

İsfəhan Qaimiyyə kompüter
araşdırırmalar mərkəzi



www.
www.
www.
www.
Ghaemiyeh.com
.org
.net
.ir



MƏHMƏT MƏMMƏD MƏHDIYEV DİALOQU

İlərkişli mədəni - təqib
sənət və təqib

Qızılırmak
etno-əsənlik festivalı



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

MƏHDƏVİYYƏT DİALOQU

:Müəllif

Safi Gülpayqani

:Çap nəşriyyat

Əl-Mustafa (s) Beynəlxalq Tərcümə və Nəşr
mərkəzi

:Digital nəşriyyat

İsfəhan Qaimiyyə adına komputer araşdırırmalar
mərkəzi

Mündəricat

5	Mündəricat
7	MƏHDƏVİYYƏT DİALOQU
9	KİTAB HAQQINDA
11	İŞARƏ
12	NAŞIRDƏN
15	MÜNDƏRICAT
18	MÜTƏRCİMƏN
20	ÖN SÖZ
25	MÜƏLLİFİN ÖN SÖZÜ
27	BİRİNCİ BÖLÜM.ŞİƏLİK
29	İŞARƏ
34	ŞƏLİYİN YARANMASINDA TARİXİ AMİLLƏRİN TƏSİRSİZLİYİ.
56	ŞİƏ VƏ SİLAHLI QİYAM.
62	İMAM SADIQ (ə) VƏ ŞİƏ MƏZHƏBİ.
64	İMAM SADIQ (ə)- DAN ÖNCƏ
66	ŞİƏ TƏFƏKKÜRÜNÜN ELMİLİYİ.
71	ZƏMANƏNİN QƏSBKAR HÖKUMDARLARI MÜQABİLİNDE ŞİƏNİN MÖVQEYİ.
74	ŞİƏLİYƏ ĞOLOVV TÖHMƏTİ.
78	MÖTƏZİLƏ İLƏ ŞİƏNİN ƏLAQƏSİ.
82	İKİNCİ BÖLÜM.İMAMƏT
84	İŞARƏ
86	İMAM (ə)-LARIN SEÇİLMƏSİNİN SİRRİ.
91	ALLAH TƏBARÜK VƏ TƏALANIN ELMİ VƏ MƏSUMALARIN QEYB EMLƏRİ.
96	MƏSUM İMAMALARIN ƏMƏLİYYATLARININ GÖZƏLLİYİ.

- 104 ŞİƏ İMAMLARININ SAYI.13
- 108 İMAM (ə)- IN MÜƏYYƏN EDİLMƏSİNDE AĞIL YA XƏBƏRİN MAHİYYƏTİ.14
- 112 ÜÇÜNCÜ BÖLÜM.MƏHDƏVİYYƏT
- 114 İŞARƏ
- 116 İMAMƏT VƏ HƏZRƏT MEHDİ (ə) IN ZÜHURUNA ETİQADIN ƏSAS MƏNBƏLƏRİ.15
- 118 QURAN VƏ MƏHDƏVİYYƏT.16
- 122 MEHDİ VƏ XİLASKARIN ZÜHURUNA VƏ MÜTƏMƏHİDLƏRİN YARANMASINA ETİQAD.17
- 125 DİNİ DÜŞÜNCƏLƏRƏ İCTİMAYİ, SİYASI VƏ İQTİSADI AMİLLƏRİN TƏSİRİ.18
- 126 MƏNA VƏ İSTİLAHİ CƏHƏTDƏN MEHDİ.19
- 127 HƏZRƏT MEHDİ (ə) -İN ANADAN OLMASINDA TARİXİ İXTİLAFLAR.20
- 128 İMAM HƏSƏN ƏSGƏRİ (ə)- İN ŞƏHADƏTİNDƏN SONRA.21
- 129 ON İKİNCİ İMAMIN LƏQƏBLƏRİ.22
- 130 QAİM LƏQƏBİ.23
- 131 QEYBƏTİN İKİ NÖVÜ.24
- 132 İMAM ZAMAN (ə)- IN MÖCÜZƏLİ ANADAN OLUŞU.25
- 133 ZÜHURUN GECİKMƏSİ İLƏ ŞƏRAİTİN YARANMASININ FƏLSƏFƏSİ.26
- 134 QEYBƏT DÖVRÜNÜN MÜDDƏTİ VƏ ÇƏTİN SİNAQLAR.27
- 135 LÜTFÜN QAYDA- QANUNU VƏ QAİB İMAMIN İMAMLIĞI.28
- 136 BƏDA MƏSƏLƏSİ VƏ ƏBİ HƏMZƏNİN HƏDİSİ.29
- 137 RİCƏTƏ ETİQADIN MƏHDƏVİYYƏTƏ İNAMLA ƏLAQƏSİ.30
- 138 AYƏTULLAHUL- ÜZMA LÜTFULLAH SAFİ GÜLPAYQANİNİN ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- 139 Haqqında mərkəzi

MƏHDƏVİYYƏT DİALOQU

KİTAB HAQQINDA

Kitabın ADI: MƏHDƏVİYYƏT DİALOQU

Müəllif: Safi Gülpayqani

Tərcümə edən: Ələddin Məlikov

REDAKTOR: E. Rəhimli

ÇAP TARIXI: ۱۴۰۰

NAŞIR: Beynəlxalq əl-Mustafa (s) Nəşr və Tərcümə Mərkəzi

ÇAPXANA: Tövhid, Qum

ÇAP NÖVBƏSI: Birinci

TIRAJ: ۱۰۰۰

.Kitabın bütün hüquqları naşirə məxsusdur ©

:SATIŞ MƏRKƏZİ

İran, Qum, Şuhəda meydanı, Höccətiyyə prospekti, Beynəlxalq əl-Mustafa (s) Nəşr və
Tərcümə Mərkəzi. Telfaks: +۹۸ ۲۵۱ ۷۷۳۰۵۱۷

İran, Qum, Məhəmməd Əmin (s) prospekti, Caməətül-ülümun kənarı, Beynəlxalq əl-
Mustafa (s) Nəşr və Tərcümə Mərkəzinin satış şöbəsi Tel/Faks:

+۹۸ ۲۵۱ ۲۱۳۳۱۰۶ / +۹۸ ۲۵۱ ۲۱۳۳۱۴۹

www.miup.ir

www.eshop.miup.ir

E-mail: Admin@miup.ir

Root@miup.ir

səh:ı

İŞARE

بسم الله الرحمن الرحيم

BISMİLLAHİR-RƏHMANİR-RƏHİM

TəDQIQAT şöBƏSI

səh:z

MƏHDƏVİYYƏT DİALOQU

Həzrəti Ayətullah – üzma

SAFİ GÜLPAYQANI

:Çevirən

ƏLƏDDİN MƏLİKOV

səh.:*

səh:f

Hər hansı inkişaf mərhələsini keçən elmi-tədqiqi bir iş ilkin olaraq yazıçının ilham zəmisinə səpdiyi sorğu-suallarla başlayıb, müəyyən zamanda verdiyi səmərə ilə yekunlaşır. Əlbəttə, bu işin sonu yox, yeni-yeni fəaliyyətlər üçün ümid və təşəbbüs deməkdir. Belə ki, əldə olunan hər bir səmərəli qazancın məhsuldarlığı həmişə onun artımı üçün şərait yaratır. Demək, zaman keçdikcə elm, bilik, hünər əhli onun toxumlarını becərib-yetişdirir, daim elm və mədəniyyətin cərəyanını təmin edir.

Fasilə və hüdudları həddən artıq azaldan son müasir zamanımız coşqun tufan kimi, maraqlanan hər şəxsin qarşısına qalaq-qalaq məlumatısovurub gətirir, mədəniyyətin yeni bir mərhələsinə qapı açır. Hər halda onun normal inkişafında, şübhəsiz, düzgün təsəvvür və istiqamət həllədici rola malikdir.

Beynəlxalq əl-Mustəfa (s) Universiteti ümumdünyəvi rolü, dini hövzələr arasında xüsusi yeri və yetdik kadr imkanına malik olduğunu nəzərə alaraq, artıq, elmi təhqiqat və tədqiqatlar üçün geniş şərait yaratmayı qarşısına qəti məqsəd qoymuşdur. Bununla əlaqədar Beynəlxalq əl-Mustəfa (s) Universitetinin tədqiqat şöbəsi fundamental programın təşkili, mövcud avadanlığın düzgün təmini və dini sahələrdə araştırma aparmaq istəyənlərin cəlb olunmasını özünün ən

mühüm vəzifələrindən bilir. Ümid edirik ki, elmi-təhqiqi işlərə qarşı maraq və dirçəlişlərə zəmin yaratmaq və potensial imkanları inkişaf etdirməklə dünyanın hər bir ığusəsində dini mədəniyyətin çiçəklənməsinin şahidi olaq

(Beynəlxalq Əl-Mustafa) s

Nəşr və Tərcümə Mərkəzi

səh: 5

[ÖN SÖZ.. ۱۱]

[MÜƏLLİFİN ÖN SÖZÜ.. ۱۵]

[BİRİNCİ BÖLÜM: [۳] ŞİƏLİK]

[Şiəliyin yaranmasında tarixi amillərin təsisizliyi ۲۲ [۶.۵]

[Şiə və silahlı qiyam... ۳۷ [۸.۷]

[İmam Sadiq (ə) və şiə məzhəbi ۴۱ [۱۰.۹]

[İmam Sadiq (ə)-dan öncə. ۴۳ [۱۲.۱۱]

[Şiə təfəkkürünün elmiliyi ۴۵ [۱۴.۱۳]

[Zəmanənin qəsbkar hökumdarları müqabilində şiənin mövqeyi ۴۹ [۱۶.۱۵]

[Şiəliyə gólov və töhməti ۵۱ [۱۸.۱۷]

[Mötəzilə ilə şiənin əlaqəsi ۵۵ [۲۰.۱۹]

[İKİNCİ BÖLÜM [۲۱]: İMAMƏT [۲۲]

[İmam (ə)-ların seçilməsinin sırrı ۵۹ [۲۴.۲۳]

[Allah təbarük və təalanın elmi və Məsumların qeyb elmləri ۶۵ [۲۶.۲۵]

[Məsum İmamların əməliyyatlarının gözəlliyi ۶۷ [۲۸.۲۷]

[İmamın rəhbərliyinin təsir dairəsi ۶۹ [۳۰.۲۹]

[Şiə İmamlarının sayı ۷۳ [۳۲.۳۱]

[İmam (ə)-in müəyyən edilməsində ağıl ya xəbərin.... ۷۷ [۳۴.۳۳]

[ÜÇÜNCÜ BÖLÜM [۳۵]: MƏHDƏVİYYƏT [۳۶]

[İmamət və Həzrət Mehdi (ə) – ın züeturuna etiqadın əsas mənbələri 82 [38]. [37] 15

[Quran və Məhdəviyyət 87 [40]. [39] 16

[Mehdi və xilaskarın züeturuna və mütəməhididlərin... 91 [42]. [41] 17

[Dini düşüncələrə ictimayı, siyasi və iqtisadi amillərin təsiri 92 [44]. [43] 18

[Məna və istilahi cəhətdən Mehdi 97 [46]. [45] 19

[Həzrət Mehdi (ə) – ın anadan olmasında tarixi ixtilaflar. 99 [48]. [47] 20

İمام Həsən Əsgəri (ə) – ın şəhadətindən sonra Həzrət Sahibul Əmrin. [49] 21
[imamətliyinə şıəliyin nəzərinin yekdilliyi 101 [50]

[On ikinci İmamın ləqəbləri 102 [52]. [51] 22

[Qaim ləqəbi 105 [54]. [53] 23

[Qeybətin iki növü. 113 [56]. [55] 24

[İmam Zaman (ə) – ın möcüzəli anadan oluşu. 117 [58]. [57] 25

[Züeturun gecikməsi ilə şəraitin yaranmasının fəlsəfəsi 119 [60]. [59] 26

[Qeybət dövrünün müddəti və çətin sınaqlar. 121 [62]. [61] 27

[Lütfün qayda- qanunu və qaib İmamın İmamlığı 125 [64]. [63] 28

[Bəda məsələsi və Əbi Həmzənin hədisi 129 [66]. [65] 29

[Ricətə etiqadın Məhdəviyyətə inamlı əlaqəsi 141 [68]. [67] 30

[Ayətullahul- üzma Lütfullah Safi Gülpayqaninin... 143 [69]

Elmin inkişaf və məlumatların partlayışı əsrində kütlənin bütünlükə bu elmlərə və məlumatlara tam agahlığı yoxdur. İnsanlar özlərinin fərdi və ictimayı xüsusiyyətlərinə uyğun və həmçinin zaman və məkan mövqelərinə münasib şəkildə çalışırlar. Onlar sadəcə yaşayışın gündəlik ehtiyaclarını ödəmək üçün lazım olan bilgiləri və məlumatları əldə etmək istəyirlər.

Dini elmlərdə bu qaydadan istisna olunmur. Məhdışunaslıq elminin bütün bölmələrini və böyük alımlərin söylədiklərini mənimsemək, baxmayaraq ki, bu sahənin mütəxəssisləri üçün qeyri mümkün deyil, lakin kütlə üçün nə lazımdır və nə mümkün. Məhz buna əsaslanaraq deyirlər: "Hər müsəlmana vacibdir adətən ehtiyacı olduğu ."məsələləri öyrənsin

Qarşınızda olan kitab Məhdəviyyət dialoqu adlanır. Bu kitab kütlənin və elmsevərlərin .asanlıqla şəri hökümləri kəsb etməsinə əsaslanaraq tənzim edilmişdir

Bu kitabdan ümumi kütlənin səmərəli istifadə etməsi üçün çalışmışq tərcüməni aydın, .müxtəsər və terminlərdən uzaq şəkildə tənzimləyək

.Uca Tanrıdan bu toplunun silsiləvi şəkildə, davamlı surətdə çap olmasını diləyirik

.Əziz oxucuların təklif və fikirləri bu toplunun daha da intensiv olmasına səbəb olacaq

səh:₁

◆ EY SAHİBİ - ƏZZƏMAN ƏDRİKNI ◆

Allah- təalə bütün xəlq olunmuşları “Həzrət Məhdi (ə) itaət etməyə ” çağırmışdır. Çünkü, ona itaət “peyğəmbərə itaət”- dir. Peyğəmbərə itaət isə “Aləmlərin rəbbi olan Allaha itaət”- dir. Allah bütün aləmi özünə ibadət və itaət üçün yaratdı

{وَمَا خَلَقْتُ الْجِنَّ وَالإِنْسَ إِلَّا لِيَعْبُدُونِ}

[\(Mən cin və bəşəri özümə ibadət etmək üçün yaratdım.\)](#) [\(1\)](#)

Mehdi (ə)-a itaət üçün insanların ürəklərində onun vilayəti və məhəbbəti olmalıdır, onun məhəbbətini qazanmaq üçün isə onu tanımaq lazımdır

Məhdi (ə)-i tanımadan onun məhəbbəti qəlblərdə oturmur, onun məhəbbəti olmadan ona itaət etmək lazımı dərəcədə formalaşır. Ona tabe olmadan “dindarlıq” həyata keçmir və dindar olmadan yoldan azma, zəlalət və zülmətdə qalmaq qətiləşir. Bunu :necə ki, duada bizlərə öyrədilir

[اللَّهُمَّ عَرَفْتُكَ فَإِنَّكَ أَنْ لَمْ تَعْرِفْنِي حَجَّتْكَ ضَلَّتْ عَنْ دِينِي](#) [\(2\)](#)

Allahım sən öz höccətini mənə tanıtdır, əgər sən öz höccətini mənə tanıtmırsan, .mən din yolundan azaram

:Buyurdular

من انكر المهدى فقد كفر

.Hər kəs Mehdi (ə)-i inkar edərsə, kafir olmuşdur

səh:11

Zariyat surəsi, 51, 56 ayə . [1]-1

Kafi, cild 1, səh 337, hədis 5 . [2]-2

معرفة أهل كل زمان إمامهم الذي تجب عليهم طاعته [\(١\)](#)

.Hər kəs öz zamanəsinin İmamını tanımadan ölürsə, cahiliyyətdə ölen insanlar kimidir

Elə bu səbəbdəndir ki, İslam dini həmin təşəyyoh – dinin ardınca getməkdən ibarət deyil və İmamət əsasında din əmrlərinin ardınca getmək, həmin İlahi hakimiyyətdirməna tapmir və Peyğəmbərdən sonra İmamlara və onların rəhbərliyinə etiqad, .dünyaya yayılan Mehdəviyyətin qəbulunda nizam-intizam tapır

.Təşəyyoh həqiqi xalis Mühəmməd islamından başqa bir şey deyil

.İmamət əziz İslam Peyğəmbərinin risalətinin davamlılığından başqa bir şey deyildir

Məhdəviyyət, qeyb dövründə İmamın həyat və axtarışlarından və zühur əsrində isə .tovhid və ədalətin dünyəvi hakimiyyətindən başqa bir şey deyildir

Elə bu baxışdır ki, İslamiñ düşmənləri bütün tarix boyu şəlik, İmamət və Mehdəviyyətin məhv edilməsi üçün müxtəlif hiylə və intriga proqramları həyata .keçirmişlər

Daim küfr və nifaq ardıcıllarının fəaliyyətləri üçün şərait yaranaraq, şəxsi yolunun ardıcıllarını təzyiq altında saxlamışlar. Xilafətlərini gücləndirmək və özlərinin qeyri islami hərəkətlərini izahlandırmaq üçün müsəlman görnüşlü hakimlər, İmamət mövzusuna şübhələr daxil edərək, mübariz insanları əzmək və sülh insanlarını naümid .etmək üçün Mehdəviyyətin əslini inkar etdilər

Buna baxmayaraq təkcə şəxsin mahiyyəti, İmamətin zənginliyi və Mehdəviyyətə inam olmuşdur ki, Peyğəmbərin doğru sünnətini saxlamış və Quran təlimlərini və gələcəyi .təmin edən vilayət maarifinin inkişafını təmin etmişdir

Bu kitab ən qiymətli kitablardan biridir ki, qiymətli Ustad və yazıçı Həzrət Ayətullahül-, ”Üzma Safi Gülpayıqanı tərəfindən təlif olunmuşdur. Bu kitab üç əsas mövzuda – “Şəx-

İmamət” və “Məhdəviyyət” sual – cavab metodu ilə ən təsirli nəşrlərdən biridir və bu“ .kitabda mövcud şübhələrə ən qısa və müxtəsər şəkildə cavab verilmişdir

MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİNİN

NƏŞRİYYAT BÖLMƏSİNİN MÜDİRİ

HÜSEYN ƏHMƏDİ

səh: ۱۲

MÜƏLLİFİN ÖN SÖZÜ

Bu kitab əziz oxuculara İmamət, ümmətin rəhbəri və Məhdəviyyətə etiqad və Həzrət Mehdi sahibil əmrin zühuru mövzularının izahlı sual- cavab şəkilində təqdim olunmuşdur.

Ümidvaram, onun fəzilətlərini əks etdirməkdə zəif, möhtac və gücsüz olan kitabı dövranın Ağası və sığınacaq yeri olan Əsrin Sahibi İmam Zaman (ə) və yaxşıların rəhbəri bu şərəfi bizlərdən qəbul edər.

səh:15

Həzrət Ayətullahül- Üzma Safi Gülpayıqanının maarif radyosu və müqəddəs_ _Cəmkəran məscidi nəşriyyatının müdir və işçiləri ilə görüşündən bəyanatlar

Mən əvvəla, bütün əziz və alicənab insanları bu yolda uğurla xidmət göstərdiklərinə görə təbrik və ehtiramımı sizlərə təqdim edirəm və inanıram ki, sizin həyata keçirtdiyiniz proqramlar və Əhli- Beyt (ə) maarifinə marağınız, xüsusiyətlə Həzrət Vəli Əsr (ə)- a sonsuzdur. İnşəallah Ağanın xüsusi inayətinə səbəb olaraq bundan da əla səviyyədə Həzrətin əmrlərini insanların gündəlik həyat və imanlarında istifadə :ediləcəkdir, necə ki, özü bu barədə belə buyurur

من مات ولم يعرف إمام زمانه مات ميته جاهليه

Buna görə əgər biz insanların dini həyatlarını qorumaq istəyiriksə, bizim zamanımızda ən mühüm məsələlərdən biri insanları onun mübarək vücudu və onun barəsində olan xəbər, hədis, məqam, möcüzə, faydaları, kəramət və bərəkəti ilə məlumatlandıraq və bəşəriyyəti gələcəyə ümidi ləndirək və bəşəriyyət üçün gündən- günə artan heyrət insanların öz həyatlarını mənasız və püç hesab etmələrinə səbəb olur, buna görə .cəmiyyətə ruh və can veriniz

Bu məsələ çox mühümdür. Bizim cəmiyyətin mahiyyəti Mehdi və İmam zamanın varlığındadır və biz özümüzü ona aid hesab etməli və aləmin əbədiliyini onun vücudu :ilə bağlılığında görməliyik, buyururlar

ولو بقيت الأرض بغير حجه لساخت باهلها

səh:17

Biz bu haqqa inanırıq və inanırıq ki, bizim var olmağımız və hətta onun fəzilətlərini zikr etdiyimiz bu məclis belə İmam Zaman (ə)-in vücudu ilə bağlıdır

Əgər biz buna nə qədər çox itaət etsək və nə qədər çox bu mövzu ətrafında təhqiq etsək və insanları daha çox məlumatlandırsaq və onlar İmam Zaman (ə)-i daha çox dərk etsələr, bu həqiqətdə elə həmin Allahı dərk etməkdir

Necə ki, Seyiddil Şühəda (ə) bir rəvayətdə belə buyurur: Allah təala insanları yaratmamışdır; məgər ki, onu tanısınlar, onu tanıdıqdan sonra, ona ibadət etsinlər

?Bir şəxs belə dedi: Yəbnə Rəsulullah, Allahı dərk etmək necə olur

:Buyurdular

معرفة أهل كل زمان إمامهم الذي تجب عليهم طاعته

Bu zamanda Allahı dərk etmək İmam Zamanı (ə) dərk etməkdir.Nə vaxt ki, İmam zamanı (ə)-i tanıdıq, Allahı da tanımışıq, Allahı tanımaq vasitəsi Əhli- Beyt (ə)-dir

Ümumiyyətlə onlardır ki, insanlara Allahı tanıtdılar və mərifət verdilər. Əgər onlar olmasayırlar və onların hidayətləri olmasayıdı, hər nə qədər insan düşünsə və təhqiq zamanı təfəkkür etsə belə heç bir yerə çata bilməz, yalnız onlardır ki, bəşəriyyətə ,haqqı göstərirlər. Bu cümlə mühümdür ki

معرفة أهل كل زمان إمامهم الذي تجب عليهم طاعته

Allahın dərki hər zaman, İmam zamanın dərkidir ki, onlara İmam Zamana itaət etmək .vacibdir

Çox gözəl, indi ki, siz Əlhəmdulillah belə yola qədəm qoymusuz və bu barədə proqraqlar həyata keçirmiş və keçirirsiz. Həm siz əziz “Maarif radiyosu” əməkdaşları və həm də müqəddəs Cəmkəran məscidində xidmət edən əzizlərim, insanların müqəddəs Cəmkəran məscidinə diqqətinə, məqalələr, nitqlər və o Həzrət haqqında deyilən mətləblər, daha çox təsir edir

Məgər heç diqqət etmisiniz ki, insanlar belə necə axın- axın bu müqəddəs məkana

gəlirlər? Necə ki, çərşənbə axşamları insanlar müqəddəs Cəmkəran məscidinə axışırlar və heç yorğunluq hiss etmədən, insan ilin on iki ayı ərzində diqqətli olur ki,

.Cəmkərana gəlsin

səh:18

Mən bəzən söyləyirəm ki, insanların qəlbləri Həzrətin əlindədir və o qəlblərin sahibidir,
.çox hallarda biz bunun nümunələrinin şahidi oluruq

Bəzi hallarda insanlar da bir meylin şahidi oluruq ki, bunlar bizim gözlədiklərimizin
əksinədir, yəni bu adı vəziyyətə uyğun olaraq, belə olmamalıdır, bunun əksi
olmamalıdır. Amma gözlədiyimizin əksinə hadisələr cərəyan edir. Bu zaman insan başa
.düşür ki, heç bir sərr yoxdur, məgər ki, Həzrət özü bunların sahibidir

.Bu iş çox böyük işdir və siz bunu qənimət hesab etməlisiz

Doğurdanda bunun onlara çatdırılması necə ləzzət vericidir və nə qədər şirindir ki,
.insan Həzrət Vəli Əsr (ə)- ın fəzilətlərin təhqiq edib, insanlara çatdırınsın

Biz baxmayaraq ki, mənzilimdə böyük məclis təşkil etmişdik, oradan gəlirəm. Amma
hal bu ki, bundan əvvəl bu zəmində kitablar təhqiq etmişdim, Bu məclisə bəzi kitablar
gətirmişdilər ki, bunları oxuyum və elə olmasın ki, bu kitabların mövzusu zəif olsun.
.Əlbəttə belə kitablar zəif olmamalı və insanlar arasında şübhələr yaratmamalıdır

Belə programları həyata keçirənlərin özləri diqqət etməli və ya bu barədə məlumatı
olanlara müraciət edilməlidir və onlarla məsləhətləşilməlidir ki, bu programlar o
.Həzrətin şəninə layiq olsun. Bu çox əhəmiyyətlidir

Sonda sizlərə əziz qardaşlar, “Maarif radiosuna” və müqəddəs Cəmkəran məscidində
işləyən əməkdaşlara təşəkkür edirəm və sizinlə iftixar hissi keçirdirəm və qeyd edirəm
,ki

يالىتى كىت معكم

Kaş ki, mən də sizinlə belə şərəfli işdə birlikdə çalışaydım və götürdüyünüz
.kəramətdən mən də faydalananaydım

.Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatu

səh:ṛ

BİRİNCİ BÖLÜM.ŞİƏLİK

İŞARE

səh:۲۱

ŞƏLİYİN YARANMASINDA TARİXİ AMİLLƏRİN TƏSİR SİZLİYİ.İ

:BİRİNCİ SUAL

?Şiəliyin yaranmasında tarixi amillərin təsir olmuşdurmu

**Ya bu din bir etiqad programıdır ki, Quran ayələrindən və Rəsul Allah (s)-in
?əmrlərindən istifadə edilmişdir**

:CAVAB

Mövzunun aydın olmayı üçün Şiənin və xilaskar İmama etiqadın yaranmasının tarixi hadisə və amillərin heç bir rolunun olmaması və Şiənin bütün etiqadları bütünlükə islamdan olmasını, başqa etiqada sahib müsəlmanların başlanğıcdan məada qədər istifadə etdiyi mənbədən götürülməsini, bir neçə mətləbin izahı ilə sizlərin nəzərinə :çatdırırıq

A) ŞİƏLİYİN RİSALƏT ZAMANINDA ŞƏKİLLƏNMƏ VƏ YARANMASI

Möhkəm tarixi dəlillərə və çoxlu hadislərə əsasən Şiəliyin yaranma və şəkillənməsi Peyğəmbərin dövrünə təsadüf edir. Peyğəmbər (s)-in ilkin islama dəvət illərindən başlamış və Səqəleyn hədisi vasitəsi ilə və rəsmi şəkildə bütün insanlara ötürülərək .qədr xum hadisəsi və ilə sona çatmışdır

Əlbəttə Peyğəmbər (s) ömrünün son günlərində xəstə yatağında olarkən bu mətləbi ,yazılı şəkilə salmaq istəmişdir ki

səh: ۲۲

möhkəm tarixi dəlillərə, mötəbər rəvayətlərə və adil şahidlərə əsasən Ömərin qəbul etməməsi və peyğəmbər (s)- a ədəbsizlik etdiyinə görə Peyğəmbərin bunu .yazmaqdan saxlamışdır

Şiə etiqadının yolları bəzi zamanlarda Peyğəmbər (s)- ın yolgöstərmələrində işarə edilmişdir. Misal üçün onu qeyd etmək olar ki, İslam ümmətinin rəhbəri dəfələrlə münasib fürsətlərdə, öz çıxışlarında və əmrlərində İmamət məsələsinin əhəmiyyətinə :təkidlə işarə vurmuşdur. Bir məşhur və möhkəm rəvayətdə buyurmuşdur

من مات ولم يعرف إمام زمانه مات ميته جاهليه (١)

Kim ki, öz zəmanəsinin İmamını tanımadan dünyadan köçsə, cahiliyyət dövründə“ ”.ölmüş kimidir

.İmamı tanımadan ölmək, cahiliyyət dövründə ölməyə bərabər hesab edilmişdir

İmam (ə)- ın şəraiti nədir? və İmam (ə) hansı tayfadandır? və Məsum İmamların sayı on iki nəfərdir, bunların hamısı Peyğəmnbər (s)- ın mötəbər rəvayətlərində bəyan .olunmuşdur

Həmçinin İmam (ə)- ın elmi və ruhani sifətləri əlbəttə ki, alim və kamil olmalıdır və həmçinin bu məsələ Peyğəmbərdən sonra Rəsul Allahın canişini və Ümmətin İmamı olmaq İlahi vəzifədir ki, Risalət kimi Allah tərəfindən seçilir və bir çox başqa işlər kimi .Quran və rəvayətlərdə açıqlanmışdır

Şiə düşüncəsi İslamın zühurunun əvvəl illərində İslamın əsl mətnlərinə əsasən əsası qoyulmuşdur. Amma o zamanlar şiə düşüncəsinə müxalif baxışlar var idi ki, bunu sonralar Əhli Sünnet təfəkkürü kimi adlandırdılar və İslam və müsəlmanlar iki şöbəyə .bölgündülər

Çünki Peyğəmbər (s)-ın vəfatından sonra bəzi şəxslər öz müxalif fikirlərini bilə- bilə ki, müsəlmanların cərgələrində qollara ayrılmaga gətirib çıxaracaqdır aşkar etdilər. Həzrətin həyatı dövründə xalis İslam qarşısında- sonralar ki, şiə İslami adı ilə .məşhurlaşdı- açıq –aşkar mövqe tuta bilməzdilər

Bu qollara ayrılma rəsmi şəkildə Peyğəmbər (s)- dan sonra bir iddə insanların özbaşına
Peyğəmbər üçün canışın təyin

səh:۲۴

.Bəharul Ənvar, cild ۸, səh ۳۶۸, Əllamə məclisinin bəyanı . [۱]-۱

.etməsi ilə özünü göstərdi

Buna əlavə etməliyik ki, buna uyğun olaraq yol göstərilmiş və öncədən ehtimal olunan İsləm əqidələri, müraciət və mötəbər mənbə kimi Qurani Kərimdə təfsir, tənzim və şərh olunmuşdur. Bu məsələ çoxlu ayələrdə, o cümlədən Nisa surəsində izah edilmişdir

{وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولَئِكَ الْأَمْرِ مِنْهُمْ لَعِلَّهُمْ لَعِلَّهُمْ يَسْتَبِطُونَهُ مِنْهُمْ} [\(1\)](#)

Halbuki əgər onu Peyğəmbər və öndə gedən ixtiyar sahiblərinə qaytarsayırlar, “ ”.məsələnin kökündən xəbərdar olardılar

.Bu ayə Allah Rəsulunun və məsum İmamların rəhbərliyinə aid istifadə edilir

Mötəbər hədislərə uyğun olaraq, Peyğəmbər (s) bu Saleh mərcəni ki, o həzrətin qohumları və Məsum İmamlarıdır, səmimi olaraq buyurmuşdur: Onlar Quranla və .Quran da onlarladır və onlar bir- birlərindən ayrılmayacaqlar

:Hətta bununla eyni vaxtda bir hədisidə əlavə edirlər

فَإِنْ فِيْنَا أَهْلَ الْبَيْتِ فِيْ كُلِّ خَلْفٍ عَدُوًّا يَنْفُونَ عَنْهُ تَحْرِيفَ الْغَالِينَ وَانْتِهَالَ الْمُبْطَلِينَ [\(2\)](#)

Bizim aramızda Əhli- Beyt, hər nəsildə, o kəslərdir ki, dində möhkəmdirlər və hər cür“ ”.təhrifatları və batıl əhlinin fitnələrini dindən uzaqlaşdırırlar

B) XİLAFƏT MƏSƏLƏSİNİN BAŞLANĞICININ PLANI

Ümmətə rəhbərlik məsələsi elə besətin və vəhyin nazil olma başlanğıcından, çox və az şəkildə diqqət mərkəzində olmuşdur və hətta dastanından məlum olduğu kimi Həzrətə iman gətirməyi, həzrətdən sonra onun rəhbərliyi altında olmayı şərt qoyulmuşdur. .Amma məşhur olduğu kimi Həzrətlər qəbul etmədilər

Şiənin Peyğəmbərin yerinə bir şəxsin təyin olunma məsələsinə şiənin əsl baxışı, Allahın əmri kimi Peyğəmbərin həyatı dövründə, peyğəmbər (s) tərəfindən cəmiyyətə elan olunmuşdur və o zaman heç kəs buna müxalif olmadı. Hamı, hətta bəzi insanlar ki, ,sonralar səqifə cərəyanını ortaya atdlar

.Nisa surəsi, ۸۳ ayə . [۱]-۱

.Bəharul Ənvar, cild ۲, səh ۹۲, hədis ۲۱ . [۲]-۲

sevindilər və beyyət edərək təbrik etdilər. Amma gizli şəkildə elə həmin andan hiylə və plan çəkdilər və hətta iş elə yerə çatdı ki, Peyğəmbərə sui-qəst etmək istədilər

Peyğəmbər (s)-dan sonra bu məsələ böhran səviyyəsinə çatdı və müxaliflər şiddətlə və fövqəladə nifrətlə məsləhət adı altında işə qoyuldular və təhdid və elə atmosfer yaratdılar ki, sonda Peyğəmbər (s)-in elan etdiyi məsələyə müxalifətlik etdilər və iş o yerə çatdı ki, Həzrət Zəhranın (s) müqəddəs məqamına xəyanətə cəsarət etdilər və Peyğəmbər (s)-in müsəlmanlar üçün təyin etdiyi yolu dəyişdirildilər. Böyük ədəbsizlik etdilər və hətta Peyğəmbərin yeganə övladının hörmətinə ləkə yaxdırılar

Əlbəttə əvvəl illərdə bu iki təfəkkür, şia və sünni Əli (ə)-in tədbir tökməsi ilə əlaqədar, şiddətli və aşkar şəkildə üzvbəüz dayanmamışdılar, amma təkcə öz hökumətlərinin qanuniliyi məsəlsini zehinlərində düşündürdülər və başqaları isə bu məsələyə biganə idilər və ya hökumətə bağlı idilər, bu məsələni ortaya çəkmirdilər və düşündürdülər ki, artıq bu məsələ sona çatmışdır. Amma bəzi Ömər Bin Xəttab kimi şəxslər başa düşürdülər ki, Peyğəmbər (s) tərəfindən elan olunan o programın mövcudluğu onların əməllərini daim qanunilik nöqtəy-nəzərindən sual altına alacaqdır. Buna görə də İnsanların o əsl İslam təfəkkürünə dönməmələri üçün siyasi işlər həyata keçirirdilər, elə bu səbəbdəndir ki, təqribən 12 əsr peyğəmbər (s)-dan hədisin deyilməyi qadağan olunmuşdu və Ömər bilirdi ki, əgər həzrət Əli (ə)-i bu yoldan uzaqlaşdırmaq üçün bir tədbir tökməsə özündən sonra mütləq o iş üzərinə gələcəkdir

O bilirdi əgər o vəsiyyəti-məlum deyil ki, doğrudur ya ki, ya Osman özü vəsiyyətnamədə yazmışdı- Əbübəkrə aid etməsə, Ömərin ölümündən sonra Şia təfəkkürü şiddətli şəkildə yenidən gündəmə çıxacaq və bunların planları suya düşəcəkdir

Buna görə altı nəfərlik şura təşkil etdi və elə program tərtib etdi ki, Əmirəl Möminin Əli (ə) yenidən evdə oturmmalı oldu

Bununla belə buradada Peyğəmbər (s) tərəfindən təyin olunan program xatırələrdə yeniləndi və Osmanın

hakimiyyətinin sonlarında o, ümumi camaatın qəzəbinə və nifrətinə düşər oldu və müsəlmanlar onun əleyhinə qiyama qalxdılar və bununla yenidən Peyğəmbər (s)-in canışın məsələsi yenidən gündəmə gəldi və bir çox səhabə o əsl Peyğəmbər (s)-in əmrinə qayıtdılar və Həzrət Əli (ə)-i Peyğəmbərin həqiqi canışını olmasını elan etdilər .və onun əmri altında itaət və cihadı ən üstün ibadət hesab etdilər

Beləliklə Şiə əqidəsi Peyğəmbər (s)-in canışını məsələsində heç vaxt yenidən unudulmadı və insanların qəlblərinə həmişəlik olaraq həkk oldu ki, Əhli- Beyt (ə) məzlumdur və onların haqqları qəsb olunmuşdur.Şəxsiyyətlər və şairlər Hüşəmin - ,müqabilində şənin görüşünü bəyan etdilər və hətta Musa bin Nəsir kimilər ki

Afrikanın hakimi idi və onun nökəri Tariq İspaniyani fəth etdi- baxmayaraq ki, Bəni Üməyyə hökumətinin işçilərindən idi, amma şə təfəkkürünün tərəfdarlarından idi və sonda şələrə etdiyi yardımılara görə onun mal- dövləti müsadirə olundu və işindən .uzaqlaşdırıldı

Hətta bu iş elə yerə çatdı ki, Müaviyə və Yezidin ailəsinə bu baxış nüfuz etdi və Yezid bin Müaviyənin oğlu rəsmi şəkildə öz ata və cəddini məhkum etdi və Həzrət Əli (ə) və Əhli- Beyt (ə)-in haqqını etiraf etdi və Bəni Abbasın dövründə də bu məsələ həmin .vəziyyətdə davam etdi

Şiə təfəkkürünün və mahiyyətinin haqq olması, siyasi cəhətdən bəyan olunmamalı və bu təfəkkürün ardıcıllarına dövlətdə məsuliyyət verilməməlidir, amma iş o yerə çatdı ki, zalim və qasib Bəni Abbas hakimləri, Mənsur, Harun və Məmun şə təfəkkürünün .haqq olmasını qəbul etdilər, hərcəndki, əməldə onu əzirdilər

Muntəsir” və bəzi Bəni Abbas hakimləri nəticədə Peyğəmbər (s)-in canışınlık“ məsələsində şə təfəkkürünə yönəldilər və hətta dedilər ki, “Nasir” ki, öz zamanında Samirədə qeybət zırzəmisi tikdirmiş və o bu işlə məşhur olmuşdur və qeyd edirlər ki, o .özünü Həzrət on ikinci İmam Mehdi (ə)-in nayibi hesab edirdi

,Bu qeyd olunan mətləblərin nəticəsindən aydın olur ki

doğru islam elə həmin şıə təfəkkürü və Risalət əsrində bəyan olunanlardır ki, on dörd əsrdir qeyd edilməkdədir və tarixin bu görüşün əmələ gəlməsində heç bir rol olmamışdır, bəlkə bu baxışın mövcud olması tarix boyu çoxlu hərəkatların, qiyamların və böyük hadisələrin həyata keçməsində böyük təsiri olmuşdur və bəzi sadə və az məlumatlı insanlar əksinə belə düşünürlər ki, Şıə hökuməti Misr, Afrika, İran, İraq və nəhayət Səfəvi qiyamı, hamısı hadisələr idi ki, Şıə baxışı onları həyata keçirdi və bu bunlar bu baxışın əmələ gəlməsində heç bir rol oynamamışlar

(C) TƏSƏNNÜ VƏ BU FIRQƏ TERMİNİ (ŞIƏ MÜQABİLİNDE

RİSALƏT ƏSRİNDƏN SONRA

Təşəyyuh kimi təsənnü məzhəbi də siyasetin şəkillənməsi barəsində təhlilləri olmuşdur və tədriclə məzhəb bunu himayət etdi, əlbəttə Peyğəmbər (s) tərəfindən canişinin təyin olunma məsələsi siyasi xarakter daşımıası düzgün deyildir və elə bu siyaset qollara ayrılmaga və ixtilafa səbəb oldu və İmamət barəsində yeni etiqadın yaranmasına səbəb oldu ki, əsl və xas İslamın ardıcıllarına şıə firqəsi kimi siyasi baxış .formalaşdı

Amma Şiənin bu cərəyandan sonra həyata keçirdiyi siyaset həqiqi İslam təlimləri əsasında idi, siyasi don geyinməkdən öncə bu əsl əqidə və din idi və əqidə idi ki, .siyaseti də öyrənmişdi

Bu səbəbdəndir ki, siyasetçilər bu əqidə ilə müxalifirlər və çalışırlar ki, bunun müqabilində böyük miqdarda pullar xərcləyərək və təhdid edərək öz tərəflərinə çəkərək təzə firqə və cərəyan yaratsınlar və bu yolla xilafətin təyin olunma yolundan .azdıraraq növbəti dövrlərdə məzhəbi şəkilə saldılar

Əlbəttə bu cərəyan cəmiyyətin müdiriyyətin əldə saxlamaq istəyənlərin əlində idi və əgər şıənin baxışını başqa tərəfdə görməsəydi lər, əks təsir göstərtməzdilər və o firqə .müqabilində yeni firqə , Əhli- Sünnet adlı firqəni kəşf etməzdilər

Buna görə də siyaset, təşəyyuh və Peyğəmbər (s) tərəfindən elan olunmuş proqrama müxalifət amili oldu və başlanğıcda o

dövlət başçıları aydın təfəkkürlə düşünmək əvəzinə bu siyaseti bəyan etdilər və .nigarəncılıqla işə qoyuldular

Çoxlu amillərin ən öndə gələnlərdən biri daxili silahlı toqquşmalar nəticəsində İslamin məhv olmasına ki, bu amil müxtəlif siyasi məzhəbi rəqibləri silaha əl atmağdan çəkindirirdi. Bu şəx təfəkkürünə müxalif olan rəhbərlərə o zamanın işlərini əllərində .cəmləşdirməsinə yardım etdi

Buna baxmayaraq onlar əməldə sabit təfəkkürü izləmədilər və əsl beyyətə və cəmiyyətin seçiminə heç zaman hörmətlə yanaşmadılar, onların hökumətlərinin əsasını güc və təhdid təşkil etdi. Əbubəkrin hakimiyyətə gəlməsinə səbəb olan Səqifə hadisəsindən sonra Ömər ki, məxsus kobudluq və qəlizliklə, qılıncı çəkərək küçələri dövr vurmağa başladı və insanları Əbubəkrə beyyətə məcbur etdi və bu iş elə yerə çatdı ki, Həzrət Əli (ə)- dan da beyyət tələb etdilər və o həzrəti beyyətə görə tutdular və bəzi deyiləsi olmayan cəsarətlər edərək və Həzrət Zəhra (s)- a və onun pak ailəsinə hörmətsizlik edərək zor gücünə məscidə gətirdilər. Ömərin hakimiyyəti özünün söylədiyinə görə Əbubəkrin vəsiyyətinə görə qurulmuşdu- Əbubəkr can verirdi və bəzən o huşdan gedib- gəlirdi- vəsiyyət mövzusuna gəlindi və özündən sonra hakim təyin etməsinin yerinə Osman, Ömərin adını vəsiyyətnaməyə yazdı və Əbubəkr özünə !gələndən sonra bunu təsdiq etdi

Bütün olanlar və ya ümumiyyətlə vəsiyyət ortada idi ya yox? Hər halda Ömər “ ,hakimiyyətə gəldi və heç kəs Əbubəkrə demədi ki

غلب عليه الوجه (١)

Huşu özündə olmayan şəxsin sözlərinin etibarı yoxdur, Amma bu bəhanə ilə .Peyğəmbər (s)- a vəsiyyətnamə yazmağı qadağan etdilər

Hər bir halda Əbubəkrin təyini ilə Ömər işləri əlində cəmlədi və özündən sonra üçün .altı nəfərlik şura təşkil etdi

Bəs məlum oldu ki, seçimdə heç bir halda cəmiyyətin haqqından istifadə edilmədi. Amma Osmanın öldürülməsindən

.Nəhcül bəlağanın şərhi, İbn Əbil Həmid, cild ۲, səh ۵۵ . [۱]-۱

sonra, müsəlmanlar həzrət Əli (ə)- in evinə axışdırılar və hamı ona beyyət etdi. Sonralar hərçəndki, şıə təfəkkürünə müxalif olanlar öz kitablarında çalışdırılar ki, hökumətlərinə şəri don geyindirmək üçün ümumi beyyəti ya həll əhlini, müqaviləni və digər zidd sözləri və hətta qələbə və gücü əsas ünvan kimi bəyan etdilər.

Amma gücdən başqa burada heç bir şey meyyar deyildi və elə etdilər ki, insanların xəlifənin təyin etdiyi hakimə beyyət etməkdən başqa yolları qalmadı

Ona görə şərin müxalifləri, hökumətdə ümumi qanunun olmadığını və hətta müasir dövrdə onların ən böyük təhqiqatçılarından biri bu həqiqəti taparaq deyir ki, ümumiyyətlə İslam siyasetdə hakimin təyininə aid xüsusi metod qey etməmişdir və hər bir halda cəmiyyət özü bunu təyin etməlidir. Bu halda hökumət qanuni cəhət əldə .edir

D) MÜSLİMLƏRİN İKİ GRUPA, SÜNNİ VƏ ŞİƏYƏ BÖLÜNMƏSİNİN AMILLƏRI

.Bu bölünmənin həqiqi səbəbi yüksək rütbə və rəyasət əldə etmək idi

Bəziləri gələcək rəhbərlikdə yer almayacaqlarını görərək elə Peyğəmbərin dövründən qruplaşmağa başladılar və planlarına uyğun olaraq meydana daxil oldular, onların planlarında ən mühüm olanı Peyğəmbər (s) -ın baxışı müqabilində yeni fikir cərəyanı yaratmaq idi və sonra bunu yaymağa başladılar və

”حسبنا كتاب الله“

şüarı verdilər ki, İmamətin müvcud etibarını azaltsınlar və nəticədə onu etibarsız qələmə versinlər. Elə bu səbəbdəndir ki, Peyğəmbər (s) öz vəsiyyətini yazmaq istədikdə, şiddətlə mane oldular və Sünni mənbələrinində nəql etdikləri kimi Ömrə ”:dedi

غلب عليه الوجع ! حسبنا كتاب الله (١)

Bu sözləri Peyğəmbər ağrı şiddətindən və zəfər mərəzindən söyləyir! Allahın kitabı“ .bizə bəsdir

:Bəzilərinin nəqlinə əsasən o dedi

إن - الرجل ليهجر [\(١\)](#)

.Peyğəmbər sayıqlayır”- Nəuzu Billah“

,Hər halda o mane oldu və dedi ki

حسبنا كتاب الله

.yəni biz Peyğəmbərin vəsiyyət və aydınlaşdırılmalarına ehtiyacımız yoxdur

Şiə” ləqəbini Peyğəmbər (s) tərəfində Əli (ə) – ın tərəftarlarına verilmişdir. Peyğəmbər “(s) onun səmimi ardıcıllarını şıə adlandırdı., amma bu iş müsəlmanların iki dəstəyə bölünməsinə səbəb olmadı. Hərcənd ki, Səlman, Əbuzər, Miqdad və s... kimi səhabələr Əli (ə) –a xüsusi etiqadları var idi. Amma müxaliflər müqabilində müstəqil şəkildə qruplaşmamışdilar və Peyğəmbər (s) –ın məsləhəti hamının Əli (ə)- ın dalınca getməli olduğu idi

.Amma bu əmrlə müxalifət Peyğəmbər (s) – ın vəfatından sonra açıq- aşkar oldu

Bəzi insanların arzusu olan hakimiyyət və rəyasət eşqi, Peyğəmbərin canişin təyin etdiyi Əli (ə) –a qarşı ayağa durmğlarına səbəb oldu və İslam cəmiyyətində təfrəqə yaratdılar

Əgər bu bölgünü ört- basdır etmək istəsək, qeyri-həqiqi izah vermiş olsaq, deməliyik ki, bu təfrəqə müsəlmanların zəif imanları ücbatından yarandı və peyğəmbər (s) – ın dediklərini və göstərişlərini İlahi vəhy həddində mötəbər bilmədilər və güman edirdilər ki, Allahın kitabı onların hidayəti üçün kifayətdir və Peyğəmbər (s) – ın dediklərinə ehtiyac yoxdur, elə bil ki, Peyğəmbər (s) –la özlərini Quranın əsaslarının və məqsədinin dərkində eyni görürdülər

Buna görə onun təyin etdiyi programda və metoda tabe olmadılar və dərk etdikləri öz şəxsi nəzər, məsləhətlərini və intiqalarını, Peyğəmbər (s) – ın əmrlərindən üstün bildilər və ya o Həzrətin bəzi hökumət və cəmiyyətin müdürüyyət əmrlərini şəraitdən asılı olaraq dəyişilməsini qəbul etdilər

Onlar Xilafət məsələsini də belə işlərdən hesab edirdilər və inanırdılar ki, hərcənd Peyğəmbər özündən sonra canışın təyin etmişdir, amma onların fikirlərinə görə Peyğəmbər (s)- in söylədiklərinin vəhy qədər etibarı olmadığına görə nəticədə onunla müxalifətin caiz olduğunu hesab etdilər və nəticədə Peyğəmbər (s)- in vəfatından sonra onun sözlərini eşitməməzliyə vurdular və onu kənara qoydular və bu düzgün .olmayan bəhanələrlə Xilafəti təyin olunmuş macərasından çıxartdılar

Doğrudur ki, onlar o şəraitdə cəmiyyəti idarə etmək üçün, xilafəti möhkəm saxlayan düzgün nizamlı fikrə sahib deyildilər, buna baxmayaraq israr edirdilər ki, Peyğəmbər (s)- in seçdiyi şəxs ya cəmiyyətin idarəsin ələ almamalı ya da məsləhət deyil. Bu o halda idi ki, onlar Peyğəmbərin başqa əmrlərində israr edirdilər, amma bu məsələdə əksinə əməl etdilər. Peyğəmbər (s)- in bir nəfəri ordunun başçısı təyin etdiyi zaman da onlar onu rahat qoymadılar. Hər halda onlar özləri üçün bunun haqq olduğunu hesab edirdilər ki, Peyğəmbər (s)- in əmrlərinə sahib çıxıb, onu istəfikləri kimi dəyişdirməyi öz .fikrlərinə görə lazım hesab edirdilər və günahdan da pis səbəblərə əl atdlar

Bunların müqabilində Həzrət Əli (ə) və bir neçə nəfər onun artdicilləri, Peyğəmbər (s)- in əmr və təliminin haqq olmasına inanırdılar və deyirdilər: Peyğəmbər (s) –in sözləri :vəhy hökmündədir və bəlkədə vəhyin özüdür. Çünkü Quran bu barədə belə buyurur

{وَمَا يَنْطِقُ عَنِ الْهَوَى}

{إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى} (١)

O kefi istəyəni (havadan) danışmir! nə söyləyirsə bu nazil olan vəhydən başqa bir şey“
!deyil

{وَمَا آتَكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَا كُمْ عَنْهُ فَانْتَهُوا} (٢)

Peyğəmbər hər nə sizin üçün gətirdisə götürün- və yerinə yetirin- və hər nəyisə inkar “
”etdisə ondan çəkinin

O həzrətin əmr və inkarları azaldıb və çoxaltmadan əməl olunmalıdır və biz həmişə Peyğəmbər (s)- in hidayət və təliminə möhtaciq və İslam dini hər cəhətdən kamil və möhkəmdir və

.Nəcm surəsi, ۳ və ۴ ayə . [۱]-۱
.Həşr surəsi, ۷ ayə . [۲]-۲

.onda naqislik və çatışmamazlıq yoxdur

İstilah olaraq bu qrupa deyilir ki, bu hədisin izah və təfsir yolu bağlıdır və Əli (ə)-in xilafəti Allahın əmri kimi vəhbi olunmuşdur

{يَا أَيُّهَا الرَّسُولُ بَلَغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ} (١١)

”!Ey Peygəmbər! Allah tərəfindən nazil olanları kamil şəkildə insanlara çatdır“

Hər halda müsəlmanlar iki qrupa bölündülər və həqiqətdə odur ki, onlar ki, sünneti rədd edərək, şərhə və qiyasa üstünlük verirlər, bunlar barəsində “Əhli Sünnet” terminin istifadə edilməsi düzgün deyil. Bəlkə bu ünvan o kəslərə verilməlidir ki, .Qurana və Peygəmbərin sünnetinə bağlı olub və olmuşlar

bəhanə edərək müsəlmanları iki ”حَسَبَنَا كِتَابُ اللَّهِ“ Eyni vaxtda o kəslər ki, bu cümləni dəstəyə böldülər, burada əsas mövzu o idi ki, Peygəmbər (s)-in risaləti həmin Allahın kitabıdır və Peygəmbərin sünnetinə ehtiyac yoxdur! Hər halda bu dəstə özlərinə məxsus fikir tərzləri ilə Peygəmbər (s)-in Əli (ə) haqqında dəqiq əmri ilə müxalifət etdilər. Amma Əli (ə)-i ev dusdağı etdikdən sonra bu səhv fikirlərlə irəli gedə söyləməklə cəmiyyətin əhkam problemlərini حَسَبَنَا كِتَابُ اللَّهِ bilməyəcəklərini və bu şəri həll edə bilməyəcəklərini gördülər və bir çox mövzularda Peygəmbər (s)-in .sünnetinə geri döndülər

Əlbəttə şia təfəkkürünün müxalifləri bu şüardan kifayət qədər bəhrələndilər və məlumatsız və ümumi qrupları aldatdılara və Peygəmbər (s)-i vəsiyyətnamə yazmaqdan saxladılar, onlara belə deyirdilər: Peygəmbər (s)-in Əli (ə)-in xilafəti barəsində əmrinə ehtiram göstərmək lazımdır, amma Quran əsas mehvərdir deyib, bəhanə edərək onu kənara qoydular. Bunların əsas hədəfi “Qədir hədisini” və “yəvmul .dar”-ı və başqa hədislərin önə çıxmamasını təmin etmək idi

Amma sonra hədissiz işləri idarə edə bilməyəcəklərini və hədis müqabilində ictihadın mümkünşüzlüyünü gördülər və Allahın Əhkamını sahib çıxaraq izah və qiyasa üz tutdular və

.müxtəlif mövzularda şəkk- şübhə yaratdırılar

Təşəyyu məzhəbinin və həmçinin İslamın yaranmasının tarixi hadisələrlə heç bir əlaqəsi yoxdur. Əlbəttə şəxslərin siyasi vəziyyətlərinə və bəzi hadisələrin baş verməsinə tarixi hadisələr təsir etmişdir, amma bütün işlərdə bu əsl səbəb deyil, misal olaraq: İmam Zaman (ə)-in qeybinin əsas səbəb və hikmətləri- bəzi xəbərlərə əsasən – zülümkar hakimlərə beyyət etməməsi və s olmuşdur, amma o həzrətin var olması və qeydətin əsası mütəvatir hədislərə əsasən qəti olan bir əmr idi ki, onun programı öncədən müəyyən olmuş və müəyyən olunduğu kimi həyata keçməkdədir. Bu o demək deyildir ki, İmamət məsələsi tarix boyu tədriclə önə çıxmış və tarixin seyri onu zəruri və lazımlı etmişdir

Tarixi təhqiq edərkən aydın şəkildə məlum olur ki, xilafət barəsində əhli sünnet cərəyanı tarixi silsilə hadisələrinin səbəblərin nəticəsində əmələ gəlmışdır. Amma şəhərəkkürü İmamət barəsində dəfələrlə söyləndiyi kimi behsətin başlaması nəticəsində .Allah təalanın əmri və Peyğəmbərin yol göstərməyi ilə bünövrəsi qoyulmuşdur

"Eyni zamanda şəhərəkkürü tarix yaradıb nəinki, onu tarix yaradsın"

Şəhərəkkürünə müxalif olanlar deyirlər: Bu barədə Peyğəmbər (s)-in yol göstərməsi olmamışdır, buna görə Peyğəmbər (s)-in vəfatından sonra müsəlmanlar arasında təşviş və nigaranlılıq artdı və onların bir şəxsi xəlifə təyin etmələrinə səbəb oldu və bu iş səqifədə məlum mübahisə və keşməkeşlərdən sonra nəticədə Əbübəkr Peyğəmbər (s)-in yerinə canişin təyin olundu və sonra cəmiyyətdə baş verən hərcmərcliyi və xoşa gəlməyən hadisələri önləmək üçün Əbübəkr Öməri canişin təyin etdi və Ömər də altı .nəfərlik şura təşkil etdi ki, özündən sonra canişin təyin etsinlər

Bütün bu hadisələrin xüsusi səbəbi var idi ki, siyasetə meyillik onların başında .dururdu

Halbuki, bu baxışın tərəfdarları bu mühüm hadisəni təbii qələmə vermək istəyirlər, amma həqiqətlər bu hərəkətin təbii

olmasına səhv tutmağa imkan yaradır və şıə baxışına görə İmamət barəsində müxtəlif tərəflərdən təyin olunma imkanı yaradır

F) MƏZHƏBİN ƏSAI ƏHLİ- BEYT (ə)- İN RƏHBƏRLİYİNİN HİMAYƏTİDİR

Əhli- Beyt (ə)- in rəhbərliyinin himayət edilməsi başlanğıcdan islam təliminin əmrinə əsasən yerinə yetirilir. Səqifə və Əbübəkrin canişinliyi ilə müxalifət edən şəxslərin məqsədi yalnız dini təkliflərin və Peyğəmbər (s)- in yol və təliminin qorunmasından ibarət idi. “ Şıənin əсли və üsulları”, “Şıə tarixi”, “Tarixdə şıə” və digər sünni və şıə kitablarına müraciət edərkən aydın olur ki, şıəliyin yüksəlişi bir məzhəbi məqsəd .daşımışdır

Nəhcül Bəlağə kitabında Əmirəl Möminin (ə)- in xütbələri bunları təsdiqləyir ki, Əhli- Beyt (ə)- in həqiqi mövqeyi insanların maddi, mənəvi və məzhəbi rəhbərliyidir ki, .hökumətin bir şöbəsi kimi hesab edilir

:İKINCI SUAL

?Məsum İmamın şərtlərindən biri silahlı qiyamdırımı

?Silahlı qiyam mütləq şəkildə hər şəraitdə şιə programının bir hissəsidirimi

?Yəni şιə daim zülümkar hakimlərlə silahlı mübarizə halında olmalıdırımı

Yoxsa bu mözuda həmçinin əmr be məruf və nəhy əz münkirdə bəyan olunan olan o

?Şərt, əsas nəzər hesab edilir

?Şιə Bəni Üməyyə hökumətinə qarşı silahlı qiyamda hansı rol oynamışdır

:CAVAB

Şιə kafirlərlə cihad mövzusunda İslam fikirlərindən başqa etiqada malik deyildir ki, bu fiqh kitablarında müfəssəl şəkildə bəyan olunmuşdur. Əksər Fəqihlər cihadı Məsum .İmamın varlığında əgər İmam cihada dəvət edirsə vacibliyini qəbul edirlər

Amma İslamın varlığının, müsəlmanların namuslarının müdafiyəsi və düşmənlərin islam hüdudlarına hücumundan qorunmaq, istər fiziki istərsə də mədəni və ya iqtisadi .olsun hamı üçün vacibdir və hətta bu ayənin hökmünə görə vacib hesab edilir

səh:۳۷

{وَاعْدُوا لَهُم مَا اسْتَطَعْتُم مِّنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ} [\(۱\)](#)

Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş !atları tədarük edin

Fiziki və mədəni sərhədlərin qorunmasına hazırlıq vacib ilahi təklifdir. Cəbhə və Fiziki döyüsdə nizami silahlارla təchizatlanamaq və mədəni və iqtisadi cəhətdən müdafiə olunmaq üçün məxsusi vasitələri hazırlanmaq İmamın hüzr dövrü ilə qeybət dövründən .heç bir fərqi yoxdur

.Müsəlanın evi, ailəsi, mal və canı yadların hücum və xətərindən amanda olmalıdır

وَمَنْ قَاتَلَ دُونَ مَالِهِ فَهُوَ شَهِيدٌ [\(۲\)](#)

"və hər kəs özündə olanların müdafiyəsi zamanı öldürülərsə şəhitdir"

.İslam vətəni hamının evidir ki, amanda olmalıdır

Bunlar xarici düşmənlərlə münasibətlərin icmalı idi. Amma daxildə islama zidd cərəyanlarla və daxildə münafiqcəsinə yüksək rütbə əldə etmək üçün İslam və müsəlmanlara zərbə vuranlarla elə həddə davranılmalıdır ki, bu fəsadlar və islama zidd hərəkətlər həll olsun

Əlbəttə əgər bu hərəkətlər İslamın varlığını təhlükəyə atarsa ya islam əhkamını və islam cəmiyyətinin əmniyyətini xətərə salarsa bu təhlükələrin aradan qaldırılması üçün .nizami hərəkət ehtiyacı yaranır, bu şəraitdə silahlı qiyam vacibdir

.Xülasə, şəhər təfəkküründə müxalif və zalim cərəyanlara etinasızlıq məhkum olunur

Müsəlman, islam və müsəlmanın izzət və şərəfinə və Allah kəlamının yüksəlməsi ilə əlaqədar olan bütün işlərə əhəmiyyət verməli və öz üzərinə düşən vəzifəyə əməl .etməlidir

Amma İmamın İmamətliyinin şəraitini, Zeydiyyəyə bənzədirlər, silahlı qiyam etmək və yaxud hər hansı rəhbər silahlı qrup yaratırsa və zahirən qiyam və silahlı mübarizə

.Ənfal surəsi, ۶. ayə . [۱]-۱
.Bəharul Ənvar, cild ۱۰, səh ۲۲۶ . [۲]-۲

bu istər Seyyid, istərsə də Peyğəmbər (s)- in ailəsindən olsun bu onun İmam olmamasına dəlalət etmir, necə ki, İmam Zeynəlabidin, İmam Baqır və İmam Sadiq (ə) bu yolu seçmişdilər. Əvvəla İslamin və islam kələməsinin müdafiyyəsi və yüksəlməsi üçün silahsız mübarizə həmin dövrdə və o şəraitdə silahlı qiyamdan daha da təsirli idi.

:İkincisi, Mahmud Bin Lubeyd Həzrət Zəhra (s) –dan nəql etdiyi hədisdə belə buyurulur

مثلا الإمام مثل الكعبة إذ يُؤتى ولا يأتي (١)

İnsanların vəzifəsi ictimai İmamın ətrafında toplanmaq və onun yolu və İslam kələməsinin yüksəlişi və dinin hədəfinin qorunması üçün hazır olduğunu elan etməkdir.

.Bu halda İmam məsləhət oları edəcəkdir

Əmirəl Möminin (ə) Osmanın qətlindən sonra insanların hay- kükü və sevinclə beyyət :üçün ona tərəf axışdıqları zaman o insanları cavabsız qoymadı, buyurdu

اما والذى فلق الحبه وبرأ النسمه لو لا حضور الحاضر وقيام الحجه بوجود الناصر وما أخذ الله على العلماء ألا يقاروا على كذه ظالم ولا سغب مظلوم ، لأنّقيت حبلها على غاربها ولسقيت آخرها بكأس أولها ولألفيت دنياكم هذه ازهد عندي من عطفه عنت (٢)

Agah olun! Allaha and olsun, o Allaha ki, toxumu sindirdi, insanı yaratdı, əgər mənim“ ətrafıma toplaşmış cəmiyyət olmasaydı, və mənə yar olmaq üçün qiyam ediblər, bu baxımdan höccət tamamlanmışdır və əgər Allah qarşısında Alimlərin öhdə və məsuliyyəti olmasaydı- hər cəmiyyət- sitəmkarların at qarınları və zülm görənlərin acliği müqabilində sakit oturmali olsaydılardı, mən xilafəti dəvə cilovu kimi buraxardım və ona heç diqqət etməzdim və sonda onu başlanğıcda su ilə dolmuş fincan edərdim- o vaxt- yaxşı başa düşərdiz ki, sizin dünyınız- bütün zinətləri ilə- mənim nəzərimdə ”!qoyunun burnunun suyundan da dəyərsizdir

Amma Bəni Üməyyə əleyhinə olunan silahlı qiyamlar, xəvariclər tərəfindən edilən qiyamlardan başqa ki, bunların heç biri nəticə vermədi, o biri qiyamların məqsəd və səbəbi Həzrət Seyyidil Şühəda (ə)- in qatillərindən qisas almaq və Əhli- Beyt

.Baharul Ənvar, c ۳۶, s ۳۵۲ . [۱]-۱

.Nəhcül Bəlağə, saleh süblər, c ۲, ۱۷ qismət . [۲]-۲

Ə)- Ən məzlumiyyətinə etiraz etmək olmuşdur. Bu qiyamlar Eynil verdə və Muxtar) qiyamlarıdır ki, hər ikisində çoxlu sayıda şələr iştirak etmişdilər. Sonra cənab Zeydin və başqa qiyamların hamısı Əhli- Beyt (ə)- a məhəbbət və hörmətlərindən və Bəni Üməyyəyə nifratlılarından baş vermişdir. Kumeyl kimi şəxsiyyətlər və Əbdilrəhman Bin Mühəmməd Bin Əşəs qiyamda idilər və ya axırıncı qiyam ki, müntəha bəni Üməyyə hökumətinin məğlubiyyəti ilə sonlandı və İslam məmləkətlərində onların hökuməti .sona çatdı

Canyandırıcı Kərbəla faciəsinin əsl məqsədi və Zeyd bin Əli (ə)- ən şəhadəti və ya bir .sözlə Əhli- Beyt (ə)- ən məzlumiyyəti idi

Eyni zamanda bu Bəni Üməyyəyə qarşı qiyamda mühüm olan şey şənin rolu və Əhli- Beytin məzlumanə vəziyyəti idi. Hərcənd Seyidil Şühədanın şəhadətindən sonra İmamlar qiyam etmədilər, çünkü, bu vəziyyətdə silahlı qiyamı ədalətli İslam dövlətinin yaradılması üçün münasib görmədilər buna görə başqa səngərlərdə İlahi təklifləri və əhkamı insanlara çatdırıldılar və çoxlu İslamdan kənara çıxmaları dəf etdilər. Hətta qələbədən sonra Bəni Üməyyə əleyhinə olan sonuncu qiyamda baş verənlərdən sonra tənha o əqidəyə layiq olan şəxs İmam Cəfər Sadiq (ə) idi. Baxmayaraq ki, bu işi Həzrətə təklif etmişdilər, İmam Sadiq bunu qəbul etməkdən imtina etmişdi. Onun tərəfindən belə siyasetin seçilməsi, şə etiqadına görə nəticədə Peyğəmbər (s) tərəfindən verilən əmr idi ki, vəhy vasitəsilə Peyğəmbər (s)- a xəbər verilmişdi. Buna əlavə olaraq hər İmam mövcud şəraitdə öz təklifini hamidan yaxşı bilir və həmişə daha mühüm işləri başqa işlərdən üstün tutur. Əgər Həzrət bu yolu seçməsəydi, İslamın məsləhətinə olan mühüm bir şey zay olacaqdı. Çünkü, hər bir nəzər sahibinə məlumdur ki, belə şəraitdə, İslamın nurani əhkamını icra etmək və hökuməti ədalətli .İslam nizamını işə salmaq imkanı mövcud deyildi

:ÜÇÜNCÜ SUAL

Məgər İmam Cəfər Sadiq (ə) təşəyyuh məktəbinin qurucusudur, ya onu izah və
?aydınlaşdırın olmuşdur

:CAVAB

İmam Sadiq (ə) şiənin əsas təfəkkürünü- çoxlu sayda Əhli- Beyt (ə)- ın dost və aşıqləri

Onu tanıtmamalı idilər- hamiya göstərdilər. O böyük elmi mədrəsənin təsisini ilə
cəmiyyəti islamın düzgün həqiqətlərinin- ki, İmam Əli (ə) və Əhli- Beyt (ə)- ın ardınca
gedərək həyata keçməsi ilə məlumatlandırdı, bu halda ki, İmam Sadiq (ə)- dan öncəki
.dövrlərdə maarifin yayılması o Həzrətin dövründə olduğu həddə deyildi

Bu o mənada deyildir ki, İmam Cəfər Sadiq (ə) şia təfəkkürünün yaradıcısıdır, çünkü
deyildiyi kimi şia təfəkkürü Peyğəmbər (s)- ın zamanında aydın şəkildə idi və Böyük
Peyğəmbər (s)- ın mötəbər hədislər və aydın hidayətləri onun keyfiyyətini məlum
etmişdir.Zamanın ötməsi və hadisələri baş verməsi onun təkmilləşməsində heç təsiri
olmamışdır, əlbəttə sonrakı dövrlərdə xüsusuylə İmam Sadiq və İmam Baqır (ə)- ın
dövrlərində onun təbliğ, yayılma və tənzimində bu işlərin təsiri olmuşdur və hətta bu
hadisənin özü bu təfəkkürün haqqaniyyətini

.müxalif təfəkkürlər müqabilində daha da aşkar etdi

Şiə təfəkkürünün İmamət məsələsində qələbəsinin səbəblərindən biri də insanların Bəni Üməyyənin hakimiyyəti dövründə Peyğəmbərin canışını deyib onun yerində oturan hakimlərin əməl və rəftarlarında İslam əhkamına və Üsuluna uyğun heç bir şey .görməməkləri oldu

Bu iş hətta cəmiyyətin onlara qarşı qiyamına səbəb oldu. Baxmayaraq ki, bu qiyamların əksəriyyəti gücün vasitəsi ilə məğlubiyyətə düşər oldu və zahirdə Bəni Üməyyə hökuməti davam etdi, amma bu hadisələr şıə təfəkkürünün insanların .qələblərində yayılmasına və möhkəmlənməsinə səbəb oldu

səh:۴۲

DÖRDÜNCÜ SUAL

Təşəyyuh məzhəbi İmam Sadiq (ə)- dan öncə də dini liderlərin əmrlərində əsas
?müzakirə obiyekti olmuşdurmu

:CAVAB

Əvvəldə söylədiyimiz kimi şıə təfəkkürü Peyğəmbər (s) tərəfindən yaradılmış əsl İslam
təfəkkürüdür. Bu məna və mətləbi Əmirəl Möminin Əli (ə)- ın kəlamlarından və Nəhcül
.Bəlağədən istifadə edərək başa düşmək mümkündür

İmam Baqır və İmam sadiq (ə) bu təfəkkürü müxtəlif sahələrdə insanlar üçün şərh
edərək, insanların bu barədə məlumatlarını kamilləşdirilər və bu məsələlərdə İfrat və
.təfridləri həll etdilər

Onlar İmamətin əsl və tam islami olduğunu isbat etdilər ki, həqiqəti və onun
dərəcələrinin söyləyənlərin Məsum İmamlar olduğunu bildirdilər. Məlum olduğu kimi
onlar bütün İslam məfhüm və terminlərinin və Quran ayələrinin izah və təfsir
edənləridir. Misili olmayan və böyük vəziyyətlərdə onların elmi məlum olur, hamı o
böyük şəxsiyyətlərin əsl İmamət məfhumunun kamil və əsas şəkildə tanınmasına
cavabdehlik səlahiyyətlərinə və eyni halda yeganə etimadlı mənbə olduğunu başa
düşdülər. Bu o mənada deyil ki, İmamətin

əsasını onlar yeni kəşf etmişlər və ya qeyb aləminə imanları olmayan insanların sözlərinə əsasən, tarixin müxtəlif hadisələrinin nəticəsi olaraq yaranmışdır

Həmçinin əhl sünnetin mötəbər rəvayətlərindən olan, Əli Binəl Hüseyn (ə), İmam Baqır və İmam Cəfər Sadiq (ə) haqqında rəvayətə əsasən, “Əhməd Şakir” “Əl Baisul Həsis” kitabının şərhində belə yazır: “Bu axırıncı İmamdan öncəki İmamların mənəvi mövqiyəti və İmamətləri insanların qəlbələrində çox möhkəm idi

İmamların Quran natiqi olmalarına etiqad, yəni onlar Quranın xüsusi məna və izahını bilmələrini, İmam Baqır (ə)-in uca atası İmam Zeynəlabidin (ə)-dan olan rəvayətə və ondan da əvvəl Əmirəl Möminin (ə), İmam Həsən və İmam Hüseyn (ə)-dan rəvayətlərə əsasən dəfələrlə bəyan olunmuşdur və Peyğəmbər (s) şəxsən özü təvatir hədislərdən də üstün olan hədisdə Məsum İmam (ə) -ı Quranla eyni səviyyətə göstərmişdir. Əhli sünnet kitablarında İmam Zeynəlabidin (ə)-in xütbəsinin təfsirində belə nəql olunun ki, Əhli- Beyt (ə)-dan İmamlar səmimi seçimdir və bu böyüklərimiz xilqətin yeganə mərcə və ilahi höccətləridir

:BEŞİNCİ SUAL

Cəmiyyətin idarə olunması Əmirəl Möminin (ə)- in dövründə ə il müddət kimi qısa zamanda Məsum imamların ixtiyarında olmamışdır. Şıə baxışına əsasən dini hökumətin yaradılması, hansı səviyyədə cəmiyyətdə əməli şəkildə həyata keçirmək
?imkanı mövcudur

:CAVAB

Şıə təfəkkürü bir məntiqi təfəkkürdür ki, təlimat nöqtey- nəzərindən həyata keçirmək
.imkanı olub və vardır

İmamət məsələsində şıənin baxışı Peyğəmbər (s)- dan sonra cəmiyyətin dini və siyasi
lideri o şəxs ola bilər ki, Peyğəmbər (s)- in insanlar üçün gətirdiyi bütün Əhkam və Üsul
elmində hamidan elimli olsun. Tərəddütsüz Peyğəmbər (s)- in dövründə bu
xüsusiyyətlərə malik Əli (ə)- dan başqa heç bir şəxs yox idi. Buna görə də Peyğəmbər
(s) özündən sonra onu canişin təyin etdi və sonra oniki nəfər olan Məsum İmamları
.tərtiblə bütün cəmiyyət üçün bəyan etdi

Əlbəttə bu onların Peyğəmbərə qohumluqlarına görə deyildi, bəlkə bu onların mənəvi
və elmi bacarıqlarının xüsusiyyətlərinə görə idi ki, Allah təala insanların içindən
Peyğəmbərin canişinliyi üçün yalnız

”:onları seçdi. Necə ki, Quran Peygəmbərlərin canişinləri barəsində belə buyurur

{إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ} [\(١١\)](#)

Allah təala Adəm, Nuh, İbrahim övladlarını və İmrən ailəsini aləmlər içərisində“
seçilmiş (üstün) etdi

Əgər insanlar bütün işlərdə doğru yolda hərəkət etmək istəyirlərsə onların ardınca
getməli və onları özlərinin ağıası olaraq vacib şəkildə onlara itaət etməli olduqlarını
bilməlidirlər və onların işlərinə Peygəmbər (s)-in işləri kimi hörmət bəsləməlidirlər. Bu
halda şəhər təfəkküründə bəyan ediləm Əhkam və proqramlar xəyalı və realliqdan uzaq
olmayacaq və onların həyata keçirmək imkanı yaranacaqdır. Əksinə onlar əsl İslam
təlimləridir ki, əgər şərait yaranarsa bütün cəmiyyətlərdə istifadə olunma
.qabiliyyətinə malikdir

Əgər biz tarixin bəzi bölmələrində, bəzi kəslərin siyaseti aydınlaşdıraraq əməli şəkildə
onun qarşısını alırlar, bu onların aydınlaşdırma bacarığının olmaması demək deyil,
bəlkə bu əhkam insanın reallıqlarını nəzərə alaraq seçilmişdir. Buna görə bütün
bəşəriyyət onun dalınca gedir- və şəhər etiqadına görə nəhayət ona çatılacaqdır. Bu iş
Allahın axırıncı höccəti olan Axırıl Zaman tərəfindən həyata keçiriləcək və bütün bəşər
.bir vahid nizamla idarə olunacaqdır

Buna əlavə olaraq Peygəmbərlər (s)-in dəvəti haqqın bəyani, nicat və doğru yolu
, nişan verməkdir. Əgər elmlə insanlar bunu qəbul etməsələr, onlara demək lazımdır ki

{إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا} [\(٢\)](#)

Biz doğru yolu ona göstərdik, istər şükr edən olar- qəbul edər- istərsə də naşükür“
.olar

Buna görə Peygəmbərin vəzifəsi İlahi Əhkamını bəyan etməkdir ki, buda əsl
imamətdir. İnsanlardır ki, Peygəmbərin və Məsum İmamların dəvətini qəbul edib və
onun icrasında onlarla əlbir olamalıdır və bu işin onlar üçün aydınlaşmasına şərait
.yaradacaqdır

.Ali İmran surəsi, ۴۴ ayə . [۱]-۱

.İnsan surəsi, ۲ ayə . [۲]-۲

.verən, eyni halda realliq olmuşdur

Misal üçün Əmirəl Möminin (ə)- in, Həzrət Müctəba və Seyyidil Şühəda (ə)- in bütün əməlləri zəmanəsinin şərtlərin və realliqin nəzərə alaraq öz işlərini həyata keçirmişlər

Məsələn Əgər İmam Həsən (ə) Müaviyyə ilə sülh etdişə o bütün şəraiti nəzərdən keçirərək ən münasib yolu seçdi. İmam Hüseyn (ə) da bilə- bilə Yezidə beyyət etməkdən imtina etdi və Kərbəlaya gedərək o bütün müsibətləri qəbul etdi və nəhayət öz məqsədinə çatdı. Bəli, əgər İmam Hüseyn (ə) başqa şəraitdə olsaydı, yəni hökumətin ələ keçirmək şəraitinin və vasitəsinin yarandığını görsəydi, yenə də haqqı əldə etmək və Peyğəmbər (s)- in xilafətindən özgələri uzaqlaşdırardı. Amma onun dövrü elə idi ki, bu məqsədi həyata keçirməyin uyğun olmadığını bilirdi və buna görə elə metoda əl atdı ki, İslam dünyasını ayağa qaldırdı və İslami canlandırdı. Doğrudur, zahirdə onlar xilafəti ələ keçirə bilmədilər, amma bütün insanların qəlblərində Müafiyədən uzaqlaşdırılar və Müaviyyənin İslam üçün planları suya düşdü və sonralar :bu iş barəsində belə dedilər

محمدی الحدوث و حسینی البقاء

O biri Məsum İmamlar da öz şəraitlərinə uyğun olaraq, öz vəzifələrinə əməl edərək İslami qorudular

İmam zaman (ə)- in zühruna inam şənin təsəlli qaynağı və insanların müqavimət ruhu, səbr və dözümləri oldu və dinə etinasızlıq və ümidsizliyin qarşısın aldı və bu bir etiqatdır ki, şəliyin təlim mətnlərində və mötəbər hədislərdə ona diqqət olunmuşdur və bu İmam Baqır və İmam Sadiq (ə)- in zəmanəsində daha da diqqət mərkəzində oldu və insanların zalim hökumdarların cinayyətlərinə görə şəliyə doğru qayıdlılar .çoxaldı

İnsanlar başa düşdülər ki, Peyğəmbərdən sonra bəzi səhabələrin İmamətin əslində dəyişikliklərin olması İslamda heç bir şeyi dəyişdirməyəcəyini güman edirdilər, amma sonra necə faciələr yaratdılar və İslami öz yolundan çıxartdılar və xilafəti qəsb olunmasından tutmuş insanlara zülümlər edildi və şeytana qayıdlılar oldu. Bu

insanların İmamət barəsində imanlarını gücləndirdi və başa düşdülər ki, yalnız bu
əqidədir ki, İslam

səh:۴۷

.proqramlarını həyata keçirdir və onu kədərli və təəssüblü şəkildə sona çatdırır

Buna görə Məsum İmamların hərəkət və rəftarları bir tərəfdən, zalim və sitəmkar xilafət qəsbkarlarının rəftarları başqa tərəfdən , şıə təfəkkürünün insanların qəlbinə daha çox nüfuz etməsinə səbəb oldu və onun ardınca Məsum İmamlara dönüş gücləndi və buradadır ki, biz görürük İmam Sadiq (ə) öz zəmanəsində hökumət başçılarının təlaşına baxmayaraq, ümumi insanlar arasında sevgi qazandı, hətta şəoni .onun adı ilə tanıyırlar

səh:48

ZƏMANƏNİN QƏSBKAR HÖKUMDARLARI MÜQABİLİNDE ŞİƏNİN MÖVQEYİ.¶

:ALTINCI SUAL

?Şiənin Hakimlər müqabilində mövqe tutması necə və hansı meyyarlar əsasında idi

:CAVAB

Şiənin mövqeyi həmişə İslamın qorunması və dinin qalıcılığı, zülümkar və qəsbkar hökümdarların qanunsuzluğunu sübut etmək olmuşdur və həmişə çalışmışdır ki, şəri .vilayətə əsaslanan İslam hökumətini qursun

Şəlikdə şəriət məfhumlarının bəyan edilməsi yalnız Kitab və sünnet əsasındadır və bu :barədə Quran belə buyurur

{وَجَادُهُمْ بِالٰتِي هِيَ أَحْسَنُ} [\(۱۱\)](#)

”!Və onlarla ən yaxşı metodlarla, isbat və münazirə et “

Elə metodla dialoq və müzakirə et ki, ən yaxşısı olsun və xüsusi şəraitdə təqiyə əsasında elə əməl et və davran ki, başqaları düzgün islam və həqiqi şəriətə doğru hidayət olsunlar və zəmanənin qəsbkar və rəhimsiz hökumdarlarının zülümlərindən və .hökümranlıqlarından xaric ola bilsinlər

,Buradan görürük ki, tarix boyu yalnız şə olmuşdur ki

səh:۴۹

.Nəhl surəsi, ۱۲۵ ayə . [۱]-۱

.zalim hökumətlərə qarşı daim qiyamlar etmişdir

Şiə o kəslərin İmamətliyinə etiqadı vardır ki, Peyğəmbər (s) özü dəfələrlə bunu bəyan etmişdir və şıə həmişə mövqeyni İslam təlimləri və Peyğəmbər (s)-ın yolu əsasında qurmuşdur və lazımlı şəraitin yaranmaması müqabilində, Əmirəl Möminin (ə) kimi öz zəmanəsində zahirən sükut və kənara çəkilərək, bunu qiyamdan üstün tutmuşlar və .ya İmam Müctəba (ə) kimi rəftar edərək İslami yox olma təhlükəsindən qorumuşlar

Amma Kərbəla hadisəsi və Seyyidil Şühəda (ə)-ın Yezidə beyyətdən imtina etməsi bir qiyam idi ki, tarix boyu bunun timsalında hərəkət görülməmişdir. Bu hərəkət bütün .müsəlmanlar üçün nümunə və mübarizə programıdır

Baxmayaraq ki, zahirdə Əbaəbdillahın qiyamı məğlub oldu, amma həqiqətdə qalib qiyam idi, ona görə ki, doğru İslami canlandırdı və şıələrin üzlərindən naümidliyi .götürdü və fikirlərinin sabit və qüvvətlənməsinə səbəb oldu

İmamlar öz elmləri ilə bilirdilər ki, insanların qəlblərində Əhli- Beyt (ə) olan etiqad və imanı gücləndirmək lazımdır. Bu yolla onlar siyasi, elmi və mədəni tərəflərdən güclənərək, bu yolla hökümdarlara qarşı çıxmaq və tərtiblə həqiqi İslam .hakimiyyətinin zəminini yaratmaq istəyirdilər

səh:5.

:YEDDİNCİ SUAL

Bəzi yazıçılar, bir sıra ifrata varıb yollarını azmış firqələri şıə ilə eyni cərgədə hesab edirlər. Təəssüflər olsun ki, şıəni Ğolovvla (şışırtmə) ittiham edirlər və biz bilirik ki, bu bir töhmətdir ki, bizim dövrümüzdə də bu Vəhəbilər tərəfindən nəşr, çap və risalə yolu ?ilə şıə maarifinə ləkə yaxırlar. Əgər mümkünürsə bu barədə bir az izah verərdiz

:CAVAB

Ğolovlu əqaid məsələsi keçmişdən böyük sabiqəyə malikdir və bu barədə Quranı :Kərim Yəhud və Nəsraniılərin timsalında belə buyurur

”!Yəhudilər dedilər: Üzeyr Allahın oğludur! Və Nəsraniılər dedilər: İsa Allahın oğludur “

:Müsəlmanlar arasında da bu xəstəlik bu hədisdə bəyan edilir

لستلكن سبل من كان قبلكم حذوا النعل بالنعل والقذه بالقذه حتى لو ان احدهم دخل حجر ضب لدخلتموه (١)

Hansı yolu getmək istəyirsiniz ki, sizdən öncəkilər getmişdilər, ayaq-ayaqa və qulaq- “qulağa, hətta əgər onlardan biri kərtənkələ dəliyinə girərsə, sizdə ora daxil olarsınız”.

Bu

səh:51

.fikirlərə Əmirəl Möminin (ə)- in barəsində də rast gəlinir

Bəzi qruplar onun barəsində İlahilik və Allahlıq iddia etdilər və o Həzrəti öz şerlərində
Allah kimi mədh etdilər

انت خالق الخالقين من زعزع اركان خير جذما

قد رضينا به اماما و مولى وسجدنا له الها و ربنا

Yaradılanları sən yaratdın, o kəs ki, xeybər qalasının möhkəm bünövrəsini lərziyə “gətirdi. Biz ondan razıyıq ki, öncül və ağamızdır və ona səcdə və torpağa doğru əyilirik ”.ki, o bizim Allah və pərvərdiğarımızdır

Bəziləri böyütmə və mübaliğə baxımdan bu sözləri və şerləri söyləyənlər deyirlər-.həqiqətdə biz o həzrəti özümüzə Allah hesab etmirik

:Buna əlavə olaraq o Həzrəti özündən rəvayətdə belə buyurur

هلك فى رجالن، محب غال و مبغض قال (١)

İki qrup mənim barəmdə yanıldılar, mənə ya məhəbbətlərində ifrata vardılar ya da “düşmənlik edərək məqam və yüksək rütbəmi dandılar

Hər halda tarix boyu bəzi belə qruplar var olub və vardırlar ki, öz əqaidlərində mübaliğə edərək ifrata varırlar. Bu kənara çıxmaların ən yüksəyi kimi isə Allah .məqamına gətirməkdir

Hər halda bu yordan kənara çıxmalar Əsl islam və şıə əqaidinə ziddilər.Belə əqaidlər daha çox özlərini Əhli Sünnət hesab edən Sufilərdən yaranmışdır. Bunlarda əsasən Hulul və ittihad və s kimi kələmələr gözə dəyir. Xoşbəxtlikdən şıələr içində sufilik məsələsi Məsum İmamların (ə) hidayətverici hərəkətləri nəticəsində, Əhli təsənun içərisində olduğu həddə rövnəq tapmadılar, bəlkə Məsum İmamlar (ə), onların .ardıcılırı və böyük alımlər tərəfindən məhkum olunaraq, kənara atıldılar

Bəs bu işin şıeyə nisbət verilməsi töhməttən başqa bir şey deyil. Şıə əqaidi tohid, Nübüvvət, İmamət, Ədalət və Məad və başqa məsələlərində inhirafatlı və əsaslı

mətləblərdən uzaqdır. Bu ona görədir ki, Məsum İmamlar (Ə) iki və yarım əsr dinin qoruyucuları olmuşlar və elə əməl etmişlər ki, şirkət yığrulmuş əqaidlər bu məzhəbə nüfuz edə bilməmişdir. Sonralar kitabların və məqalələrin çap olunması sayəsində bu

səh:۵۲

.Nəhcül Bəlağ, sübhül Saleh, Qasirin sözləri, § ۱۱۷ . [۱]-۱

.etiqad daha ətraflı izah olunmuşdur

Əlbəttə sonradan şıəlikdə sufi və xanqah kimi əqidələr peyda oldular və Əli (ə)-in vilayət və hörmət adı altında ifratlı əqaidi bəyan etdilər və amma alimlərin uyğun cavabları nəticəsində onlar daha çox müqavimət göstərə bilmədilər

Şiə məzhəbində əhəd olan Allahın cəlal və camal sifətlərinə şərīk qoşulmur. Peygəmbər (s)- i və Məsum İmamları (ə)- i Allahın bəndələri hesab edilir ki, hər cəhətdən Allaha möhtacdırlar, yalnız Allahu zati olaraq Uca bilirlər

Əlbəttə Şiə ayə və rəvayətlərə uyğun olaraq bu böyük şəxsiyyətlərin sifət və fəzilətlərə və ali məqama və dərəcəyə malik olmalarını zikr edir və onları höccət, İmam, Vəli, möcüzə və kəramətlərin sahibi və əmri bilirlər. Bu sifətlərin heç birində şolov və şirk iyi gəlmir və bütün bunlar göstərir ki, onlar kamal və yüksək übudiyyət mərtəbəsinə çataraq Allahın əmrləri qarşısında təslim olurlar

Nəhayət, İmamət Quran və rəvayətlərdən və Peygəmbər (s)-in hədislərində bəyan olunan İslamın əsaslarından biridir və tarixdə baş verən hadisələrin, məglubiyyətlərin və zamanın onun təkmil və formalaşmasında heç bir təsir və rolü olmamışdır

Buna əlavə olaraq İmam barəsində olan sifətlərdə heç bir ifrat yoxdur və bunların bütünü hədislərə uyğun olaraq isbat olunmuşdur

وَلَا يَمْلِكُ لِنَفْسِهِ نَفْعًا وَلَا ضَرًّا ^(۱)

"Və bacarığın ziyan və xeyri özünə yoxdur"

Hətta İmam, Peygəmbər deyil, yəni ona əhkam və şəriət vəhy olmur- hərçənd mühəddisdir, yəni mələklər onunla danışırlar- amma onun mələklə əlaqəsi nəbi ilə vəhy mələyinin əlaqəsi kimi deyil, fərq yalnız Peygəmbərə İlahi əhkam vəhy olunmasındadır. Çünkü, bütün Üsul və Əhkamın vəhiyi və risalət, Peygəmbərin rehləti ilə sona çatdı

İmamşunaslığının vəzivəsi İmam olan şəxsin Allah tərəfindən Petgəmbər (s) vasitəsilə elan olunaraq İmamlığa seçiləni tanıtdırmaq və onları Peygəmbər (s) kimi ümumi

hakim və

səh:əm

.Baharul Ənvar, cəf, s 167, h 7 . [1]-1

bütün dini və dünyəvi işlərdə mütləq vilayət sahibi olduğunu və peyğəmbərlik sıfətindən başqa bütün sıfətləri- elm, ismət və s mali olduğunu onlar üçün sübut etməkdir və xülasə biz hamımız Məsum İmamlar (ə)- i bütün dini və dünyəvi işlərdə haqq olduğunu tanımlayıög. Maddi təfəkkür sahibləri və qeyb aləminə inanmayan şəxslər, Allaha, qeyb aləminə, peyğəmbər və İmamlara şolovlu sıfətlər verirlər, çünki maddi insan bu sıfətləri başa düşməkdə acizdir. Misal olaraq Maddi fikirli insanların nəzərində, Həzrət İbrahim, Musa və İsa (ə)- in möminlərin inandığı möcüzələr bir növ şolov hesab edilir. Halbuki, burada heç bir şolovdan söhbət gedə bilməz. Bunların hamısı həqiqətdir ki, onların uca məqamının nişanəsidir. Şolov odur ki, Peyğəmbər və .İmamı Allah hesab edək və ya Allahın onlarla birləşmiş və s hesab edilsin

səh:54

SƏKKİZİNCİ SUAL

Üsuliddinin beş əsas yerə bölünməsinin səbəbi nədir? Bu məsələdə şia ilə mötəzilinin
?əlaqəsinin rolü olub ya xeyr

:CAVAB

Şia İsləm və məzhəbi məsələlərdə bütün fırqələrlə dialoq və mübahisələr etmişdir ki,
buna şia kitablarında işarə olunmuşdur. Amma heç bir etiqadi məsələ onların təsiri
altına düşməmişdir. Deyildiyi kimi şia təfəkkürü İsləmin özüdür, amma o biri fırqələr
.yeni yaranmışdır

Şia əqaidi bu beş əsasla məhdudlaşdırır. Əksinə çoxlu digər məsələr buraya aid olunur.
Əlbəttə İsləm və məzhəb əqaidini tohid, nübuvvət və məadla və ya tohid və
nübuvvətlə xülasə etmək olar. Həmçinin İmamət, məad və başqa məsələlər
Peyğəmbər (s)- in dəvət etdiyi və onlardan xəbər verdiyi və xəbərlərə uyğun olaraq,
.nübuvvətə və onun dediyi bütün xəbərlərə imana bərabər hesab edilir

الإيمان بالنبوءة ايمان بكل ما انبأ عنه النبي

”.Nübuvvətə etiqad Peyğəmbərin xəbər verdiyləri şeylərə imana bərabərdir“

Həmçinin beş üsuliddin: tohid, nübuvvət, məad, ədalət və imamətdir ki, hər
müsəlmanın bunlara etiqadı olmalıdır, ağıl və

Şər də bunu qəbul edir. Qısa şəkildə əqaidin qeyd edilməsi o səbəbdəndir ki, şıə İmamət və Ədalət məsələlərini o biri etiqad üsulları ilə eyni cərgədə hesab edir. Amma .Əhli Sünnet- Əşəri firqəsi-nin buna etiqadları yoxdur

Şıə öz əqaidini Peyğəmbər (s), Quran və Məsum İmamların rəvayətlərindən götürmüştür və heç biri mötəzilə firqəsinin təsiri ilə olmamışdır. Çünkü bu firqə .sonralar əmələ gəlmışdır

Əgər şıə və mötəzilə firqəsinin arasında bəzi oxşarlıqların olduğunu görürüsə, bunun vasitəli və ya vasitəsiz olaraq Məsum İmamlardan götürüldüyü qənaətinə gəlirik. Bu misal

”الجبر و التشبيه امويyan و العدل و التوحيد علويان“

.çox məşhurdur ki, bizim iddiamızı təsdiqləyir

Buna əsasən bəzi yazıçılar ki, şıə məzhəbindən və onun keçmişindən xəbərsiz idilər və mötəzilə və əşəri məzhəbini təhqiq edirdilər, şıə alimlərinin məsələn Seyyid Murtəzanın Əşəri əqaidinə müxalif olduğunu görüb sandılar ki, onlar .mötəzilədəndirlər

İKİNCİ BÖLÜM.İMAMƏT

İŞARƏ

səh:av

İMAM (ə)-LARIN SEÇİLMƏSİNİN SİRRI.¶

:DOQQUZUNCU SUAL

?Məsum İmamların İmamlıq və Vilayət məqamına seçilmələrinin sırrı nədir

?Bəşər ağılı bunu dərk etməyə qadirdirmi

:CAVAB

Bu sual təkcə Məsum İmamların (ə) seçilməsinə məxsus deyil, bəlkə bu sual bütün Peygəmbərlərin və hətta vəhy mələyi Cəbrail (ə)- ın seçilməsinə, Peygəmbərlərin bəzilərinin bəzilərindən, bəzi qovmun bəzilərindən və insanların bəzi insan və .məxluqatdan üstünlüyüնə həm aid etmək olar

Həqiqət odur ki, seçim Allahın işlərindən biridir ki, buna çoxlu ayələrdən dəlillər vardır, :o cümlədən Al-İmrən surəsinin ۲۳ ayəsində belə buyurulur

{إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عُمَرَانَ عَلَى الْعَالَمِينَ} (۱۱)

Allah təala Adəm, Nuh və İbrahim övladlarını və İmrən ailəsini aləmlər üzərində“. ۱
”üstün etdi

:Nəml Surəsinin ۵۹ ayəsində Allah təala belə buyurur . ۲

{قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَى} (۲۲)

Həmd Allaha məxsusdur və onun seçilmiş bəndələrinə“

səh:۵۹

.Al-İmrən surəsinin ۲۳ ayə . [۱]-۱

.Nəml Surəsinin ۵۹ ayə . [۲]-۲

"salam olsun

:Al-İmran surəsi, ۴۲ ayəsində belə buyurulur .۲

{وَإِذْ قَالَ الْمَلَائِكَهُ يَا مَرْيَمٍ إِنَّ اللَّهَ اصْطَفَاهَا كَ وَطَهَرَهَا كَ وَاضْطَفَاهَا كَ عَلَى نِسَاءِ الْعَالَمِينَ} [\(۱\)](#)

Ey Məryəm! Allah səni seçdi və səni pak etdi və bütün dünya xanımlar üzərinə üstün“
”.etdi

:Bəqərə surəsi, ۲۴۷ ayədə belə buyurulur .۴

{قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ} [\(۲\)](#)

"Allah sizdən ötrü onu seçdi“

:Əraf surəsi, ۱۴۴ ayəsində Allah təala belə buyurur .۵

{إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالَاتِي} [\(۳\)](#)

"Ya Musa! Mən öz risalətlərimlə danışmağımla insanlardan səni seçib üstün tutdum“

:Fatir surəsi, ۲۲ ayədə belə buyurulur .۶

{ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا} [\(۴\)](#)

"Sonra Kitabı bəndələrimizdən seçidlərimizə miras verdik“

.Hətta Abbasi xəlifəsi olan Mənsur belə deyirdi: İmam Sadiq (ə) bu ayəyə nümunədir

{الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا} [\(۵\)](#)

"Bəndələrimizdən seçidlərimiz“

:Bəqərə surəsinin, ۱۳۰. ayəsində buyurulur .۷

{وَلَقَدْ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا} [\(۶\)](#)

"Biz onu bu dünyada seçdik“

:Həcc surəsi, ٧٥ ayədə buyurulur .٨

{اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ} [\(٧\)](#)

"Allah mələklərdən də elçilər seçər, insanlardan da"

:Sad surəsi, ٤٧ ayədə buyurulur .٩

{وَإِذْ كُرِّمَ إِسْمَاعِيلَ وَالْيَسْعَ وَذَا الْكِفْلِ وَكُلُّ مِنْ الْأَخْيَارِ} [\(٨\)](#)

".Və onlar mənim yanımdan seçilmişlər və yaxşılardır"

:Məryəm surəsi, ٥٨ ayədə buyurulur .١٠

{وَمِمْنَ هَدَيْنَا وَاجْتَبَيْنَا} [\(٩\)](#)

səh:٦.

.Al-İmrən surəsi, ٤٢ ayə . [١]-١

.Bəqərə surəsi, ٢٤٧ ayə . [٢]-٢

.Əraf surəsi, ١٤٤ ayə . [٣]-٣

.Fatir surəsi, ٣٢ ayə . [٤]-٤

.Fatir surəsi, ٣٢ ayə . [٥]-٥

.Bəqərə surəsinin, ١٣٠ ayə . [٦]-٦

.Həcc surəsi, ٧٥ ayə . [٧]-٧

.Sad surəsi, ٤٧ ayə . [٨]-٨

.Məryəm surəsi, ٥٨ ayə . [٩]-٩

”.Və o kəsləri ki, hidayət etdik, onlarında seçdik“

:Ənam surəsi, ۸۷ ayəsində belə buyurulur .۱۱

{وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ} [\(۱\)](#)

”Şəxslərə üstünlük verib, seçdik və doğru yola hidayət etdik -“

:Al-İmrən surəsi, ۱۷۹ ayəsində Allah təala belə buyurmuşdur .۱۲

{وَلَكُنَ اللَّهُ يَعْجِزُ بِمِنْ رُسُلِهِ مَنْ يَشَاءُ} [\(۲\)](#)

Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər və ona qeybdən bəzi şeylər“

”.bildirər

:Şura surəsi, ۱۳ ayədə buyurulur .۱۳

{اللَّهُ يَعْجِزُ بِإِلَيْهِ مَنْ يَشَاءُ} [\(۳\)](#)

”Allah kimi istəyirsə onu da seçir “

:Yusuf surəsi, ۶ ayədə buyurulur .۱۴

{وَكَذَلِكَ يَعْجِزُكَ رَبُّكَ} [\(۴\)](#)

”.Pərvərdigarın səni belə seçir “

.Bunlardan başqa bir çox ayələr seçimin həkimanə iş və İlahi sünnet olduğunu göstərir

Imam Zeynəlabidi (ə)- ın övladı Zeyd Şəhidin “Əl Sfut” adlı risaləsində birinci əsrдə .Əhli- Beyt (ə)- ın seçilmə məsələsini tədqiq etmişdir

Təkvini (yaradılış) aləmində də mükafatlandırma məsələsi bəyan olumuşdur və onun zəruriliyini tamamilə ağıl dərk edir və bütün üzvlərin göz, baş, beyn ola bilmədiyi və meyvələrin bir-birinə oxşamadığı kimi bütün insanlar da bir- birinə oxşamır və onlar yaradılışdan, sifət və görünüş cəhəttən bir- birlərindən fərqlənilərlər, bu o mənadadır ki, insanların hamısı kamil fərd ola bilməz.Yəni hamı Mühəmməd (s) ya Əli (ə) ya da İbrahim Xəlilullah (s) və s ola bilməz

İmamət və Məmumiyyət, Məbus və Məbus İləyh məsələsi bu tərtiblədir ki, ya İlahi təqdir vasitəsi və yaradılış səbəbidir və ya birbaşa şəkildə ilahi təyin, aydınlaşma və seçimlə həyata keçir. Hər halda bütün ayələr sirr və hikmətlə doludur ki, yalnız Allah təala özü bunu bilir

səh:۶۱

-
- .Ənam surəsi, ۸۷ ayə . [۱]-۱
 - .Al-İmran surəsi, ۱۷۹ ayə . [۲]-۲
 - .Şura surəsi, ۱۳ ayə . [۳]-۳
 - .Yusuf surəsi, ۹ ayə . [۴]-۴

Bu məsələdə heç kəsin haqqı yoxdur ki, niyə mən başqa bir kəs və ya başqa bir şey olmadım? Desin. Ya Niyə bütün mələklər Cəbrail (ə) və bütün insanlar Mühəmməd Mustafa (s) olmayıblar? Və ya niyə bütün dağlar və daşlar qızıl olmayıb? Çünkü, əgər belə olsaydı, aləmin kamilliyi naqis olardı və varlıqlar və onların hissələri arasındaki .nizam və həməhənglik aradan gedərdi

Bütün mövcudat və hissələr artasındaki nizam və həməhəngliyi Qurani- kərim Yasin :surəsinin ۴۰-۳۸. ayələrində dəqiq şəkildə belə şərh edir

﴿وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقْرٍ لَهَا ذِلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرُ قَدْرَنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعَرْجُونِ الْقَدِيمِ مِلَّا الشَّمْسُ يَبْغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرُ وَلَا اللَّيلُ سَابِقُ النَّهَارِ وَكُلُّ فِي فَلَكٍ يَسْبُحُونَ﴾^(۱)

Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu yenilməz qüdrət sahibi “ olan, bilən Allahın təqdiridir. Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar nə də gecə ”.gündüzü ötə bilər. Hər biri bir göydə üzərlər

BÜTÜN ŞEYLƏR CAHANDA ÖZ YERLƏRİNDƏDİR

DEMƏ NIYƏ BƏNGƏRİ NƏ AZ NƏ DƏ ÇOXDUR

BÜTÜN BUNLAR HAQQ ƏDALƏT TƏQDİRİ VƏ HİKMƏTİDİR

BİZ BAŞ AÇMARIQ, XİLQƏT SİRRİDİR

Amma eyni halda İnsan ixtiyar və seçim sahibidir. Bu məsələ sirdir, yəni təqdir və seçimlər olduğca mürəkkəb məsələdir. Demək olar ki, “ Əgər bəşər milyon illər birlikdə ”.kəşf və təhqiq etsələr, yenə də bilinməyən sirrlər önlərində qalacaqdır

Ötən mövzunun xülasəsindən belə çıxır ki, xilqət aləmi, səbəblər və səbəb olanlar .aləmidir və eyni halda İnsan aləmi, ixtiyar və təklif aləmidir

Qəza və qədər İlahi hikməti bütün işlərə hakimdir. İmam və Peygəmbərin, yaradılış cihadının və ixtiyarının və bu qəbildən olan məsələlərin səbəbinin başa düşülməsi Allahın bütün işlərinə və kainatın sırrını dair elmi əhatəsinin olması lazımdır ki, bunu yalnız o kəslər başa düşürlər ki, Allahın

.Yasin surəsinin ۴۸-۴۹. ayə . [۱]-۱

xüsusi inayətinə nail olurlar ki, bütün Peyğəmbər və Məsum İmamlar belədirlər

Halbuki, bütün bəşər müxtəlif yollarla məsləhət olmuşdur ki, ay, günəşə və..... sahib çıxınlar, cünki, Allah onları insanın fəthi üçün yaratmışdır. Onlar çalışaraq ələmin sırrinə əl atıb, ondan bəhrələnsinlər. Amma hansıa səbəbdən onu başa düşməsələr .bunu İlahi təqdir qəbul edib, onun varlığının bərəkətindən faydalansınlar

Buna görə də bizim vəzifəmiz Peyğəmbər və məsum İmamların təlim və bələdçiliklərindən yararlanaq və onların hidayətlərinin mövcudluğunu böyük İlahi nemət hesab edək və onları özümüzə nümunə götürək və o höccətlərin seçilməsinin və İlahi haqqın fəlsəfəsini naqis aqlımızla başa düşə bilmiriksə, onları inkar edib ona müxalif olmayaq. Əks halda o kəslərdən hesab olunacaq ki, Peyğəmbər (s)- in dövründə bu seçimin İlahi itrət olmasını cahillər kimi inkar etdilər və kafirlərdən :oldular. Qurani Kərim bu barədə Nisa surəsinin ٥٤ ayəsində belə buyurur

{إِنَّمَا يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا} (١)

Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara- Peyğəmbər və “ ailəsinə- həsəd aparırlar? Halbuki biz İbrahim övladlarına da kitab və hikmət ”.vermişdik və onlara böyük hökumət bəxş etmişdik

Bu ayənin təfsirinə əsasən bu ayə onların şəninə nazil olmuşdur. Biz təfəkkür və düşüncə yolu ilə kainatın vəziyyətini başa düşməliyik ki, hər şey öz yerində qərar verilmişdir və İlahi hikmət və elm bütün kiçik və böyük yaradılış üçün naməlumdur.

:Buna görə Ənam surəsinin ١٢٤ ayəsində belə buyurulur

{اللَّهُ أَعْلَمُ حِيثُ يَجْعَلُ رِسَالَتَهُ} (٢)

”Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini özü daha yaxşı bilir“

Buna görə də Peyğəmbərlərin və İlahi varislərin seçimi Allahın digər işləri kimi xüsusi hikmətə malikdir, hərçənd

.Nisa surəsinin ۵۴ ayə . [۱]-۱

.Ənam surəsinin ۱۲۴ ayə . [۲]-۲

.bəşər öz naqis ağıl və elmi ilə bu sırr və mürəkkəbliyi anlamağa qadir deyildir

səh:۶۴

:ONUNCU SUAL

Peyğəmbər (s) və Məsum İmamların qeyb elmlərini izah edərdiniz? və buna əsasən ki, Allah təala kamil və camal sifət və elmində şəriki olmadığını nəzərə alarsaq- Allahın elmi ilə İmamın elminin fərqini və İmamın elmi ilə Peyğəmbərin elminin fərqini bəyan
?edərdiniz

:CAVAB

Hər kəs tarix, hədis və seyr kitablarını oxuyarsa, bu işdə Peyğəmbər (s)- in və Məsum İmamların qeyb işlərindən xəbər verdiyini və bunların əksəriyyətinin hadisədən bir az .öncə olduğunu bilər və şəkk etməzlər

Bu xəbər xüsusiylə Peyğəmbər (s) və Əmirəl- Möminin (ə) şəxsləri barəsində çoxdur .ki, onların hər biri bu ailənin möcüzələrindən hesab edilir

Hətta İbn Xəldun kimi şəxslər İmam Cəfər Sadiq (ə)- in qeybdən xəbərlər verdiyini nəql etmişlər. Əlbəttə Allahın elmi ilə o böyük şəxsiyyətlərin elmlərinin fərqi ondadır ki, Allahın elmi onun zatıdır, amma Onların elmi qeyri- zatıdır, yəni bu onlara Allah .tərəfindən verilmişdir

Allahın kamali sifətlərdə, yeganəlikdə və misilsizlikdə tayı

səh:65

bərabəri və heç kəsə ehtiyacı yoxdur. Lakin peryğəmbər (s) və Məsum İmamlar (ə)-in malik olduqları elm və sifətlər və başqa sahib olduqları şeylər Allaha möhtacdır və hər nə varlarırsa hamısı Allahdandır

Amma Peyğəmbər (s)-la Məsum İmam (ə)-in qeyb işlərindən agahlığı o cəhətdəndir ki, Peyğəmbərin elmi ilə qeyb arasında heç bir vasitə yoxdur, amma İmam halbuki, öz elminin bir hissəsini peyğəmbərdən almışdır

Hər bir halda bu böyük şəxsiyyətlərin qeybdən xəbər vermələri səmada günəş kimi aydın və möhkəmdir

Qeybi xəbərlər barəsində müfəssəl şəkildə məlumat almaq istəyənlər, Məsum İmamlar (ə)-in seyri və tarix kitablarına müraciət etsinlər

Vilayət işığı”, “Nədəbə duasının şərhi” və “Təkvini və təşrii vilayət” kitablarında bu “barədə müxtəsər şəkildə qeyd etmişik

səh:66

MƏSUM İMAMLARIN ƏMƏLİYYATLARININ GÖZƏLLİYİ.11

:ONBİRİNCİ SUAL

Nə üçün Məsum İmamların (ə) əməl, yol və metodları vəzifələrini həyata keçirərkən
?eyni olmamışdır

:CAVAB

Deyilənlərin əksinə olaraq Məsum Imam (ə)-ların əməliyyətləri müxtəlif hadisələr
müqabilində təqribən bir- birinə oxşar olmuşdur, çox fərqləri olmamışdır. Cünki onlar
əməliyyatları təşəyyyo üsul və programları, yəni əsl islam üsulları əsasında həyata
keçirmişlər. Əgər Peyğəmbər (s) və Əmirəl Möminin (ə) bəzi işlərdə bir cür və başqa
işlərdə başqa cür əməl etmişlərsə, bu İslam və Quranın əmrlərinin nəticəsi ilə
.olmuşdur

.Cünki, İslamda həm əmr vardır həm də onun qaydaları

:Bu barədə Ali-İmran surəsinin ۲۸ ayəsində belə buyurulur

{إِلَّا أَن تَتَقْوُ مِنْهُمْ تُقَاهْ} [\(۱\)](#)

"Məgər ki, onlardan çəkinin- daha vacib hədəflər üçün təqiqiyə edin"

:Nəhl surəsi ۱۰۶ ayəsində buyurulur

{إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌ بِالْإِيمَانِ} [\(۲\)](#)

Qəlbi İmanla sabit olduğu halda məcbur edilən şəxs"

səh:۶۷

Ali-İmran surəsinin ۲۸ ayə . [۱]-۱

.Nəhl surəsi ۱۰۶ ayə . [۲]-۲

"istisna olmaqla

:Təhrim surəsinin, ۹ ayəsində əmrin qaydaları haqqında belə buyurur

{جَاهِدُ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاعْلُظْ عَلَيْهِمْ} [\(۱\)](#)

"!Ey Peyğəmbər! kafir və münafiqlə döyüş və onlarla sərt rəftar et"

:Əraf surəsinin, ۱۹۹ ayəsində də bu barədə buyurulmuşdur

{خُذِ الْعُفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ} [\(۲\)](#)

Hər halda sən bağışlanma yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz" "döndər

:Fussilət surəsinin ۲۴ ayəsində buyurulur

{وَلَا تَشْتُوِي الْحَسَنَةَ وَلَا السَّيِّئَةَ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ} [\(۳\)](#)

"!Heç vaxt yaxşılıqla pislik eyni deyil, pisliyi yaxşılıqla dəf et"

Həmçinin Bəqərə surəsinin ۱۹۴ ayəsində belə buyurur

{فَمِنْ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ} [\(۴\)](#)

".Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə cavab verin"

:Zinəkarlar barəsində Nur surəsinin, ۲ ayəsində belə davranışlığı əmr edir

{وَلَا تَأْخُذْ كُمْ بِهِمَا رَفِفَهُ فِي دِينِ اللَّهِ} [\(۵\)](#)

"Bu işin icrasında ürəyiniz yumşalıb İlahi Əhkamın icrasına mane olmasın"

Ümumiyyətlə Məsum İmamların dövründə şərait və vəziyyət İslam dininin üsullarını qorumaq üçün belə əməlləri tələb edirdi. Bizdə İmamların doğru yolunda daim .irəliləməliyik

.Təhrim surəsinin, ۹ ayə . [۱]-۱
.Əraf surəsinin, ۱۱۹ ayə . [۲]-۲
.Fussilət surəsinin ۴۴ ayə . [۳]-۳
.Bəqərə surəsinin ۱۱۴ ayə . [۴]-۴
.Nur surəsinin, ۲ ayə . [۵]-۵

:ONİKİNCİ SUAL

İmamın rəhbərliyinin təsir dairəsinə insanların hidayəti, Əhkamın bəyanı, Quranın təfsiri və şübhələrin dəf olunması şamil olduğu kimi, siyasi işlər, cəmiyyətin nizamının qorunması, əhkamın icrası, ədalətin bərpası, əmniyyətin təmin olunması və İslam sərhəddərinin qorunması da aitdirmi? Bu iki bölmənin əlaqələrini İmamət ilə bəyan ?edin və şəxsin bu məsələni hansı həddə qəbul etdiyini izah edin

:CAVAB

İşarə olunduğu kimi Rəhbərin təsir dairəsi hər iki bölməyə şamil edilir. Həqiqətdə bu iki bölmə bir-birlərindən ayrılmazdır. Amma bu məsələ siyasetçilərin və qəsəbkar güclülərin tamah və diqqətlərində olmuş, siyasi rəhbər və insanlara hökmüranlıq .etmək olmuşdur

Buna görə də Məsum İmamlar və İmamətin əslilə ilə müxalifət etmişlər və əgər dinin başqa bölmələri, yəni mədrəsə, məktəb və təhsil ocaqlarının yaradılması yolu ilə siyaset meydanına daxil olsayırlar bunlara da müxalif olardılar. Bu ona görədir ki, insanlar Məsum İmamlara ehtiyacları olduğunu az hiss etsinlər və onlardan uzaqlaşınlar və nəticədə onların dini və mənəvi təlim və tərbiyəsinin təsiri altına .düşməsinlər

səh:۶۹

Elə buna görə də onların elmi mərkəzlərdə və ictimaiyyətdə bəyan olunmasında qorxurdular və görürdülər ki, onların elmi qüdrətləri və açıq fikirli hidayətləri vasitəsilə insanlar inkişaf edəcək və şıə təfəkkürü hakim olacaq və insanlar Əhli- Beyt (ə)- a .daha da yaxlaşacaq

Buna görə biz Peyğəmbər (s)- ın sözlərində İmamətin bütün dini, dünyəvi işlərdə hakimliyini qeyd etdiyinin görürük. Buradan belə başa düşülür ki, Peyğəmbər (s) bu tərif vasitəsi ilə bütün cəmiyyətdə və özünə canişinlikdə İmamın vilayətinin hakimiyyətinə diqqət yetirmişdir. Çünkü, dini və mənəvi işlərdə hakimiyyət və rəhbərlik və Əhli- Beyt (ə)- ın elmi cəhətdən ucalığı inkar edilə bilməzdi və siyasi məsələlər ilə insanların dini və mənəvi irşad və hidayət məsələlərində əlaqə olmasayı, vəzifə .pərəstlərin müxalifətçiliyi də olmazdı

Əgər onlar bu məsələ barəsində də müxalifətçilik etmək istəsəydilər cəmiyyət bunu .qəbul etməzdi, çünkü insanlar onların elmi qüdrətlərundən xəbərdar idilər

Vilayət kələməsi daha çox hökumət, cəmiyyətin idarəsi və nizam- intizamın qorunmasında istifadə olunur. Bu barədə Allah təala Maidə surəsinin ۵۵ ayəsində belə :buyurur

{إِنَّمَا وَلِيْكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقْبِلُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاءَ وَهُمْ رَاكِعُونَ} (۱۱)

Sizin ağa və vəliniz Allah, Peyğəmbər və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və“ ”.rüku halında zəkat verirlər

:Nisa surəsinin ۵۹ ayəsində belə buyurulur

{أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولَئِي الْأَمْرِ مِنْكُمْ} (۲)

”!Ey iman gətirənlər Allaha, Peyğəmbərə və ixtiyar sahiblərinə itaət edin“

.Gədir Xum kimi etibarlı hədis və rəvayətlərdə bu anlamı təsdiqləyir

Mənəvi İmamət, elmi və dini rəgbərlik cəhətdən imam kələməsinə birinci dərəcədə dəlalət edir, bu səbəbdən Ənbiya surəsinin ۷۷ ayəsində belə buyurulur

{وَجَعَلْنَا هُمْ أَئِمَّةً يَهْدِونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ} [\(٣\)](#)

səh:70

Maidə surəsinin ٥٥ ayə . [١]-١

Nisa surəsinin ٥٩ ayə . [٢]-٢

Ənbıya surəsinin ٧٣ ayə . [٣]-٣

Biz onları əmrimizlə doğru yola gətirən rəhbərlər (İmamlar) etdik. Biz onlara xeyirli “işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik

Bu məsələyə aid bu ayə və rəvayətlərdən əlavə çoxlu sayda, səqəleyn, səfinə və digər .İmamların rəvayət və hədisləri kimi hədis və rəvayətlər mövcudur

Bu baxımdan Səqəleyn rəvayətində belə buyurulur: “Əhli- Beytdən öndə olmayın və onlardan qabağa keçməyin.” yəni onların ardınca gedin və əgər ayə və rəvayətlərin .məzmununa diqqət etsək görərik ki, onlar rəhbərliyin hər iki tərəflərinə dəlalət edir

Buna görə də şələr İmamları hər iki tərəfdən, siyasi və mənəvi rəhbər hesab edirlər .və digərlərini qəsibkar bilirlər

Şə etiqadına görə İmamın mütləq rəhbər olması bir həqiqətdir ki, bunu qəsbkar hakimlər də çox gözəl bilirdilər, məsələn Mənsurun İmam Sadiq (ə)- a belə etiqadı var idi, amma buna baxmayaraq bəzi vəziyyətlərdə, məsələn əmin olduğunu halda ki, İmam qiyam etmək fikrində deyil. Buna baxmayaraq öz ehdiyyatını əldən vermirdi, həmişə o həzrəti gizli casuslar vasitəsi ilə nəzarətdə saxlayırdı və az- çox ona maneəcilik törədirdilər və sonda o Həzrətin varlığına dözə bilmədi, çünkü o Həzrətin .getdiyi yolu öz hökumətinə təhlükə bilirdi və buna görə onu şəhid etdi

Harun da bu yolu izləmişdi, çünkü, şə hər iki tərəfdən, mənəvi və dünyəvi tərəflərdən İmamın rəhbərliyini qəbul edir, elə buna görə də o, Həzrət Musa Bin Cəfəri illər boyu .zindan və nəzərətdə saxladı

Başqa bir tərəfdən Məsum İmamların şə təfəkkürünün və İslam əhkamının qorunmasında çox əhəmiyyətli işlər görmüşlər. Bu işi onların möcüzələri hesab .etməliyik və bu iş yalnız İlahinin xüsusi təlimi vasitəsilə mümkün olmuşdur

.Əmirəl Möminin (ə) və İmam Hüseyn (ə) bu xüsusi siyasəti izləmişlər

Amma İmam Hüseyn (ə) o böyük hərəkata əl atdı. Diğər Məsum İmamların hər biri elə metoda əl atdlar ki, əgər belə

etməsəydiłər, məhv edici zərbələrin qarşısında qalıcı ola bilməzdi. Amma Şıə məzhəbinin qalıcı olduğunu görürük və bu gün dünyaya İslamin həqiqətlərini və .ədalətli dünyəvi hökuməti bəxş etmişdir

Bir xüsusi nöqtəni qeyd etmək lazımdır ki, bütün Məsum İmamlar mənəvi, fikr və əməli rəhbərliyin gələcəkdə mövcud olacağına vədə vermişlər. Zühur əsrində İmam Mehdi (ə) siyasi rəhbərliyi ilə zalim hökumdarlar tərəfindən qəsb olunan hakimiyyətlə .birləşəcək və onun vasitəsilə bütün İslamin hədəfləri həyata keçəcəkdir

səh:77

:ON ÜÇÜNCÜ SUAL

Bildiyimiz kimi qanuni İmamiyyə məzhəbinin Əsnaəşəri ona görə adlandırırlar ki, Peyğəmbər (s)-dan sonra o həzrətin canişinlərinin on iki nəfər olduğunu inanırlar və bütün ümmətlər içərisində bu inanca sahib yeganə qrupdurlar. Sünni və şənin nəql etdikləri Əsnaəşəri İmamlarının hədisləri və onların Peyğəmbər (s) tərəfindən deyildiyi inkar olunmazdır- müsəlmanlar içərisində yalnız bunun düzgünlüğünə əsnaəşəri şə .məzhəbi inanır və bunun ardıcılırı bu məzhəbdən hesab olunurlar

Bu deyilənlərlə bərabər bəzi hədislərdən, məsələn- “Səlim Bin Qeys”-in kitabından belə bir iddia etmək olar ki, İmamların sayı on üç nəfərdir və bu fikir həmçinin “Əbi Səhl .Hobəxti” tərəfindən də söylənmişdir

Bu deyilənlərə əsasən əgər belə rəvayətlər mövcud olarsa (yaxud da Hobəxti bu ?fikirdə olmuşdursa ki, əlbəttə güman edilmir.) bu məsələni necə izah edərdiz

:CAVAB

Biz Məsum İmamları on üç nəfər olduğunu dəlalət edən hədisləri

”جَلَّ بَصَرٌ مَنْ يَتُولِي الْأَئْمَةِ الْأَثْنَيْ عَشَرَ“

səh: 73

Risaləsində kifayyət qədər izah etmişik və orada aydınlaşdırılmış ki, xarici mənasından buna dəlalət edən hədis yoxdur və əgər belə hədis mövcudursa, vahitdir .və Üsuliddində və yəqinlik tələb olunan işlərdə bir xəbərin olunmasına etimad edilmir

Belə məsələlərdə yalnız möhkəm ağıl və ya Məsumlardan nəql olunan mütəvatir .hədislərə etimad edilir

Başqa tərəfdən çoxlu miqdarda mütəvatir və ondan da yüksək hədislərdən aydın olur ki, İmamların sayı on iki nəfərdir. Bu halda bu qədər etibarlı və qəti hədislərin müqabilində qəti olmayan bir xəbərin nə kimi etibarı ola bilərdi və bir təhqiqatçı şəxs buna necə etibar edə bilər? buna əlavə olaraq təkcə Əhməd xəbərlərində r. və bir neçə yolla Peyğəmbər Əkrəm (s)- dan nəql olunmuşdur ki, Məsum İmamların sayı on iki nəfərdir və Səhih Müslüm bu məsələni ʌ cür nəql etmişdir və həmşinin başqa Əhli .Sünnet kitablarında dəfələrlə bu mövzuya işarə olunmuşdur

Şiə kitablarında həmçinin İmamların on iki nəfər olmaları barəsində yüzlərlə rəvayət mövcudur ki, bunların hamısı tanınmış şəxslər, səhabə, məhşur tabe olanlar və hətta on ikinci İmam, Həzrət Mehdi (ə)- in dünyaya gəlməsindən iki əsr öncə nəql olunmuşdur ki, bu bir növ gələcəkdən xəbər vermək hesab olunur

Bütün bunlarla bərabər deyilmişdir ki, “Səlim Bin Qeys” nəql edir, Peyğəmbər (s) Əmirəl Möminin (ə)- a buyurdu: Sən və sənin nəslindən olan on iki nəfər haqq .İmamlarıdırılar

Doğrusu budur ki, mövcud siyahıda və əsrlər boyu alımlərin əlində olduğu mötəbər xəbərlərə əsasən, bütün rəvayət və hədis kitablarında, eləcədə “Səlim Bin Qeys” kitabında bu siyahı Əmirəl Möminin (ə)- dan İmam Mehdi (ə)- a qədər şıənin qəbul .etdiyi tərtiblə İmamların adları qeyd olunmuşdur

Birinci əsrdə yazılmış bu kitab, etimadlıdır və İmamiyyə məzhəbinin haqq olması sabit edir. Bu kitab İmamların dünyaya gəlmədiyi dövrə aitdir buna görə bu kitabın .düzgünlüyü möhkəm qərinə və əlamətlərə dəlalət edir

Əgər belə fərz etsək ki, bu xəbər belədir, amma buna aid kitablardakı bu və ya başqa hədislər təfsir olunma qabiliyyətinə malikdirlər. Yəni, burada məqsəd həm İmamların sayı həm də Əli (ə)-in nəslindən olmayıdır çünkü onların on iki nəfərdən on bir nəfəri o Həzrətin övladlarıdır, buna görə bu hədis – daha güclü ehtimala görə tam şəkildə .bəyan olunmamışdır

Əsna əşərə (oniki İmamlıq) müxalif olan rəvayətləri “İbn Nədim”, “Əbi Səhl Nobəxti”-yə də aid edir ki, bu doğru deyildir. Çünkü Əbu Səhl Nobəxti elə bir kəs deyil ki, heç bir dəlil olmadan belə fikir söyləsin və şənin tərcümə və rical yazılarında Nobəxti ailəsini təfərrüati ilə tədqiq etmişlər və nəticə olaraq bildirmişlər ki, Nobəxti və başqaları belə nəzər irəli sūrməmişlər və onun bütün məzhəb, əməl və əqidəsini mədh etmişlər. Belə aydın olur ki, bunlar silsilə səhvlərdir ki, kitabların tərcüməsində meydana çıxır və .müəlliflər laqeyidsizlikdən və səhlənkarlıqdan onun üstündən keçiblər

Belə tanınmış şəxsiyyətlərdən əsasız xəbər vermək, məlumatı az olan insanların .içərisinə yanlış məlumat daxil etməkdən başqa bir şey deyildir

Hər halda onikinci İmam (ə), Məhdəviyyət, qeybət və başqa məsələlər barəsində İslamın başlanğıclarında bəyan olunmuşdur. İncil və Tövratda mövcud olan .şəhərinə geniş məlumatlara bu inancın sabiqəsi İslamda öncəki ainqərdə də bəyan olunmuşdur

səh:vv

İMAM (ə) – IN MÜƏYYƏN EDİLMƏSİNDƏ AĞIL YA XƏBƏRİN MAHİYYƏTİ. 14

:ONDÖRDÜNCÜ SUAL

İmamət mövzusunda, əql və nəql hansı daha əvvəldir? Başqa sözlə, İmamət mövzusuna aid məsələlər daha çox hansı dəlillərlə -ağıl yoxsa nəqli dəlillərlə- isbat
?olunur

:CAVAB

:Veilmış sualdan aydın olunduğu kimi iki növ məsələ mövcudtur

Birinci növ məsələlər elə məsələlərdir ki, yalnız ağıl yolu ilə məlum olur və məntiq və
ağlı dəlillər vasitəsilə isbat və qəbul edilir: Məsələn: Allahın mövcudluğunun, kamal
.sifətlərinin və Nübüvvətin vacibliyinin isbatı bu qəbildəndir

Digər məsələlərdə mövcudur ki, yalnız nəqli dəlillərlə isbat olunur, yəni bu məsələlərin
isbatı üçün yalnız vəhy xəbərləri və ya Peyğəmbər və Məsum İmamlardan olan
.məlumatlar vasitəsilə isbat olunur

Burada elə məsələlərdə mövcudur ki, həm ağıl yolu ilə həm də nəqli yolla isbat olunur,
.əlbəttə bu vəziyyətdə nəqli dəlillər, əqli dəlillərdən üstün tutulur

Təhqiq edən şəxs bu məsələyə diqqət etməlidir və hansı məsələni ağılla və hansı
məsələni nəqllə və ya hər iki yolla isbat

səh:vv

olunmasını görməlidir və hər məsələnin öz xüsusi həll yolunu və metodunu seçməlidir ki, uyğun nəticəni əldə edə bilsin. Əlbəttə əgər sırf nəqli yolla isbat olunmalı məsələni ağıl yolu ilə həll etmək istərsə təbiidir ki, nəticə ala bilməyəcəkdir

Bu halda bəzilərinin İmamət məsələsində əqli mahiyyətin, nəqli mahiyyətdən üstün olub- olmaması sualını vermək imkanı vardır

Bu sualın cavabı olaraq onu qeyd etmək lazımdır ki, İmamətin, onun şəraiti və ya İmamın vacibliyi məsələsinin isbatı, Nübuvvət və onun şəraiti məsələsi kimi ağıl yolu ilə həyata keçir. Əlbəttə əgər İmamət məsələsi o məsələlərdən olsaydı ki, ağıl yolu ilə dərk oluna bilməsəydi və yalnız nəqli yolla isbat olunsayıdı, yəni Nəbinin bələdçiliyi ilə isbat olunsayıdı və yalnız İmamətin əsl nəqli dəlillərə istinad edilsəydi, Nübuvvətin əsasının gərəkliliyinin əksinə olaraq uzaq deyil, amma Nübuvvətin vaciblik məsələsinin isbatında nəqli dəlillər istifadə olunmur

Bununla bərabər İmamətin nəqli dəlillərini, Nübuvvətin nəqli dəlilləri kimi, əqli hökmün bələdçisi hesab etmək mümkündür. İmamətin təyininin necəliyi və ismətinin şərti və bunun təyininin insanlara həvalə edilməməsi, əql əsasındadır. Nəqli dəlillər bir növ əqli hökmün təyid edicisidir

Şübhəsiz Əşairə kimi əqli hüsn və qoba etiqadı olmayan qruplar, yalnız həmin nəqli dəlil yolunu bəhs edirlər. Peyğəmbərin təsiri və ona məxsus olanların isbatı kimi, İmamın mövcudluğunun bəzi təsir və faydası və onun üstünlükleri yalnız nəqli dəlillə isbat olununur. Xüsusi İmamət məsələsi həmçinin- xüsusi Nübuvvət kimi əvvəlki Peyğəmbərin aydınlaşması növbəti Peyğəmbərin isbat edilməsi ilə nəticələnir. Peyğəmbərin İmamətdə İmamlığının və həmçinin sabiq İmamla növbəti İmamın aydınlaşdırılması onun İmamətinə dəlildir. İmamətlikdən fərqli olaraq Nübuvvət əsasən möcüzə yolu ilə isbat olunur və bu təkcə etimadlı dəlildir. Hərçənd ki, Nəbi özündən öncəki Nəbinin vasitəsilə müəyyən və möcüzə vasitəsilə isbat edilir. Burada

İlahi sünnet də icra olunmuşdur ki, Peyğəmbərlər möcüzə vasitəsilə seçilirlər! Çünkü,
.Peyğəmbərlərin möcüzə vasitəsilə isbatı hamı üçün dərk olunandır

Lakin sabiq Peyğəmbərin müəyyən edilməsi yalnız o sabiq Peyğəmbərin möminlərə höccəti vasitəsilə həyata keçir. Bu o səbəbdəndir ki, möcüzə vasitəsilə isbatın bir ümumi yol olduğundan, hamı üçün höccətdir. Bununla belə, Nəbinin möcüzə göstərməsinin zaman və məkan cəhəttən mövcud olmayan bir şəxs üçün isbatı möcüzədir, əql yoluna aitdir. Əlbəttə Quranı məcid yeganə möcüzədir ki, onun isbat edilməsi üçün nəqli dəlilə ehtiyac yoxdur. Ona görə ki, o əbədidir. Çünkü, Quranın özünün müəyyən edilməsi üçün Quran kimi möcüzənin gətirilməsinin mümkünüzlüyü .bütün zamanlarda onun möcüzə olmasına dəlalət edir

İmamət məsələsində birinci İmamın təyini yalnız Peyğəmbər (s)- in vasitəsilə müəyyən olunur və ümumi İmamət mövzusunda isbat olunmuşdur ki, İmamətliyə İmam yalnız Allah təala tərəfindən Nəbi vasitəsilə təyin edilir. İmam tərəfindən edilən möcüzələr, onun düzgün İmamət iddiasıdır və nəbi üçündə müəyyənlilikdir. Əgər Peyğəmbər tərəfindən təyin və müəyyənləşdirmə olmasaydı, İmamət məsələsini aydınlaşdırmaq üçün əqli dəlillərə istinad edilməli idi

Belə demək mümkündürsə, Peyğəmbərə vacibdir ki, Allah təala öz hikməti ilə Peyğəmbəri İmamətin təyini işinə ezam etmişdir ki, İmam özündən sonrakıları müəyyən edib, tanıtdırsın. Hərçənd ki, onun müəyyən edilməsini bizim ağlımız qəbulundan xaric olmuş ya konkret olmuşdursa ya onun dəliliñə şübhə icad olarsa, çünkü Allah təala tərəfindən yalnız bir nəfər Əmirəl Möminin Əli Bin Əbitalib (ə) müəyyən edilmişdir. Bəs bir şəxs ağılı ilə Allah tərəfindən Peyğəmbər vasitəsilə təyin .olunan Həzrət Əli (ə)- dan başqa heç kəsi tanımayacaqdır

Yaxud da deyiləcəkdir ki, İmamın təyin edilmə şəraiti Allah və Peyğəmbər tərəfindən din və dünya işləri üçündür və Həzrət Əli (ə)- dan başqa Əhəd olan Haqq tərəfindən ismət iddiası edilməmişdir, demək olar ki, ağıl vasitəsilə başa düşülür ki, Əli Bin Əbi .Talib (ə) seçilmiş İmam və məsumdur

Həmçinin Onikinci İmamın İmamətliyi barəsində deyilir ki, nəql olunanlara uyğun olaraq yer üzü İmam və höccətsiz nə zahirdə nə də qeybətdə olmayacaq və İmamətin silsilə ardıcılılığı min ildən çox arası kəsilməməlidir. O Həzrətdən başqa heç bir şəxs İmamət iddiası etməmişdir, ya da etmişdisə də onun batıl olması sübut edilmişdir. Bəs qeybətdə olan o Həzrətdən başqa digər şəxs İmam ola bilməz və o İmamdır. Əgər O həzrətin İmamətdiyinə digər iradlar tutularsa onda keçən bölmələrdə İmamətliyə olunan iradlar yenidən ortaya çıxacaqdır. Baxmayaraq ki, onların planlaşdırılmasının .və təyinin yeri deyil, çünki Xudavənd həkimdir və çırkınlı işlərdən pak və nöqsansızdır

səh:8.

ÜÇÜNCÜ BÖLÜM.MƏHDƏVİYYƏT

İŞARƏ

səh:81

səh:ʌz

İMAMƏT VƏ HƏZRƏT MEHDİ (ə) IN ZÜHURUNA ETİQADIN ƏSAS MƏNBƏLƏRİ. 18

:ON BEŞİNCİ SUAL

Həzrət Mehdi (ə)- in İmamətliyinin məqamı, etibarı, rəhbərliyi və zühuruna inam hansı
?İslam mənbələrindən istifadə olunmuşdur

Baş vermiş hadisələr və keçən zamanın bunun təkmilləşməsində hansı təsirləri
?olmuşdur

:CAVAB

İmamət və cəmiyyətə rəhbərliyə etiqad İslamin əsas məsələlərindən biri olub və onun
təlimində yer almışdır. Quran ayəsinə uyğun olaraq İmamət təyin olunandır ki, Həzrət
.İbrahim Xəlil (ə) böyük imtahanlatdan sonra ona əta edildi

{وَإِذْ أَبْشَرَ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَئَمْهُنَّ} (١)

Sünni və şiənin nəql etdikləri müxtəlif rəvayətlərə görə bu seçim Peyğəmbər (s)- in
.Əhli- Beytində edilmişdir və bu böyük ilahi nemət onlar üçün ixtisaslaşmışdır

Bu əsasda müəyyən olunmuşdur ki, hər əsrдə bu ailədən bir nəfərə lazımi
səlahiyyətləri həyata keçirmək üçün İmamət və rəhbərlik onların öhdəciliyinə
.verilmişdir

səh: ۸۲

.Bəqərə surəsi, ۱۲۴ ayə . [۱]-۱

Belə şəxs Allahın höccəti, Qurana bağlı, insanlara yol göstərən və din və şəriətin qoruyucusudur. İmamətin əсли Peyğəmbər (s)- ın dövründən bu günə kimi davam etməkdədir və bizim dövrümüzdən dünyanın sonuna qədər davam edəcəkdir. Həzrət Mehdi (s)- zühur dövrünün zahiri kamal və gözəlliyi sevinc və şənlik vericidir və ədalətli vahid dünyəvi hökumətin o həzrət tərəfindən qurulması ilə bəşər istedlərinin üzə çıxması, təfəkkürlərin təkmilləşməsi, yerin və göylərin bərəkətinin aydınlaşması və .dünya xeyr, ədalət və bərəkətlə olacaqdır

Yeni dünya ümməti üçün proqrqların təşkili, ədalətli və tovhid hakimiyyətin inkişafına xidmət edəcək, yalnız İslam təlimlərindən istifadə olunacaqdır. Qurani Kərim bir neçə surədə bunu elan etmiş və yüzlərlə nəbəvi rəvayət Mehdi (ə)- ın zühurundan sonra yer üzündə İslamın dünyəvi olacağı, ədalətli hökunətin qurulacağı və kamil əmniyyət bərqərar olacağı qeyd olunmuşdur və onu risalət ailəsindən, Əli (ə) və Fatimə (ə)- ın övladı olacağı və həmdə onun ad və künyəsinin Peyğəmbər (s)- dan .olduğunu xəbər vermişdir

Həzrət Mehdi (ə)- ın zühuruna sifətləri ilə birlikdə etiqad İslamın əvvəl illərində aydın olunmuşdur. Etibarlı hədislərə uyğun olaraq Peyğəmbər (s) bu mübarək hadisəni xəbər vermiş və ümmətdən bu böyük günün intizarında olmayı istəmişdir. Baxmayaraq ki, zühur məsələsi İslamın dünyaya yayılması və haqqın batıl üzərində qələbəsinin işarə olunması ilə əlaqədar başa düşülür. Amma bu o mənada deyil ki, zühur məsələsi yalnız bir məfhüm kimi hədislərdən anlaşılır. Buna dəlalət edən .rəvayətlərin mətn və mənası bir başa şəkildə onu sübut edir

Bu əqidənin yaranmasında məqsəd məlum olduğdan sonra demək olar ki, bu ümumi şad xəbər və pozulmayan vədə, rəvayət əsasındadır. Peyğəmbər (s)- dan sonra baş verən hadisə və vəziyyətlər, onun yaranmasında rol oynamamışdır. Ona görə ki, bu təfəkkür risalət əsrində başlamışdır və ona aid hədislərin

sayı minə yaxındır ki, hədis və təfsir kitablarında geniş surətdə qeyd edilmişdir və əhli süünətin böyük Alimləri bu barədə kitablar çap etdirmişlər və yazılmış bu kitabların üzərindən oniki əsr dən çox zaman keçir və bu kitablar böyük İslam alim və mütəfəkkirləri tərəfindən yazılmışdır. Səmimiliklə qeyd etmək lazımdır ki, Mehdi (ə)-in zühurunu Peygəmbər Əkrəm (s) xəbər vermiş və bu xəbəri səhabə və onlardan sonra gələn insanlara nəql etmişlər

səh: 85

səh:ʌŋ

:ON ALTINCI SUAL

On iki İmamların vilayəti, Həzrət Mehdi (ə)- in ədalətli hökuməti və İslamin dünyaya yayılmasına Quranı Kərimdən hansı ayəni dəlil gətirmək mümkündür

:CAVAB

.On iki İmamların vilayət və İmamət məsələsinə dəlalət edən ayələr kifayyət qədərdir

:Buna misal olaraq Rəd surəsinin və ayəsini nümunə göstərə bilərik

{إِنَّمَا أَنْتَ مُنذِّرٌ وَلِكُلِّ قَوْمٍ هَادِيٌ} [\(1\)](#)

”.Yalnız sən qorxudan və hər tayfa üçün hidayət vericisən “

:Bundan başqa Bəqərə surəsinin ۱۲۴ ayəsində belə buyurulur

{لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ} [\(2\)](#)

Mənim əhdim zalimlərə çatmaz! – və yalnız sənin övladlarından olan o dəstə ki, pak və”
”.məsumdurlar, bu məqama layiqdirlər

:Bu barədə Allah təala Yunus surəsinin ۳۵ ayəsində belə buyurur

{أَفَمَنْ يَهْدِي إِلَى الْحُقْقَاحِ أَحَقُّ أَنْ يُتَّبَعَ} [\(3\)](#)

səh:۸۷

.Rəd surəsinin və ayə . [۱]-۱

.Bəqərə surəsinin ۱۲۴ ayə . [۲]-۲

.Yunus surəsinin ۳۵ ayə . [۳]-۳

”.De: Haqqa yönəldən bilən kəs, dalınca gedilməyə layiq şəxsdir“

Bu ayələr cəmiyyətin məsum rütbəyə sahib İmamsız olmaması və ən alim olmasına dəlalət edilməsində istifadə olununr və bu şə etiqadına məxsusdur. Bu barədə Quranı :Kərim, Nisa surəsinin ۵۹- cu ayəsində belə buyurur

{أطِّيعُوا اللَّهَ وَأطِّيعُوا الرَّسُولَ وَأُولَئِي الْأَمْرِ مِنْكُمْ} [\(۱۱\)](#)

Ey İmam gətirənlər! Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət“
”!edin

Bu şə məzhəbində İmam və əmr sahibinin məsum olmasında istifadə olunur. Buna görə bu ayədə birbaşa şəkildə insanlara əmr edilmişdir ki, əmr sahiblərinə itaət edilsin

.Peyğəmbərə itaət mütləq olduğu kimi əmr sahiblərinə də itaət mütləq edilmişdir

Əlbəttə ona mütləq şəkildə itaət olunan mömin şəxs, məsum olmalı və xəta və səhvdən uzaq olmalıdır. Məlim olduğu kimi İmamların məsumluğuna etiqad yalnız şə məzhəbində mövcudur

Əlavə olaraq bu hədis və ayələrin təfsiri ona dəlalət edir ki, bu ayədə və digər ayələrdə məqsəd oniki İmamlardır və bu təfsirlərdə o böyük şəxsiyyətlərin adları da -أطِّيعُوا اللَّهَ .müəyyən olunmuşdur

Sonda İslam dinin dünyaya yayılması və onun bütün dinlər üzərində qələbəsinə Tövbə surəsinin ۲۲, ۲۳ ayələrini, Fəth surəsinin ۲۸ ayəsini və Səf surəsinin ۶ və ۷ ayələrini və s .nümunə göstərmək kifayyətdir

Bu ayələrdə Həzrət Mehdi (ə)- in zühuru ilə haqq dininin bütün dinlər üzərində qələbəsi .və verilmiş vədələrin həyata keçməsi anlaşılır

Amma İmam Mehdi (ə)- in zühuru barəsində təfsir olunan ayələr təqribən yüzə yaxındır və “Əl Höccətu fiyma nuzilə fil qaimul höccət“ kitabında bunlar toplanmışdır.

:Buna misal olaraq aşağıdakı Nur surəsinin, ۵۵ ayəsini nümunə göstərmək olar

{وَعَدَ اللَّهُ الدِّينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلَفَ الَّذِينَ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَنَّهُمْ فِي الدِّينِ مِنْ قَبْلِهِمْ وَلَيَمْكَنَ لَهُمْ دِينَهُمُ الَّذِي

اَرْتَضَى لَهُمْ وَلَيَبْدِلَنَّهُمْ مِّنْ بَعْدِ خَوْفِهِمْ اَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيئًا

səh:۸۸

.Nisa surəsinin ۵۹- cu ayə . [۱]-۱

وَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ {١١}

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə- yalnız Mənə ibadət edərlər, heç “nəyi Mənə şərik qoşmazlar, deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini , onlar üçün onların Allahın bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin- əmanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan ”!sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir

:Qəsəs surəsinin ٥ ayəsində belə buyurulur

{وَتُرِيدُ أَنْ تَمْنَنَ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ } {٢٢}

Biz istəyirik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə“ ”.gedənlər və varislər edək

:Ənbəya surəsinin ١٠٥ ayəsi də bu məzmundadır

{وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِي الصَّالِحُونَ } {٢٣}

Biz Zəbur kitabından sonra Tövratda da yalnız saleh bəndələrimin varis – hökumət –“ ”.torpağı daxil olacağıni yazmışdıq

səh:۸۹

.Nur surəsinin, ٥٥ ayə . [١]-١

.Qəsəs surəsinin ٥ ayə . [٢]-٢

.Ənbəya surəsinin ١٠٥ ayə . [٣]-٣

MEHDİ VƏ XİLASKARIN ZÜHURUNA VƏ MÜTƏMƏHİDLƏRİN YARANMASINA ETİQAD.¶

:ON YEDDİNCİ SUAL

Tarix boyu Mehdinin zühur və xilaskar olmasına inam Mütəməhhidlərin yaranmasına səbəb olmuşdur. Bəziləri bu olanların həlli üçün bu təfəkkürün kənara qoyulmasını irəli sürürlər. Bu baxış hansı həddə qəbul oluna bilər

:CAVAB

Bu baxış heç cür qəbul olunmur. Onda gərək bütün müsbət baxışları kənara qoyaq. Çünkü onlar az və çox dərəcədə suistifadə olunmuşlar. Tarix boyu şəxslər Allahlıq iddiası, Allahın zühuru və ya Allahın özü timsalında təcəllisi iddiasını irəli sürərək etiqadın mahiyyətindən suistifadə etmişlər. Bu iş heç cür Allaha etiqad məsələsinə zərər vurmamışdır. Həmçinin çoxlu miqdarda yalançı Peygəmbərlər meydana çıxaraq insanları yollarından azdırıldılar. Bu Nübuvvətin mahiyyətinə zərər vurmadı

Bu məsələ hər sahə və sənətdə önə çıxa bilər. Amma bu həmin sahənin mahiyyətinə zərər yetirmir

Xülasə, yaxşı və cəzbedici mənası vardır. Əgər ad və kələmənin əks mənası istifadə olunmuşdursa, məsələn: xainə - etibarlı, zalimə - ədalətli və cahilə - bilikli deyilmişdir sə və ya tarix boyu bütün xəyanət və zülümləri xeyrxahlıq və islahat adı altında həyata keçirmişlərsə, amma bunların heç biri bu dəyərlərin və işlərin mahiyyətinə zərər vurmamışdır

səh: ۱۱

:ON SƏKKİZİNCİ SUAL

İctimai, siyasi və iqtisadi amillər Mehdinin zühründə dini əqaid və təfəkkürlərə necə
?təsir etmişdir

:CAVAB

Ateist dünyagörüşünə görə bütün iş və hadisələr tarixi və maddi səbəblərə istinad
.edilməlidir

Amma dini dünyagörüşü baxımından mahiyyəti haqq olan müxtəlif təfəkkür və
əqidələr içərisində onların mənbəyi vəhy və Ənbiya dəvəti və bəşərin özünün fitri
.dərkidir ki, onu ağıl, fitsrət, vəhy və nübuvvət hidayəti izah edilir

Bu baxışa görə bütün yoldan kənara çıxmalar və zərərli fikirlər maddi, tarixi və şəxsi
qərəzlərin, ictimai və tərbiyə mədəniyyətinin pozğunluğunun nəticəsidir və din əqaidi
.vəhy və nübuvvətdən götürülmüş əsl və həqiqidir və bəşər fitrətinin əsasıdır

Tarix, keçmiş zaman, bəşərin biliyi və ya maddi səbəb onları əmələ gətirmir. Bəlkə bu
etiqadın mənşəyi ənbiyanın risaləti və Məsum İmamların İmaməti əsasında yaranmış
.və əqaid bütövlükdə haqqın ağılı, insanın fitrəti və İlahi vəhyidir

Buna uyğun olaraq hətta xilaskar Mehdi (ə)- in zühruna inamın yaranmasında heç bir
ictimai, iqtisadi və siyasi

amillərin rolu olmamışdır. Bu xəbərlərin mənşəy və əmələ gəlməsi səmavi səhifələr, yol göstərmələr, xəbərlər və sözlər Həzrət Xatəmül Ənbiya (s), Həzrət Əmirəl Möminin və sair Məsum İmamlardır

Baxmayaraq ki, Məhdəviyyətə yaxılan yalan iddialar, rütbə pərəst və siyasi qərəzlərə uyğun əmələ gəlməşdir. Bununla belə bu iddialar və zühura yalan iddiaçıların əmələ gəlməsinin əsas səbəblərinin təhlil və tanınması əsasında belə bir nəticəyə gəlmək olar ki, bu məsələ ətrafında əmələ gələn iddia və təhriflər bu məsələnin mütləq haqq .olduğunu göstərir ki, bəzi şəxslərdə bəhanə yaratmışdır

Belə ki, Allaha, vəhyə və Nübüvvətə etiqadın əsasından görünür ki, həqiqətləri qəbul etmək qabiliyyəti insanların qəlblərində mövcud olduğundan fürsətçilər bundan .suistifadə etdilər və tarix boyu Allahlıq və Peygəmbərlik iddiaçısına çevrildilər

Mehdi (ə) məsələsində də həmçinin Peygəmbər (s) tərəfindən bəyan olunduğuuna və səhabələr tərəfindən eşidildiyinə və nəql edildiyinə görə həqiqətdir ki, hamı qəbul etmişdir. Elə buna görə də suistifadəçilərin nəzər nöqtəsində olmuşdur və şəxslər onu .müxtəlif qərəzlər üçün – bunların əksəriyyəti siyasi olmuşdur, bəhanə etmişlər

Əgər Mehdəviyyət məsəlesi həqiqət olmasaydı, bu qədər ətrafda olan şəxslər belə təhriflərə əl atmazdılar. Bəs bu su istifadələr onu təsdiqləyir ki, bu məsələ həqiqət kimi .hamı tərəfindən qəbul edilmişdir

Bəzi hadisələr bəşəriyyəti həqiqətə yönəldə bilər, Həzrət İbrahim (ə) – da olduğu kimi o böyük monoteist, hadisələrdən istifadə edərək Allah pərəstliyi insanlara öyrətdi. O həzrət gecə olduğundan ulduzları gördü və dedi: Budur mənim Pərvərdigarım, amma :ulduzun batdığını görüb dedi

{لَا أُحِبُّ الْأَفْلَقَ} (١)

”Mən batanları sevmirəm“

Həzrət İbrahim (ə) ulduzların batıb, çıxmasından istifadə

.Ənəm surəsi, 18 ayə . [1]-1

edərək insanlara təlim verirdi ki, ulduz Allah ola bilməz. Sonra ayın batıb, çıxması ilə də nəticəyə gəlirdi ki, ay da Allah ola bilməz. Daha sonra Günəş çıxır və batır və bundanda .eyni nəticə əldə edir

Bu tərtiblə bütün şirk əqaidlərə nifrət edirdi və insanları aləmin yaradıcısına doğru yönləndirirdi. Bəs hadisələr insanları həqiqətə apara bilər. Amma etiqadi həqiqətləri .hadisələrin nəticəsi kimi qəbul etmək olmaz

Düzdür, bunu demək olar ki: ötən zaman Al Əli (ə) etiqadının insanlarda güclənməsinə və onların ürəylərində şəx təfəkkürünə keçidə səbəb olmuşdur. Amma şəlik və İmam Mehdi (ə)-in qeybəti zamanla bəyan və təkmilləşdiyini deyən olarsa, bu düzgün deyil, .çünki, bu nəzər ötən izahlarda çoxlu sayda dəlillər vasitəsilə təkzib olundu

Heç kəs Peyğəbmər (s) tərəfindən nəql olunmuş İmamların xəbərlərinə quraşdırma deyə bilməz. Ona görə ki, onların hamısı fasıləsizliklə yanaşı, xarici oxşarlıqları da :mövcudur ki, həqiqətdə Əmmarın şəhadəti kimi ki, Allahın Rəsulu (s) buyurmuşdur

تقتلك الفتنه الباغيه (١)

”Səni zülümkar şəxslər öldürəcəklər“

Əmmarın Maviyə və onun qoşunu tərəfindən şəhid edilməsindən sonra heç kəs söyləyə bilməz ki, bu hədis saxtalaşdırılıb, yəni bu hədis o hadisənin nəticəsidir. Çünkü, bu hadisə baş verməmişdən öncə Səhabələr bu hədisi nəql edirdilər. Buna uyğun olaraq həmçinin Məsum İmamların İmamət məsələsi üç nəfərin dilindən, yəni İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) tərəfindən nəql olunmuşdur ki, İmamların sayı oniki nəfərdir ki, onların axırıncısının adı mənimlə eynidir.(٢).(٣) Bununla belə heç kəs iddia edə bilməz ki, bu hədis uydurmadır və bu hadisənin baş verməsindən sonra .düzəldilmişdir

səh:٤٥

:ON DOQQUZUNCU SUAL

Məgər Mehdi xüsusi bir ləqəb və ünvandır ki, xass sıfət və xüsusiyyətlərə malik xüsusi şəxsə verilmişdir ya ümumi məfhum və ləqəbdir ki, Allah təalanın hidayət etdiyi ?kəslərə verilir. Başqa sözlə desək Mehdi və Mehdəviyyətə inam şəxsidirmi

:CAVAB

Mehdi sözü ümumi məfhumdur. Lügəvi cəhəttən Allah təalanın hidayət etdiyi şəxslərə verilməsinə icazə verilir. Bu məfhumla bütün Peyğəmbərlər Mehdidirlər və bu məfhumun Həzrət Rəsulullah (s)- a, İmam Əli (ə) və başqa İmamlara verilməsinə icazə verilir. Ona görə ki, onların hamısı Mehdi və hidayət olunanlardır. Bu adın bu məktəbin ardıcıllarına və hidayət olunanlara verilməsinə icazə verilir. Misal olaraq, İmam Hüseyn (ə)- in bütün Əshabi hidayət olunmuşlar olduqlarından və həmçinin bütün o kəslər ki, şıədirlər və hidayət olunmuşlar, bu adın onlara verilməsinə icazə verilir. Amma hamı bilir ki, “mehdi” kələməsi Həzrət Peyğəmbər tərəfindən hansı məqsədlə :söylənmişdir. Məsələn

المهدي من ولدى

Mehdi mənim övladlarimdandır.” Ya“

المهدي من عترتي من ولد فاطمة

”.Mehdi mənim Əhli- Beytimdən və Fatimənin övladlarındandır“

(Mehdi sənin övladlarındandır.”(Bəharul Ənvar, c ۳۶ və ۵۱, s ۳۰۹, ۷۸ və ۱۰۲, h ۱۴۸“

Bu bir xüsusi ad və müəyyən şəxsə aid ləqəbdir ki, o şəxs fövqəladə şəkildə əzizdir ki, Peyğəmbər (s) onun zühurunu xəbər vermişdi və Əhli- beytini bütün müsəlmanlara öyrətmiş ki, növbə ilə o Həzrətin zühurunun intizarında olsunlar

Mehdi hidayət olunan mənasına uyğun müxtəlif hidayət mənalarında, o cümlədən yolun göstərilməsi, arzu olunana doğru və qeyri insani olan digər mənalarda istifadə olununr və Taha surəsinin, ۵. ayəsində bu mənaya dəlalət edir

{فَالَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى} [\(۱۱\)](#)

”Dedi: Rəbbimiz hər şeyi öz xilqətinə verən, sonra da ona doğru yolu göstərəndir “

Bütün bunlarla bərabər bu kələmənin təhqiqindən anlaşılır ki, bu kələmə bütün hidayət olunan əksər insanlara, Allahın doğru yolu göstərməsində təsirli olanlarda istifadə edilə bilər

:Bu xüsusda deyilməlidir

المهدي من هداه الله و قبل هدايته و اهتداي بها بعاليه منه و توفيقه

Yəni, Allahın hidayəti şamil olan kəs, Mehdidir. Başqa sözlə Mehdi yəni yolu göstərən, onun nəzərində olmaq və onun vasitəsilə İlahi inayət və tofiq nəticə vericidir ki, bunun ən ali nümunəsi Ənbiya və Məsum İmamlarıdır

Mötəbər xəbərlərə uyğun olaraq “Mehdi” ləqəbi həmin vəd olunmuş Axırıl Zamandır ki, onun nəsl və sıfətləri hədislərdə qeyd edilmişdir. İlk dəfə bu ad o Həzrət üçün Peyğəmbər (s)- in dövründə o Həzrət tərəfindən istifadə edilmişdir və Mehdi xilaskar və azadlıq verici və Allah tərəfindən deyilmiş digər sözlər yalnız onun ləqəbidir

Mehdəviyyət növ kimi heç bir nəql olunan rəvayətlərdə Peyğəmbər (s) və Məsum İmam (ə)- lar tərəfindən istifadə olmamışdır

.Taha surəsinin, ۵· ayə . [۱]-۱

HƏZRƏT MEHDİ (ə) –İN ANADAN OLMASINDA TARİXİ İXTİLAFLAR. ۲

:İYİRMİNCİ SUAL

Tarixdə Həzrət Mehdi Sahibul Zaman (ə)- in viladətində ixtilaflar mövcudur ki, bəziləri onun işiq ədədləri ilə ۱۵۶-ci ildə, amma bəzi rəvayətlərə uyğun olaraq hicri qəməri ilə ۱۵۵-ci ildə anadan olduğunu bildirməkdədirlər ki, bu necə izah oluna bilər

?O həzrəti qeybəti hansı ildə baş vermişdir

:CAVAB

.Belə işlərdə olan ixtilaflar işin əsas mahiyyətinə zərər yetirmir və şübhə icad etmir
Tarixdə böyük şəxsiyyətlərin doğum tarixlərində belə ixtilaflar mövcudur.Bəlkə də .onların çoxlarının doğum və vəfat tarixləri belə məlum deyildir

Həzrət Mehdi (ə)- in doğum tarixində olan ixtilaf digər İmam (ə)- ların və hətta .Peyğəbmər (s)- in viladətində olan ixtilaflardan daha azdır

Ən etibarlı mənbədən olan İmam Həsən Əsgəri (ə)- la eyni dövrdə yaşayan böyük mühəddis Fəzl Bin Nişaburinin nəql etdiyi rəvayətə görə İmam Mehdi (ə) h.q ilə ۱۵۵-ci ildə anadan olmuşdur və o bu vasitələrlə “ Mühəmməd Bin Əli Bin Həmzə

səh:۱۱

.Bin Hüseyen Bin Əbdullah Bin Abbas Bin Əli Bin Əbi Talib (ə)"-ə gedib çıxmaqdadır

:Amma Həzrət Sahibul Əmr (ə)- in Qeybəti

Həzrətin doğumundan bir müddətə qədər adı şəkildə o Həzrəti ziyarət etmək mümkün deyildi. O Həzrətin atası yalnız öz Əshab və xass şələrə icazə verirdi ki, əziz övladı .İmam zaman (ə)- i ziyarət etmək şərəfinə nail olsunlar

Həzrətin kiçik qeybət dövrü Atası İmam Həsən Əsgəri (ə)- in şəhadəti gününə və Həzrətin İmamətliyinin başlanğıcına təsadüf edir, yəni hicri qəməri tarixi ilə iki yüz .altmışinci il

Burada bir mətləbi qeyd etmək istəyirəm ki, Həzrətin qeybət məsələsi göznəlilməz deyildi, çünki müxtəlif çoxlu sayda hədislərdə o Həzrətin iki qeybət dövrü- kiçik və böyük qeybət- olacağı xəbər verilmişdi. Bu xəbər müfəssəl şəkildə Həzrətin .doğumundan öncə yazılan kitab və şə üsulunda qeyd olunmuşdur

səh:1..

İMAM HƏSƏN ƏSGƏRİ (ə) – İN ŞƏHADƏTİNDƏN SONRA HƏZRƏT SAHİBUL ƏMRİN. ۲۱
İMAMƏTLİYİNƏ

ŞİƏLİYİN NƏZƏRİNİN YEKDİLLİYİ

:İYİRMİ BİRİNCİ SUAL

Nobəxtinin yazdığı “Şiənin firqələri” adlı kitabına uyğun olaraq imam Həsən Əsgəri (ə) – in şəhadətindən sonra şıələr on dörd firqəyə bölündülər, bu məlumat nə qədər
?doğrudur və bu qruplar nə vaxta qədər mövcud olmuşlar

:CAVAB

Nobəxti bu barədə “şıənin firqələri” kitabından ۴۶- ci səhifəsində belə qeyd edir: Şiə İmam Həsən Əsgəri (ə) – dan sonra on dörd qrupa və ya firqələrə bölündülər, amma təhlillərə əsasən burada mübaliğə olmuşdur. Ona görə ki, o və digər müəlliflər firqəyə aid kitablarında belə fikrə gəlmışlər ki, baxmayaraq ki, buna inanan yalnız bir nəfər olmuş, o da həmçinin sona qədər bu fikrin üzərində durmamışdır, bunlara qrup və ya firqə demək düzgün deyildir. Çünkü, belə qruplardakı insanların sayı bir neçə nəfərdən artıq olmamışdır və ya onların hansı həddə və nə qədər müddətdə öz fikirlərində .qalmğları məlum deyil. Buna görə də bunları firqə adlandırmamaq lazımdır

:Şeyx Müfid və Şeyx Tusi həmçinin bu fikirdədərlər

Şeyx Müfid “Əl Fsulil mustare” kitabında Nobəxtinin

səh: ۱۰۱

adını çəkdiyi firqələr barəsində belə qeyd edir: Mənim dövrümədə (۴۷۲ h.q) bizim
.şələrdən başqa bu adı çəkilən firqələr mövcud deyildilər

.Buna görə məlum olur ki, bu firqələrin mövcudluğu deyildiyi kimi olmamışdır

Əlbəttə bir fikir onlar barəsində irəli sürülərsə, onu bəyan edən məlum olmasa belə
onu təhqiq etmək lazımdır ki, necə ki, Şeyx Müfid və Şeyx Tusi bunu təhqiq etdilər və
.isbat etdilər ki, on iki şəlikdən başqa firqələr batıldı

Xülasə olaraq onu qeyd etməkdə yarar var ki, bu qrup və firqələrin qeyd edilib
.sayılmasında bir növ səhlənkarlıq və mübaliğə olmuşdur

Buna görə bu qəbildən olan kitabların bu firqələr barəsində qeyd etdikləri məlumatlara
.etinə etməmək lazımdır

səh: ۱۰۲

İYİRMİ İKİNCİ SUAL

İmam Mehdi (ə)- in ləqəb və adlarının çox olması onun zati, ruhi və cismani xüsusiyyətləri ilə bağlıdır, yoxsa onun böyük islahedici işlərinin nəticəsi olaraq belə adlar ona verilmişdir

:CAVAB

Rəvayətlərdə o Həzrətin qeyd olunan adları bunlardır: Qaim, Mehdi, Qayib və Höccət, bunlara əlavə olaraq müxtəlif hədislərdə o Həzrətə bu rütbələr verilmişdir:
.Höccətətallah, Xəlifətallah və Əlqaim və s

Dövrün ictimai və siyasi vəziyyətindən asılı olaraq insanların diqqətini bu ləqəb və adlardan bir neçəsi cəlb etmiş və ya xüsusi məsələlərdə bəyan olunmuşdur və nəticədə çıxış edənlər, yazıçılar və şairlər vəziyyətlərdən asılı olaraq bu ləqəblərdən .istifadə etmələri mümkündür

Misal olaraq qeyd etmək istəyirəm ki, Allah təalaya verilə adlar şəxsi və ya ümumi insanların vəziyyətlərindən asılı olaraq “Əlşafi” ya “Əslam” ya “Əlhafiz” ya da “Əlraziq” adları diqqət cəlb etsin. Amma bu o demək deyidir ki, Allah təalanın digər adları istifadə .olunmamalıdır və ya olunmur

Bu baxımdan İmam Zaman (ə)- in hər bir ləqəbi o Həzrətin bir sifət və əməlinə işaret edilir və onların əksəriyyəti Həzrətin

.doğumundan əvvəllər hədislərdə qeyd olunmuş və bu ləqəblərlə məşhur olmuşdur

Bu cəhətdən İmam Mehdi həmin on ikinci İmam və on ikinci İmam elə həmin İmam
Mehdidir, bu məsələ barəsində böyük şıə və sünni alimləri həmfikirdirlər. Əbudavud
“sünən” kitabının müəllifi, on iki İmam xəbərini “Əlmehdi” kitabında qeyd etmiş və
.onun Peyğəmbər ilə qohum və yaxınlığının olduğunu qeyd etmişdir

səh:104

İYİRMİ ÜÇÜNCÜ SUAL

Hamının bildiyi kimi İmam Mehdi (ə)- in ləqəblərindən biri də “Qaim” ləqəbidir. Rəvayətlərdə qeyd olunduğuna görə bu ləqəbin o Həzrətə verilməsinin vacibliyi düşündürürür. Ona görə ki, zahirdən məlum olur ki, o həzrətin qeybətdə və həyatda olmasına dəlalət edən minlərlə rəvayətlərin əksinə o Həzrətin vəfat etdikdən sonra zühur edəcəyi anlaşılır. Xahiş edirəm əgər bu fikrə sənəd və mətn cəhətdən izah .verəsiniz və fikirləşirəm ki, faydalı olacaqdır

:CAVAB

Şeyx Tusi [\(۱\)](#) kitabında mötəbər olmayan hədisə əsasən qeyd edir ki, İmam Mehdi (ə) vəfatından sonra zühur edəcək. Şeyx bu hədis barəzində izahlar vermişdir. Amma bu məsələyə keçməzdən öncə qısa şəkildə şıəlikdə mövcud İmaməti Ayələr, hədislər və .əqli dəlillərlə isbat etmək zərurətini hiss edirəm

İmamət İlahi öhdəlikdir ki, bu öhdəliyə layiq olan şəxslər Allah tərəfindən bu . müəyyən məqama təyin olunur və seçilirlər və bu İlahi seçim Peyğəmbər (s) vasitəsilə .insanlara çatdırılır

İmamətin ən mühüm şərtləri onun hamidan ismətli və ən .

səh:۱۰۵

bilikli olmasıdır ki, hamının onun bilik və doğru yolu göstərməsinə ehtiyacı olsun. Amma onun heç kəsə ehtiyacı yoxdur. Bu barədə “ Xəlil Bin Əhməd” Əmirəl Möminin Əli (ə)- in İmamətliyi barəsində belə deyir

احتياج الكل إليه واستغناوه عن الكل دليل على أنه أما الكل ([\(١\)](#))

Yer üzü heç vaxt Höccət və İmamsız qalmayacaq və öz zamanının İmamını . ۲
.tanımayan halda dünyasını dəyişən kəs, cahiliyyətdə ölmüş kimi sayılır

İmamlar Peyğəmbər (s)- dan nəql olunan mötəbər rəvayətlərə əsasən on iki . ۴
.nəfərdirlər

Səqəleyn hədisinə əsasən o on iki nəfər İmamın hamısı Peyğəmbər (s)- in Əhli- ۵
.Beytindəndir və Quranla eyni cərgədədirlər və heç vaxt Qurandan ayrılmayacaqlar

Məsum İmam (ə)- lar Peyğəmbərlilikdən başqa Peyğəmbər (s)- da mövcud dini və . ۶
hökuməti bütün xüsusiyyətlərə malikdirlər. Buna uyğun olaraq Həzrət Əli (ə) nəhcül bəlağədə belə buyurur: Onlar İnsanlara “ Qəvvamullah”- dırlar və digər rəvayətə
.əsasən onlar ümmətin nicat gəmisidirlər

لا يدخل الجنة الا من عرفهم وعرفوه ولا يدخل النار الا من انكرهم وهم سفن النجاة وامان الا مه من الضلال والاختلاف ([\(٢\)](#))

Əgər bir kəs onları tanımasa və onlar da o kəsi tanımazsa cənnətə daxil olmayıacaqlar“
və əgər onları inkar etməsələr atəşə daxil olmayıacaqlar və onlar ümmətin yol
”.azmalarından və ixtilaflardan nicat olma gəmisi və pənahgahıdırular

İmamların ad və sifədləri tərtiblə Peyğəmbər (s) tərəfindən təyin olunmuşdur və . ۷
.bununla bərabər hər İmam özündən sonra gələn İmamı müəyyən etmişdir

Bunlar İmamətin əsasını təşkil edən etiqadlardır və qeyb aləminə, Allaha və
Peyğəmbərə inamı olan hər müsəlman üçün bu həqiqətin ölçüsü ya əqli dəlillə və ya
Quran dəlilləri ilə və ya mütəvatir və qəti hədis dəlilləri ilə hər üç halda isbat oluna
.biləndir

Bu baxımdan İmamət bir İlahi öhdəlikdir və Allah onu özü həm əqli, həmdə sünnət yolu
ilə təyin etməyi sübut edilmişdir

.Möcəm ricalil hədis cəvəf . [1]-1

.Bəharul Ənvar, cəf, s 233 . [2]-2

Əllamə Hilli “ Əlfeyn” kitabında buna aid min dəlil qeyd etmişdir. Bu məsələnin kökü Tovhidlə əlaqəlidir, çünki Tovhid insanlara hakimiyyət və vilayət tovhidinə də şamil :olunur

له الحكم و له الامر و هو السلطان و هو الحاكم و هو الولى وهو العالم بمصالح عباده لا امر و لا نهى لأحد دونه

Əmr və fərman ondanlıdır, o padşah, qoşun başçısı və əmr sahibidir, o ləyaqətli bəndələrin ehtiyaclarından xəbərdardır və kimsə üçün ondan savayı əmr və qadağa ”.yoxdur

İmamət üçün İsmət və ən bilikli olmağın dəlilləri həm əqli cəhətdən həm də Quranda mövcudur

:Yunus surəsinin ۴۵- ci ayəsində bu barədə belə buyurulur

{أَفَمَنْ يَهِدِي إِلَى الْحُقْقَ أَحَقُّ أَنْ يُتَّبَعَ أَمْنَ لَا يَهِدِي إِلَّا أَنْ يُهَدَى} [\(۱\)](#)

Şərıklərinizin içərisində haqq yola yönəldə bilən bir kimsə varmı? Belə olduqda doğru“ yola yönəldən kəs arxasınca gedilməyə daha çox layıqdır, yoxsa doğru yol ”?göstərilmədikcə özü onu tapa bilməyən kəs

Mərhum Əllamə Bər ismətin vacibliyi barəsində min dəlil gətirmişdir. Bu baxımdan yer üzü höccət və İmamsız qalmayacaqdır. Buna misal olaraq Rəd surəsinin ۷- ci ayəsində :belə buyurulur

{وَلِكُلِّ قَوْمٍ هَادِ} [\(۲\)](#)

”.Hər qrup üçün doğru yolu göstərənlər mövcudur“

:Həmçinin Qəsəs surəsinin, ۵۱- ci ayəsində də belə buyurulur

{وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقُوْلَ} [\(۳\)](#)

”.Biz Quran ayələrinin bir- birinin ardınca onlar üçün gətirdik“

:Bundan əlavə İsra surəsinin ۷۱- ci ayəsində Allah təala belə buyurur

{يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامٍ مِّنْ}

"!Hər qrupu öndə gedənləri ilə çağırduğumuz günü yadınıza salın"

Bunlardan başqa etibarlı xəbərlərdən bir neçəsi Kumeyl Bin Ziyadın Əmirəl Möminin (ə)-dan nəql etdiyi Nəhcül bəlağə və başqa kitablarda və həmçinin əhli sünnetin mənbələrində qeyd

səh:107

.Yunus surəsinin ۴۵- ayə . [۱]-۱

.Rəd surəsinin ۷- ayə . [۲]-۲

.Qəsəs surəsinin, ۵۱ ayə . [۳]-۳

.İsra surəsinin ۷۱ ayə . [۴]-۴

olunmuşdur. Buradan məlum olur ki, hamı bu məsələdə həmfikirdir ki, yer üzü höccətsiz qalmayacaq. Əlbəttə höccətin zahiri şəkildə və ya qeybəttə olmasının heç bir fərqi yoxdur

Səvaiq” və Əhli sünnetin digər kitablarında yer üzünün Əhli- Beytdən olan “İmamlardan boş olmaması barəsində İmam Zeynəlabidin (ə)- dan nəql olunmuşdur

Bu baxışlar Məsum İmamların dualarında da bəyan olunur. Burada yalnız İmam Zeynəlabidin (ə)- in “Səhifeye səccadiyə” kitabından ərəfə gününün duası ilə :kifayətlənirik. Həzrət burada belə buyuirur

اللهم انك ايدت دينك في كل اوان بامام اقمته علما لعبادك، ومنارا في بلادك، بعد أن وصلت حبله بحبلك، وجعلته الذريعة إلى رضوانك، وافتضرت طاعته، وحضرت معصيه، وامررت بامتثال اوامرها، والانتهاء عند نهيها، ولا يتقدمه متقدم، ولا يتأخر عنه متأخر، فهو عصمه اللائذين، وكهف المؤمنين وعروه المتسكين وبهاء العالمين.[\(1\)](#)

Allahım! Sən öz dinini hər zaman öz İmam və öndə gedənlər vasitəsilə bəndələrin“ üçün yol göstərən əlamət və şəhərlərin üçün haqq yolu nişanəsi düzəltmişən, təsdiq və kömək etmişən, Ondan sonra o İmamın dostluq əhdini öz dostluq əhdinlə birləşdirdin və onu öz sevinc səbəbinə çevirdin, əmrlərinə tabe olmayı vacib etdin və onun əmrlərinə tabe olmamağdan qorxutdun və əmrlərini icra etməyi və inkardan uzaqlaşmağı və ondan möhkəm tutmağı və ondan bir kəsin önə keçməməsi və ondan geri qalmamağı üçün əmr etdin, bəs iman əhlinin və mühabibə qurbanlarının sığınacaq ”.və pənah yeri və dünya insanların yaxşı və gözəli odur

Hər kəs duanın bu hissəsinə diqqət yetirərsə, şəmin İmamətin mahiyyəti barəsində baxışını və onun məqam və sıfətlərinin onun üçün sabit olduğunu və ona heç bir şeyin əlavə olmadığını başa düşər

Amma “ O kəs ki, öz zəmanəsinin İmamını tanımadan dünyasını dəyişərsə, cahiliyyətdə olanlar kimi dünyasını dəyişmişlər.” məsələsi bir həqiqətdir ki, mötəbər hədislər bunu təsdiq edir. Səqəleyn və səfinə hədisləri də bu mətləbi qeyd etmişdir

İmamların on iki nəfər olması, onların hamisinin

Peyəmbərin Əhli- beytindən olmasını və on bir nəfərinin Əli (ə) və Fatimə (ə)- in nəslindən olmasını və onların birincisinin Əli (ə) sonra İmam Həsən Müctəba və İmam Hüseyn olmasını və onlardan sonra gələn doqquz nəfərin sonuncusunun İmam Mehdi (ə) olduğunu etbarlı hədislər qeyd etmişlər

Buna görə bu məsələlərin əksinə deyilən sözlərə, nadir olan hədislər və məqbul olmayan rəvayətlərə cavab olaraq Şeyx Tusi, Şeyx Müfid və Əllamə Məclisi bu möhkəm üsul və dəlillərlə isbat edərək bu iddiaları rədd etmişlər. Çünkü bu məsələni təsdiq edən hədislərin sənədləri o qədər mötəbərdir ki, hətta qeyd etmək mümkündür ki, tovhid və nübüvvət məsələsindən sonra bu iddia qədər tutarlı dəlilləri olan məsələ yoxdur.

Bununla bərabər heç bir şia alimi o həzrətin qiyam məqamı vəfatından sonra həyata keçməsini qəbul etmir və əgər bir kəsin bu iddiada olduğunu fərz etsək bu iddia etimadlı deyil, çünkü bu iddia həqiqət və əqlə uyğun deyil

Bir neçə giriş nöqtələrdən və mətləblərdən sonra Həzrətin həyat və qeybətinin uzun olması sabit olunur və Qaim (ə)- in vəfatdan sonra zühur edəcəyi iddiasına yer qalmır. Ona görə ki, bu iddia İmamətin mahiyyətinə və yer üzünən höccətsiz qalmasına və müxtəlif sayda İmamın həyat və qeybətinin müddətinin uzunluğuna dəlalət edən hədislərə zidd olur. Bu keçmiş iradların sənəd və rəvayətlərinə heç bit alım istinad etməmişdir. Bu hədisləri yazanlardan biri olan “Musa Bin Sədan Hənat”- i nəql etdiyi hədisi rical elminin alımləri zəif və onun xəbərini etibarsız hesab etmişlər. O bu xəbəri Abdullah Bin Qasimdən nəql etmişdir ki, o tarixdə yalancı pəhləvan kimi tanınmışdır. O da həmcinin Əbu Səid Xorasanidən nəql etmişdir. Amma əgər onun mövcudluğunu tanışaq belə, onun yalancı olub- olmaması məlum deyil

İndi düşünün ki, bu qədər mötəbər hədislərin müqabilində bir yalancı ləqəbli bir pəhlivanın sözləri hansı dərəcədə etibarlıdır və onun nəzərlərinə əsasən necə fikir söyləmək olar

:İmam Əsr (ə) üçün Qaim ləqəbinin işlədilməsi

Qaim yəni qiyam və ya üsyan edən deməkdir. Həzrət siyasi, dini və ictimai yoldan azma vəziyyətində üsyan edəcək və bütün aləmin zülmlə dolu olduğu vaxtda ona ədalət bəxş edəcək. Bu qiyam ləqəbi silahlı və ya qılıncla üsyan mənasında da istifadə .edilir

Bu baxımdan qiyamın güclü və zəif mərtəbələri vardır və bütün İmamlar ictimai, siyasi və iqtisadi vəziyyətlərdən asılı olaraq bir növ qiyam etmişlər və onlara bu ləqəbin verilməsi mümkündür. Amma Həzrət Mehdi (ə)- in qiyamı dünyəvi qiyam olduğundan və Allahın Peyğəmbərlər vasitəsilə insanlara çatdırıldığı vədə həyata keçəcəyinə görə bu ləqəb mütləq surətdə o Həzrət üçün istifadə olunur. Əgər hər hansı yerdə .Qaim ləqəbi işlədilərsə, burada məqsəd İmam Mehdi (ə)- dir

Seyx Səduq (ə)- in Həzrət İmam Mühəmməd Təqi (ə)- dan nəql etdiyi “Kəmal Din” kitabında buyurulur ki, “ Məndən sonra İmam oğlum Həzrət Əli Nəqi (ə)- dir ki, onun əmri mənim əmrim, onun sözü mənim sözümdür və onun ardınca getmək mənim artımcı getməkdir və ondan sonra İmam, onun oğlu Həzrət İmam Həsən Əsgəri (ə)- dir və onun əmri atasının əmri, onun dedikləri atasının sözləri və ona itaət atasına ”.itaətdir

.Ravi nəql edir ki, sonra Həzrət sakit oturdu

Mən dedim: Ey! Rəsulullahın övladı, bəs İmam Həsən Əsgəri (ə)- dan sonra İmam kimdir? Həzrət əvvəl çox ağladı və sonra buyurdu: Həzrət Həsəndən sonra oğlu “ Əl .Qaim bil Həqqil Müntəzir”- dir

?Dedim: Ey! Peyğəmbərin oğlu, nə üçün o Həzrətə Qaim adı verilmişdir

Həzrət buyurdu: Ona görə ki, onun adı yadlardan silinəcəyi və onun İmamətinə .inanların əksəriyyəti inanclarından geri döndükləri zaman o qiyam edəcək

?Soruşdum: niyə bəs müntəzir adlandırılmışdır

Buyurdu: Çünkü onun qeybət dövrü uzun- uzadı olacaq, elə olacaq ki, onun giriş və çıxışını möminlər intizar çəkəcəklər, amma şək əhli onu inkar edəcək və ona istehza edəcəklər. Burada tələsənlər həlak olacaqlar, amma təslim olan

səh:۱۱.

[\(müsəlmanlar nicat tapacaqlar.\)](#)

Əllamə Məclisi buyurdu: Bu zəif rəvayətdə ölmək dedikdə, o Həzrətin adı yadlardan silindikdən sonra qiyam edəcəyi nəzərdə tutulur.

Şeyx Müfid bir rəvayətdə Həzrət Sadiq (ə)- dan belə nəql edir: “ Qiyam ona görə [\(adlandırmışlar ki, onun qiyamı haqq olacaq.\)](#)

Bəzi xəbərlərə görə bu ləqəb Həzrətə Allah tərəfindən verilmişdir, çünkü, bu zaman o həzrət qiyam edərək namaz qılacaq.

“Əl- Mehdi” ləqəbinin verilməsinə dair münasib səbəblər göstərilmişdir və əlbəttə bu “Əl- Qaim” ləqəbinin əsas “Əl- Mehdi” ləqəbinin ikinci dərəcəli olması demək deyidir. Hər iki ləqəbin verilməsində ayrı- ayrı səbəblər mövcudur. Mehdi ləqəbi o kəsə verilir ki, Allah təala onu hidayət etmişdir. Rütbəyə uyğun olaraq hər kəs qaim olarsa Allah onu hidayət etmiş olmalıdır. Yəni Qaim həmişə Allahın hidayət etdiyi şəxs olmalıdır, amma Allahın hidayət etdiyi şəxs lazımdır ki, həmişə Qaim olsun. Amma Mehdi (ə) tərəfindən həyata keçirilən islahat, hərəkat, qiyam və dünyəvi hökumətin təşkili onun Qaim ləqəbini kəsb etməsinə səbəb olurğmuşdur.

Bu ləqəblər əsas və ikinci dərəcəli olmaqla iki yerə bölünmürlər. Bunların hamısı Peyğəmbər (s) və Məsum İmamların dilindən eşidilmişdir və köhnə və təzəsi yoxdur və hər biriinin öz xüsusi mənası vardır və hər biri müəyyən cəhətdən işlədilmişdir. Bəzi vaxtlarda bu ləqəblər birlikdə və yaxud da bir ləqəb o birisindən öndə qeyd olunur.

Hər halda bu ləqəblər zati və feli sıfətlərə uyğun olaraq verilmişdir ki, həzrət bütün bunlara sahibdir.

səh:111

.Kəmaləddin, c ۲, s ۳۷۸, b ۴۶, h ۲, “ məanil əxbar kitabında da bu hədis mövcudur . [۱]-۱
.Şeyx Müfidin Ərşadı, s ۳۶۹, fi Sirətəh (ə) fəsli . [۲]-۲

İYİRMİ DÖRDÜNCÜ SUAL

Rəvayətlərin məzmunundan anlaşılır ki, Həzrət Sahibul Əmr (ə)- in qeybət dövrü iki surətdə həyata keçmişdir. Birinci qeybətdə naib və vəkillər vasitəsilə o Həzrətlə əlaqə saxlanması mümkün idi. Amma ikinci dövrənin başlanması ilə vəkil və xüsusi naiblərin işi də başa çatdı

Sualım budur ki, iki qeybətin soğra və kobra termini əvvəldən qoyulmuşdur, yoxsa ?sonrakı səfəvi dövründə bu terminlər geniş istifadə edilməyə başlandı

:CAVAB

Mühüm mətləblərdə belə xırda məsələlər əhəmiyyət kəsb etmir. Çünkü, birinci qeybət dövrünü qısa və ya soğra və yaxut da kiçik dövr adlandırması və ikinci dövrün böyük, kobra və yaxut da uzun dövr adlandırılması bu işin mahiyyətini dəyişdirmir. Hər halda .bu iki qeybət həyata keçmişdir

Bu məsələnin əhəmiyyətli olması bu qeybət dövrlərinin baş verməsindən öncələr hədis və rəvayətlərdə qeyd edilməsi və o qeybət dövrlərində yaşayanların bunu söyləmələləridir ki, bu iki qeybət dövrünün baş verməsinə dəlildir. Həmçinin mötəbər hədislərin mövcudluğu heç bir kəsin bu soğra və kobra qeybət dövrlərinin sonradan və ya Səfəvilər dövründə

səh:۱۱۲

.yaranması iddiasını irəli sürməyə imkan yaratmır

Soğra qeybət dövründə şıənin mövqiyətinin həssas olmasına baxmayaraq heç kəs Məsum İmamlardan nəql olunan bu qədər hədislərin müqabilində bu qeybətin .sonradan saxta şəkildə düzəldilməsini iddia edə bilməz

Buradan biz görürük ki, müxtəlif şəhər və nöqtələrdə yaşayan şıələr Naiblərə müraciət edirdilər, onlar bu işi heç bir dəlil olmadan etmirdilər, mütləq hər hansı dəlil və amil var idi ki, bu da onu göstərirdi ki, onlar İmamla əlaqədədirlər, yoxsa mümkün deyil ki, Əli Bin Babəviyə kimi elm və fikr sahibləri Naiblər vasitəsilə İmamla əlaqə saxlaşınlar, halbuki, onların əlaqəsi onun üçün gün kimi aydın idi. Bu hadisə onu göstərir ki, .Naiblərin haqq olması barəsində onların əllərində aşkar dəlillər olmuşdur

Digər məsələ budur ki, əlbəttə müxtəlif məntəqələrdə xüsusilə Qumda şıələrin birliyi Əbu Cəfər, Osman Bin Səid və digər Naib və vəkillər vasitəsilə həyata keçirilirdi, amma bu birliyin səbəbi on ikinci İmama olan etiqad idi. Bu məsələ Səfirlərin nüfuzunun artmasına səbəb olmuşdu, nə ki, İmamət məsələsi nəzərə alınmadan şıənin birliyi əldə .edilmiş olsun

On ikinci İmama şıələrin etiqadı onlar arasında ittifaq və birliyin yaranmasına səbəb .olmuşdu

Necə ki, bu gün İmamətə etiqad möminlərin qəlblərində alim və fəqihlərə inam və .onların İmamın ümumi naibləri kimi mənəvi nüfuzuna səbəb olmuşdur

Soğra qeybət dövründə Naiblərin təyini birbaşa şəkildə İmam (ə) tərəfindən həyata .keçirilirdi və böyük alımların bu naiblər qarşısında təslim olduğunu görürük

.Bunun səbəbi İmamın bu Naibləri təyin etməsi və onların buna layiq olmaları idi

Bütün bu alim və siyasətçilərin bu Naiblər qarşısında təslim olmayı onu göstərir ki, .burada rəhbər yalnız İmam (ə) şəxsən özü olmuşdur

Şahid və qane edici dəlillərdən məlumdur ki, şıənin rical

elminin “Əbu Səhl Nobəxti”, “İbn Mətil” və “Həsən Bin Cinan Səybi” kimi və digər şəhərin böyük şəxsiyyətləri Naiblərin haqq olmasına etiqadları var idi. Buna görə axırıncı Naib olan Əli Bin Mühəmməd Əlsəmərinin ölümündən sonra Naib məsələsi də sona çatdı və hamı bunu qəbul etdi və əgər kimsə Naiblik iddiası edirdisə, bu əsasa uyğun olaraq onu təkzib edirdilər. Soğra qeybət dövrünün hikmətlərindən biri də şələri qeybət məsələsi ilə tanış etmək və kubra dövrünə şərait yaratmaq olmuşdur ki, şəhə İmam (ə)-in uzun-uzadı qeybət dövründə öz həyatlarına davam etsinlər və bu böyük .imtahandan müvəffəqiyyətlə keçə bilsinlər

səh:114

:İYİRMİ BEŞİNCİ SUAL

İmam Mehdi (ə)- in doğumu ilə əlaqədar bir sıra möcüzə və qeyri addi şeylər nəql edirlər ki, bu möcüzələrin etibarı hansı dərəcədə və necə isbat oluna bilər? Hə üçün ?bəzi tarixçilər bunları nəql etməmişlər

:CAVAB

İmam Mehdi (ə)- in viladətini tarixçilər digər tarixi hadisələr kimi qeyd etmişlər .\

Bu həzrətin və digər Peyğəmbərlərin viladəti barəsində bəzi möcüzələr baş .\ vermişdir: Əgər tarixdə bu məsələyə aid qeydlər yoxdursa, onda bu nöqsan deyilmiş mənbəyə aid edilir. Çünkü həmin tarixçilər əksəriyyət vəziyyətlərdə tarixin bəzi cəhətlərinə işarə etmişlər ki, çox əhəmiyyətli olmamışdır. Bu bəzən tarixçilərin əqidəvi təəssüblərindən irəli gəlmüşdir. Amma bu iş hər dəlillə olursa- olsun, digərlərinin .alınmış və götürülmüş mötəbər nəqillərinə istinad edilsə belə bu işə zərər yetirmir

Peyğəmbərlərin tarixi möcüzələrlə doludur. Əksər Peyğəmbərlərin doğum və böyüməsi qeyri- addi olmuşdur. Misal üçün, Adəmin yaranması, Həzrət İbrahim, İshaq, Musa, İsa (ə)-ların təvəllüdü, körpə beşikdə olarkən bir çox qeyri adı hadisələrlə müşahidə olunduğu söylənilmişdir. bu hadisələri heç

səh:۱۱۶

bir tarixçi qeyd etməməsinə baxmayaraq, bu hadisələr silsilə tarixi hadisələr hesab olunur. İmam Əsr (ə)- ın anadan olması da həmin dəqiq tarixi hadisələrdən hesab olunur ki, tarixçilərin bunu nəql etməkdən çəkinmələri ya qərəzkarlıqdan olmuş və ya .ixtisar etməkdə digər səbəb olmuşdur ki, bu məsələnin mahiyyətinə zərər yetirmir

Şiənin Məsum İmamlar barəsində deyilən fikirləri, Həzrət İbrahim, İshaq, İsmayıł, Musa, İsa və Yəhya (ə)- lar barəsində deyilən fikirlər kimidir ki, əlbəttə bunlar mötəbər .sənədə malikdir

İmam Mehdi (ə)- ın doğumuna aid olan hadisələr sənəd və götürülmə baxımından .tarixi hadisələrdən daha da etibarlıdır

səh: ۱۱۷

ZÜHURUN GECİKMƏSİ İLƏ ŞƏRAİTİN YARANMASININ FƏLSƏFƏSİ. ۲۹

İYİRMI ALTİNCI SUAL

Tarix boyu elə hadisələrlə üzləşirik ki, zühurun şəraitinin yarandığını güman edirik. Məsələn: İnsanların din, İslam və Allah yolunda öz canlarından həvəslə keçib şəhadətə çatmaları o qədər çoxalmışdır ki, hətta bizə elə gəlir ki, üç yüz on üç nəfərdən də artıq insan bu yol uğrunda öz canlarını sevə- sevə verməyə hazırlırlar. Bunlarla bərabər
?zühurun gecikməsinin sırrı nədir

:CAVAB

İmam Zaman (ə)- in zühurunun şərtləri barəsində, əvvəla heç kəs yəqin şəkildə dəqiq deyə bilməz ki, bütün şərait yaranmışdır. Çünkü, bu iddianı etmək üçün xüsusi elm və şərait cəm olmalıdır. Çünkü hədislər bütün şəraitləri əks etdirməmişlər

İkincisi, əgər belə fərz etsək ki, rəvayətlərdə mövcud olan şəraitlər yaranmasına baxmayaraq, Səduq buyurur ki, doğurdanda biz əmin ola bilmərik ki, həqiqətən o .üçüz on üç nəfər xüsusi səhabələr və başqa şəraitlər yaranmışdır

Çünki, əgər bütün şərait və vəziyyətlərin zühur üçün rəvayətlərə uyğun olaraq yarandığını fərz etsək, hətta o Həzrətin xalis əshabları olan ۴۱۲ nəfəri də inkar etməsək, bu

səh:۱۱۸

halda belə biz iddia edə bilmərik ki, bütün bu şəxslər “Səlman”, “Əbuzər”, “Miqdad”, “.Ruşeyd Həcəri” və “Kərbəla Səhabələr” – idirlər

Bu hal hazırkı vəziyyətdə insanların islama qayıtmaları sevindirici haldır, amma biz əksəriyyət hallarda islam əhkamını siyasi, ictimai və iqtisadi məsələlərdə sual altına alındığını görürük. Bəzi məsələlərin xüsusi zaman və məkan aid olmadığı halda bunu Peyğəmbərin dövrünə aid edərək rahatlıqla kənarından keçirlər. Belə vəziyyətdə biz necə iddia edə bilərik ki, vəziyyət zühur üçün hazırlıdır. Hələ qalmışdı soruşaq ki,
zühurun gecikməyinin səbəbi nədir

Buna görə bu məsələdə daha yaxşısı İlahi hökm və iradə qarşısında tabe olmaqdır və zühuru gözləmək kimi fəziləti əldən verməməliyik. “Əli Bin Məhziyar” – dan nəql olunan rəvayətdə olduğu kimi biz gərək o Həzrətin yüksək rütbəli olduğunu öz əməllərimizlə müqaisə edək və o Həzrəti əməllərimizdə canlı tutaq və əməllərimizi islah etməklə o Həzrətin
zühurunun şəraitini gücləndirək

İYİRMİ YEDDİNCİ SUAL

Məlum olduğu kimi Həzrət Mehdi (ə)- in qeybət dövrü çox uzun olacaq və insanlar çox çətin imtahanlarla üzləşəcək. Belə ki, imanlı şəxs sübh kafir olaraq oyanıb, gecəyə daxil olacaq. Belə imtahanlar zühura yaxın zamanlarda baş verəcək ya qeybət ?dövrünün bütün anlarında bu cür imtahanlar mövcud olacaqdır

:CAVAB

Islam üsuluna görə dünya imtahan və sınaq meydanıdır və insanların üzləşdiyi hər bir hadisə onlar üçün bir imtahandır. İnsanlar Cavanlıq və ya qocalıqda, xəstəlik və ya sağlamlıqda, kasıbılıqda və ya varlılıqda istər İmamın olduğu dövründə istərsə də .qeybət dövründə olmağından asılı olmayaraq imtahandadırlar

:Qurani Kərim bu barədə Ənkəbud surəsinin, ۲ ayəsində belə buyurur

{احسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ} [\(۱\)](#)

Məgər insanlar iman gətirdik dedikləri zaman, azad olacaqlar və sınaqa“ ”?içəkilməyəcəklər

Bildiyimiz kimi Peyğəmbər (s)- in öz dövründə də bütün program və hadisələr imtahan idi, bəzən çox çətin sınaqlarla üzləşirdilər ki, kiçik bir qismdən başqa bu imtahandan kerçə

səh: ۱۲۰

.Ənkəbud surəsinin, ۲ ayə . [۱]-۱

bilmirdilər. Məsələn müharibələrdə Əli İbn Əbitalib (ə) kimi şəxslərdən qeyriləri cihad və Peyğəmbər və İslamın müdaviyəsində çox müqavimət göstərə bilmirdilər. Buna görə bəziləri qorxudan döyüş meydanından qaçırdılar. Nəql olunmuşdur ki, bir döyüş zamanı Osman qaçmış və üç gündən sonra qayıtmışdı. Ya da Peyğəmbər (s)-in vəfatından sonra o böyük imtahan baş verdi ki, üç və ya yeddi nəfərdən artıq bu çətin imtahandan keçə bilmədilər və Peyğəmbər (s)-in təyin etdiyi yolda sabit qala bilmədilər və sonralar da bu imtahan davam etdi və davam etməkdədir və ta ki,

Quranın İnfal surəsinin, ۴۷ ayəsində buyurduğu kimi

{لِيَمِيزَ اللَّهُ الْخَيْثَ مِنَ الطَّيْبِ} [\(۱\)](#)

Bütün bunlar ona görədir ki, Allah napakı pakdan ayırmaq istəyir.” vədəsi həyata”
keçsin

Bu imtahanların hikmət və faydaları çoxdur. Bunlardan dünyanın və insanların o büyük zühura hazırlamaqdır ki, bu zaman dözümlü möminlər digər şəxslərdən ayrılacaqlar. Həzrət Sahibul Əmrin qeybəti dövründə imanın qoruması çox çətin sınaqlarla yanaşı mümkünür və əlbəttə bu məktəbin imtahanından milyonlarla insan üzü ağ və başı uca səbr, mətanət və gözəlliklə problemlərə qalib gələrək öz din və imanını qoruyurlar. Bəzi rəvayətlərin məzmunundan məlum olur ki, bu dövrdə imanın qorunması əllərin atəşdə saxlanmasıdan daha da çətin olacaq və zülm, ədalətsizlik, fəsad və pozğunluq elə yayılacaq və dəyərlər zidd dəyər və ziddi dəyərlər dəyərlər hesab olunacaq, günahlar hünər və iftixara çevriləcək, dostlar bir- birini günaha təşviq və məcbur edəcək və zülm, günah və fəsadla ayaqlaşmayanları qınayacaqlar

Qadınlar kişilərə məxsus işlərdə işləyəcəklər. Bəla və müharibələr çoxalacaqdır. Cabir Ənsari bir rəvayətdə Nisa surəsinin, ۵۹ ayəsinin

{أطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولَئِي الْأَمْرِ مِنْكُمْ} [\(۲\)](#)

Ey! İman gətirən kəslər! Allaha itaət edin, Allahın Peyğəmbər və özünüzdən olan əmr“
”.sahiblərinə itaət edin

.İnfal surəsinin, ۴۷ ayə . [۱]-۱

.Nisa surəsinin, ۵۹ ayə . [۲]-۲

təfsirində belə qeyd edir: Peyğəmbər (s) məclisə daxil olmuş və Həzrət Əli (ə)- dan Həzrət Mehdi (ə)- a qədər Xəlifə və canişinlər barəsində xəbər verirdi və hamısının bir-bir adlarını çəkirdi və dünyanın şərq və qərbinin Həzrət Mehdi (ə)- in əlləri ilə fəth olunacağı ilə insanları mücdələyirdi və bu anda buyurdu

ذلك الذي يغيب عن شيعته و اوليائه غيه لا يثبت فيها على القول بإمامته الا من امتحن الله قلبه للإيمان [\(١\)](#)

O, o kəsdir ki, onun dost və şıələri gizlənəcəklər. Elə gizlənəcəklər ki, onun“ İmamətliyinə inamda sabit və möhkəm olmayıacaqlar, məgər Allah o kəsin qəlbinin ”.imanlı olmağı ilə imtahana çəkəcək

Əmirəl Möminin (ə) Nəhcül Bəlağə kitabından bu dövrün şiddətli imtahan və sınaqları :barəsində xəbər verərək buyurur

ما اطول هذا العناء وابعد هذا الرجاء [\(٢\)](#)

”.Nə qədər uzundur bu çətinlik və əziyyətlər və nə qədər uzundur bu arzu və ümidiłər“

:Hətta bir hədisdə qeyd edilir ki

ان لصاحب هذا الامر غيه المتمسك فيها بدينه كالخارط للقتاد ... [\(٣\)](#)

Əlbəttə bu əmr sahibi üçün qeybətdir ki, bu zamanda din ilə didələşən kəs, əli ilə tikan“.qopardan şəxsə bənzəyir

Bəs rəvayətlərdən anlaşılır ki, qeybət dövrünün hər anı imtahan və sınaqdır ki, əlbəttə onun növü zaman və məkandan asılı olaraq müxtəlifdir. Mömin bu dövrdə din əhkamına əməl etsin və çalışın ki, Allah kəlamı, müsəlmanın izzəti yüksəlsin və yadların ictimai, mədəni və siyasi tələ və nüfuzlarını dəf etsin və bütün əlverişsiz şəraitdə və vəziyyətdə cihada hazır olsun və islam, Allah hərəkatının və müsəlmanların qələbəsinə ümidvar olsun və küfr müqabilində məğlub olmasın və onların səhv əxlaq və rəftarlarını yaymasın və əmin olsun ki, Allah və Peyğəmbərin verdikləri vədə haqqdır və İslam sonda qələbə

.Elamul vera. S ۳۹۷ . [۱]-۱

.Nəhcül Bəlağə, Sübhil Saleh, x ۱۸۷, hissə ۴ . [۲]-۲

.Bəharul Ənvar, c ۵۲, s ۱۱۱, h ۲۱ . [۳]-۳

.qazanacaq və nəticədə dünyani ədalətlə dolduracaqdır

səh: ۱۲۳

LÜTFÜN QAYDA– QANUNU VƏ QAİB İMAMIN İMAMLIĞI.ၢ

:İYİRMİ SƏKKİZİNCİ SUAL

Lütfün qayda- qanunu Əhli- Beyt (ə)- in hədis və rəvayətlərindən başa düşülürmü ya
?Şiə ilə mötəzilənin əlaqəsindən bu qayda- qanun şəkərləmədə yaranmışdır

?Bu qayda- qanunun tətbiq qaydası qaib İmamın varlığı ilə necə izah edilir

:CAVAB

Şiə İmamətinin əsasında lütf barəsində, lütfün qaydalarından daha çox dəlillər mövcudur. Bu dəlillərin varlığı ilə lütfün qaydaları birləşdirilərsə bu iş dəlillərin təsdiqi .deməkdir

Amma şəmin mötəzilə ilə əlaqəsinə gəldikdə, məlum olmalıdır ki, mötəzilə bir fırqə kimi şəlikdən sonra əmələ gəlmışdır və bunu da əlavə etmək istəyirəm ki, doğrudur, onlar bəzi əqidəvi məsələlərini şəhər ilə uyğunlaşdırılmışlar, amma bu o demək deyildir ki, onlar şəhər məzhəbinə təsir etmişlər. Əksinə bu onların şəhər əqaidindən təsirləndiyini göstərir. Çünkü bu fırqə şədən çox sonralar yaranmışdır və deyildiyi kimi şəhər düşüncə və əqaidi .Qurani Məcid, Əhli- Beyt (ə)- in hədislərinə və əqlə əsaslanır

Lütfün qayda və qanunu da şəmin özündə mövcudur. Bu

səh:۱۲۴

barədə Cabir Peyğəmbər (s)- dan İmam Zamanın qeybəti dövründə Həzrətin varlığından necə faydalana biləcəyimiz barəsində soruşur və Həzrət cavabında belə :buyurur

اى والذى بعثنى بالنبوه! انهم ينتفعون به ويستضيئون بنور ولايته فى غيبته كانتفاص الناس بالشمس وان جللها السحاب (١)

Bəli! Məni Peyğəmbərliyə seçənə and olsun, insanlar ondan faydalanaçaqlar və onun “qeybət dövründə vilayət nuru işiq saçacaq, necə ki, buludların arxasında olan ”.günəşdən faydalanaırlar

Qayib İmamın varlığının lütfünün bütövlükdə inkarı qeyb işlərindən xəbərsiz ağıllı şəxs üçün mümkündür. Amma İmamət və qeybətin əsasının sübut olunmasından sonra onun varlığının faydası lütf və nizam- intizam olması yəqinləşir. Çünkü qeybətlə görəvləndirilən İmamın bəndələrə lütfü olmaması mənasız və faydasızdır və Allah mənasız və faydasız işlərdən uzaqdır. Bəs qaib İmamın Allah tərəfindən təyin edilməsi .mütləq lütfür

Bəli, əgər lütf qaydası ilə İmamın təyin olunmasını və həm qaib İmamın şəxsiyyətini isbat etmək istəsək, əvvəl qaib İmamın varlığının lütf olması problemi əmələ gəlir ki, bu məlum olmalıdır yoxsa onun lütf olmasını bilməməklə onun İmamətliyi isbat olunmayacaq. Amma biz lütfün qaydası ilə İmamın təyininin vacibliyini isbat edirik və digər tutarlı dəlillə, qaib İmamın İmamətliyini bu iki dəlillə ki, Allah əbəs və mənasız iş :görmür Qaib İmamın lütf olması təsdiqlənir. Bu barədə Şeyx Tusi belə buyurur

وجوده لطف و تصرفه لطف و عدمه منا

İmamın varlığı mütləq lütfür, istər zahirdə olsun istərsə də gizlində. Bu bir əsasdır ki, :Həzrət Əmirəl Möminin (ə)- in buyurduğularına uyğundur

لَا تبطل حجج الله و بيناته (٢)

İmamın varlığı ilə Allahın höccət və nişanələri istər zahirdə olsun istərsə də gizlində“ .qorunacaqdır” isbat olunmuşdur

Əgər Qaib İmamın lütfünün olmaması iddiası qəbul edilərsə, digər qaib olmayan

İmamlar ki, işlərdə yiylənməyə

səh: ۱۲۵

.ilzamun naser, c ۱ s ۴۲۹ . [۱]-۱

.Baharul Ənvar, c ۱, s ۱۸۸ . [۲]-۲

sahib deyillər, aid edilə bilər və Onun İmamətliyi də qaib imamda olduğu kimi lütsüz olacaqdır. Halbu ki, imamətliyə aid əməl və dərəcəyə yiyələnməyə qadir olmayan hazır İmamda bu iddia bəyan olunmamışdır. Peyğəmbərdə olduğu kimi əgər peyğəmbər hidayətində müvəffəq olmasa və ya hidayətə sahib olmasa və ya besəti ümumi olan və onun dəvətinə maneəcilik yaradılan peyğəmbərlərin risalətinin bir lütf .olmasında bu iddia bəyan edilmir

Bu bəyanla mümkündür ki, əqli dəlillərlə qaib İmamın Allah tərəfindən təyin edildiyini nəzərə alarsaq onda qaib İmamın bir Allahın lütfü olduğu isbat olunur. Çünkü, Allahın lütsüz olması qeyri mümkündür. Bununla bərabər əgər Allah təala İmam Həsən Əsgəri (ə)- in övladını İmamətliyə təyin edirsə və heç kəs bu iddiada deyildirsə və ya iddia edib sonradan bunun batıl olduğu isbat edilmişsə. Bəs ya Allah öz lütfünü bəndələri üçün kəşmişdir ki, bu Haqqın hikmətinə ziddir və ya İmamın təyini ilə .bəndələrinə lütf etmişdir ki, bu halda o kəs on ikinci İmamdan savayı bir kəs deyil

İYİRMİ DOQQUZUNCU SUAL

Əbi Həmzə Somali vasitəsilə Həzrət İmam Baqir (ə)- dan belə bir rəvayət nəql olunmuşdur ki, Əmirəl Möminin (ə) buyurmuşdur: Yetimiş ildən sonra açılış olacaqdır, amma bu məsələ İmam Hüseyn (ə)- in şəhadəti ilə əlaqədar yüz qırxinci ilə qədər təxirə salınmışdır və sonra şıələr sirr saxlamadıqlarına görə Allah onu yenə də təxir etdi və onun vaxtını İmamlara bildirmədi

İzah edin, bu vəd edilmiş fərəcindən böyük hadisələrin ardınca uzun müddətdən sonra həyata keçəcəyinə dəlalət edən bu hədis və digər çoxlu sayıda hədislər necə təfsir
?edilə bilər

Bu xəbərdən istifadə edilərək Bədanın baş verməsi təsəvvür olunmayacaq ki, Allah
?məlum deyildi, sonradan məlum oldu? Hər halda bunun doğru təfsiri necədir

:CAVAB

Əvvəla: Bu xəbərin sənəd cəhətdən iradı vardır. Buna görə ki, rical kitablarına uyğun olaraq Əbu Həmzə Somali dördüncü təbəqəyə aid olan mühəddislərdən olmamışdır. O qəməri ili ilə ۱۵۰- ci ildə vəfat etmişdir və sənədə əsasən Həsən Bin Məhbub bu xəbəri Əbi Həmzədən rəvayət etmişdir ki, altıncı təbəqədəndir, yetmiş beş yaşında hicri qəməri tarixi ilə ۲۲۴- ci

səh: ۱۲۸

ildə dünyadan köçmüsdür. Bununla bərabər Həsən Bin Məhbubun doğum ilinin ilk ilinə Əbi Həmzənin həyatı dövrünün cəmi bir ili uyğun gəlir. Bu halda onun Əbi Həmzədən rəvayət etməsi qeyri mümkündür və mütləq onunla Əbi Həmzə arasında digər bir şəxs olmuşdur və onun kimliyi məlum deyildir. Buna görə bunu etibarlı rəvayət hesab edə bilmərik. Bundan əlavə vahid xəbər doğru olsa belə, etiqad üsulunda höccət hesab .edilmir. Sənədi məchul olan bir hədis heç vaxt höccət hesab edilə bilməz

İkincisi: Mötəbər hədislərin hamısı Həzrət Mehdi (ə)- in zühuru və ədalətli hökumətin yaranması tez bir zamanda baş verməyəcəyinə dəlalət edir və o həzrətin zühuru ilə birlikdə mühüm və qəribə dəyişikliklərin baş verəcəkdir. Bu halda bu qədər etibarlı hədislərin müqabilində bir məchul xəbər hansı dərəcədə etibarlı hesab oluna bilər? Əlavə olaraq Əmirəl Möminin (ə)- dan çoxlu sayda xütbə və rəvayətlər nəql olunmuşdur. Bu hədislərdə möminlərin uzun müddət intizarda olacağı xəbər verilmişdir. Bu halda biz necə bir məchul rəvayətə etibar edə bilərik ki, o həzrətin ?zühur vaxtını yetmişinci il müəyyən etmişdir

Digər tərəfdən İlahi qismətlərin dəyişməsi mümkündür. Amma bu Allahın bu məsələ barədə əvvəl xəbərsiz olduğu, sonradan məlumatının yarandığı mənasında deyildir. Belə əqidə şəhərənə görə batıldı. Çünkü Allahın xilqətdən öncə və sonra elm sahibi .olduğunu bilirlər

Bəda məfhüm Quran və İslamda mövcudur ki, şəhərin ona etiqadı vardır. Çünkü həyat .və nübüvvət məsələsinin mühüm hissəsi buna əsaslanmışdır

:Bəda məsələsinə aid olan ayələr bunlardır

{وَلَوْ أَنَّ أَهْلَ الْقُرْبَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَ كَنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ} (١)

Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydi lər, sözsüz ki, onların başlarına“ göydən və yerdən bərəkət yağıdırardıq. Lakin onlar yalançı hesab etdilər, biz də onları

”qazandıqlarına görə məhv etdik

:Başqa bir ayədə, belə buyurulur

{ظَهَرَ الْفُسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبُتْ أَيْدِي النَّاسِ} [\(١\)](#)

”İnsanların öz əlləri iləetdikləri üzündən quruda və suda fəsad əmələ gələr“

:Ğafir (Momin) surəsinin, ٦٠ ayəsində belə buyurulur

{وَقَالَ رَبُّكُمْ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ} [\(٢\)](#)

”!Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim“

:Nuh surəsinin, ١٠, ١١ ayələrində belə buyurulur

{يُرِسِّلِ السَّمَاءَ عَلَيْكُمْ مَدْرَارًا} [\(٣\)](#) {فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَارًا}

Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünkü O, çox bağışlayandır. O sizə göydən bol“
”.yağış göndərər

{وَوَاعْدَنَا مُوسَى ثَلَاثَيْنَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرِ} [\(٤\)](#)

Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün əlavə etdik.“
”.Beləliklə onu təkmilləşdirdik

{فَلَوْلَا كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَعَمَهَا إِيمَانُهَا إِلَّا قَوْمٌ يُونَسَ لَمَّا آمَنُوا كَثُرْفَنَا عَنْهُمْ عِدَابَ الْخِزْرِ فِي الْحَيَاةِ الدُّنْيَا وَمَتَعَنَّاهُمْ إِلَى حِينِ} [\(٥\)](#)

Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda“
verə bilən bir məmləkət əhli vardırımı iman gətirən zaman onları dünyadakı rüsvayçılıq
”.əzabından qurtardıq və onlara bir müddət gün- güzəran verdik

{لَئِنْ شَكَرْتُمْ لَا زِيَادَنَّكُمْ} [\(٦\)](#)

”.Əgər şükər etsəniz, sizə- nemətimi- artıracağam”

{وَمَنْ يَتَقَبَّلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْسِبُ} [\(٧\)](#)

Kimin Allaha təqvası olarsa, Allah ona bir çıkış yolu əta edər. Və ona gözləmədiyi“
”.yerdən ruzi verər

﴿ذِلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُنْ مُغَيِّرًا نَعْمَةً أَنْعَمَهَا عَلَى قَوْمٍ حَتَّى يُعَيِّرُوا مَا بِأَنفُسِهِمْ﴾
(۸)

Bu ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta“
”.etdiyi neməti dəyişən deyildir

səh: ۱۳۰

.Rum surəsinin, ۴۱ ayə . [۱]-۱

.Gafir (Momin) surəsinin, ۶۰ ayə . [۲]-۲

.Nuh surəsinin, ۱۰ , ۱۱ ayələri . [۳]-۳

.Əraf surəsi, ۱۴۲ ayə . [۴]-۴

.Yunus surəsi, ۹۸ ayə . [۵]-۵

.İbrahim surəsinin ۷ ayə . [۶]-۶

.Talaq surəsinin, ۲, ۳ ayə . [۷]-۷

.Ənfal surəsinin, ۵۳ ayə . [۸]-۸

Şiə Allahın mütləq elm və qüdrətinə belə inanır. Bu mənada çoxlu sayda hədislər mövcudur ki, buyurulur: Allaha şükr etmək insanın ömrünü uzadır

Allah təqva vasitəsilə o şəxsi çətinliklərdən xilas edər və ona güman etmədiyi yerdən ruzi verər, dua vasitəsilə istəklər qəbul olar, tövbə və iman xatırınə əzabı uzaqlaşdırar, nemətlərdən su istifadəyə görə onları bəndəlikdən uzaqlaşdırar

Əlbəttə sünni və şıə mənbələrində bu tip hədis və rəvayətlər mövcudur. Əgər Bəda olmasayı dini proqramların, dua, təvəkkül, tövbə, sədəqə, sileye rəhm, şükr, istiğfar və s izahı olmazdı. “Bəda” yəni insan həyatında imanın işlərə təsiridir

Hər halda Allahın mütləq elminə və onun elminin bütün işlərdə əhatəsinə diqqət edərək Bəda məsələsini təfsir edə bilərik ya da bu sirr və həqiqəti tapa bilərik, hər halda Quran və hədislərə uyğun olaraq Bəda məsələsinə etiqadımız olmalıdır. Çünkü, bütün bu səbəb və şəraitlərinin yaranması əmrlə həyata keçir. Eyni halda digər bir iş onlara təsiri aradan aparır və yuxarıdakı deyilən əmrin həyata keçməsinə mane olur. Bu şəraitdə o amillərin sübut və aydınlaşması və onların davam etməsi və onlara təsirin maneələri, bütün bunlar İlahi bəxtin nizam və tərtiblə həyata keçməsidir və “Ummul Kitabda” qorunmaqdadır. Bu məsələ İnsanın ixtiyarı ilə əlaqədardır ki, Allahın iradə və təqdiri ilə həyata keçir. Yəni burada nə cəbr həyata keçir nə də təfviz, bəlkədə həqiqət onların ikisinin ortasındadır

لَا جُرْ وَ لَا تَفْوِيْضٌ بَلْ امْرٌ بَيْنَ الْاَمْرَيْنِ .[\(۱\)](#)

Misal üçün Allah buyurmuşdur ki, atəş yandır və ya hər məxluq öz xüsusi yolunda inkişaf edərsə, amma mane öünüə çıxarsa bu əmr həyata keçməyəcək, əlbəttə diqqət edilməlidir ki, maddi şəraitlərdə onların həyata keçməsinə mane olan şəraitdə hadisələrin səbəblərinin isbatı Bəda deyildir. Yalnız sədəqə, sileye rəhm və dua kim vəziyyətlərin yaranmasında və ya əmrin yaranması mümkün olmayanlara təsir göstərərsə, bəşər onun varlıq və yoxluğunu mütləq zahiri səbəb bilməlidir. Bu

səh:۱۲۱

vəziyyətdə onun əksinə “Bəda” deyirlər. Halbu ki, zahirən birinci halın ikinci halla o qədər də fərqi yoxdur. Yalnız birinci məsələdə məhv və isbat mövzusunda hiss olunan işdir və əksəriyyət və ya hamı üçün dərk olunandır. Amma ikinci məsələ hiss olunan deyil. Buna görə əksəriyyət insanlar bunu dərk etməkdə acizdirlər. İkinci növ qeyb aləmi və Allahın varlığının təsir və mövcudluğuna daha çox dəlalət edir. Baxmayaraq .ki, bütün işlər ondanıdır

Bəda həmin termindir ki, Allah təala Yəhudilərin batıl əqidəsini rədd edərk, Maidə .surəsinin, ۴۴ ayəsində əla şəkildə bəyan etmişdir

{وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَعْلُوَةٌ غُلْتُ أَيْدِيهِمْ وَلَعْنُوا بِمَا قَالُوا بَلْ يَدَاهُ مَبْسُوطَاتٍ يُنْفِقُ كَيْفَ يَشَاءُ} (۱۱)

Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlındı“ .və lənətə gəldilər. Xeyr allahın əlləri açıqdır. İstədiyi kimi lütf edər

Bəs Bədanın düzgün mənası həmin yəhudilərin bu düzgün olmayan etiqadlarının inkar edilməsidir ki, “Allahın işlərə yiylənməkdə əlləri bağlıdır” deyirlər. Başqa sözlə Bəda Allahın əllərinin açıq olması və mütləq qüdrətinin məhdud olmamasıdır, bir şərtlə ki, .onun mütləq elmi ilə ziddiyət təşkil etməsin

Başqa bir sözlə Bəda həqiqəti o mənədadır ki, həm Allahın mütləq elmi ilə həmahəng olsun və həm də Allahın zati hər cür cahillikdən təmiz olsun və həmçinin Allahın qüdrətini məhdud edən batıl etiqadlara sahib olmasın. Belə təsəvvür olunmalıdır ki, hər bir əşya İlahi müqərrərat əsasında əmələ gəlir və bunun əsasında İlahi hadisə baş .verir

Başqa sözlə İlahi təqdir odur ki, məsələn atəş yandırıcı xasiyyətə malik olmalıdır. Lakin bu hadisənin baş verməsi İlahi əlindədir və digər tərəfdən bir sıra qeybi səbəblər, məsələn, təvəkkül, sədəqə və dua qeyri adı işlər maddidirlər və bunların öz xüsusi təsirləri vardır. Əməl mərhələsində onların hər biri maddi və mənəvi və ya zahiri və qeybi səbəbdən hansının qüvvətli olmasından asılı olaraq həyata keçir. Məsələn hədislərdən məlum olduğu kimi Sileye rəhm insanın ömrü

.Maidə surəsinin, ۶۶ ayə . [۱]-۱

müqabilində olanlara qalib gəlir və onun uzanmasına səbəb olur. Buna görə ,hədislərdə buyurulmuşdur ki

صله الرحم تزيد في العمر و تدفع ميته السوء

”Sileye rəhm ömrü uzadır və ölüm çətinliklərini bərtərəf edir“

Xülasə olaraq onu qeyd etmək istəyirəm ki, Bəda odur ki, onun səbəb və şəraiti maddi səbəblərə aid deyil, bəlkə maddi səbəblərlə yanaşı İlahi təqdirə uyğun olaraq bir sıra .qeyri maddi səbəblərdir

Bu səbəbdən həm qeybi səbəblərə və İlahi iradəyə etiqadımız olmalıdır və

كل يوم هو في شأن [\(١\)](#)

”.o hər gün bir işdədir“

və tədbir etmədə davamlılıq və ruzi, şəfa və hidayət etmədə Allahın istəyi olmadan təsir göstərmir. Əlbəttə biz bu işin bir-biri ilə əlaqəsinin dərk edə bilmərik

Burada Bəda məsələsində məhv etmədə əsas məqsəd bu təqdirin digər dəqdirlə məhvi nəzərdə tutulması mümkündür. Məsələnm xəstəliyin və şəfanın təsirlərinin məhvi ya dua yolu ilə ya da dərman yolu ilə Allahın istəyinə uyğun həyata keçir. Həmin xəstəliyin təsiri də İlahi iradə ilədir. Necə ki, insanın süqut etməsində maddi və zahiri səbəblər, dənizdə boğularaq, maşın qəzasında və ya müəyyən hündürlükdən düşərək həlak olmaq

.məsələlərdə olduğu kimi bu təsir mənəvi və qeybi aləmdə də mövcudur

Mümkündür ki, burada əsas təqdir mütləq olmasın və yalnız İlahi iradədən aslı olsun və Ümmül Kitabdan savayı bir təqdirat baş verməsin, yəni hər nə baş verirsə bu .kitabda mövcuddur

Hər halda “Bəda”-nın əqli və məntiqi mənası vardır. Bunun məchul və məxfi İlahi əmr olduğu demək deyil. Bəda məsələsinin bəyan edilməsində əsas məqsəd odur ki, insanlar daim Allahı yadlarında saxlaşınlar və bütün məsələlərdə ilahi səbəbə ehtiyac

hiss etsinlər və maddi şəraitin yaranmadığını görüb naümid olmasınlar, əlbəttə ki,
.allah təala digər tərəfdən yeni şəraitlər yaradacaqdır

səh:۱۲۲

.Ər- rəhman surəsi ۲۹ ayə . [۱]-۱

Xülasə, yəni Yəhudiyət kimi Allahı əli bağlı təsəvvür etməsinlər. Ali- İmran surəsinin, .²⁶ ayəsində deyilən, bu tovhidi həqiqətə etiqadları olsun

{قُلِ اللَّهُمَّ مَا لِكَ الْمُلْكُ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعْزِّزُ مَنْ تَشَاءُ وَتُذَلِّلُ مَنْ تَشَاءُ}

{بِيَدِكَ الْخَيْرٌ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ} [\(۱\)](#)

De: Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyr yalnız sənin əlindədir. Həqiqətən sən hər "şeyə qadırsən

Üsul olaraq bu etiqada sahib olmayan heç bir insan tərbiyyət və mərifət aləmində inkişaf edib o uca mələkkuti məqama yetişə bilməz. Bu həqiqət insanın fitrəti ilə bağlıdır, və hətta Bəda məsələsini dildə inkar etsə belə öz vicdanı ilə bunu etiraf edir. Buna görə təhlükəli anlarda Allahı onları dəf etmək üçün çağırırıq və Raziq, Şafi, Kafi, Hafiz və s kimi gözəl adları Bəda məsələsinə etiqadla məna kəsb edirək istifadə olunur :və necə ki, Qurani Kərib bu barədə Ənam surəsinin, [۴۰](#) və [۴۱](#) ayələrində belə buyurur

{قُلْ أَرَأَيْتُكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتُكُمُ السَّاعَةُ أَغْيَرُ اللَّهِ تَدْعُونَ إِنْ كُنْتُمْ صَادِقِينَ بَلْ إِيَاهُ تَدْعُونَ} [\(۲\)](#)

De: Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü“ alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Xeyr ona dua edib ”yalvaracaqsınız

Allaha ibadətdə və diqqətdə Bəda məsələsinə etiqad əhəmiyyət kəsb etiyinə uyğun olaraq, rəvayətlərdə qeyd olunmuşdur

ما عبد الله بشيء مثل البداء [\(۳\)](#)

”Allah Bəda ya etiqad kimi heç bir şeyi pərəstiş şərti qərarar verməmişdir“

Bu mübahisənin xülasəsi budur ki, Bəda məsələsi hər cür təfsir olunursa- olusun Allahın mütləq elmi ilə ziddiyəti yoxdur. Yəni O bütün şeylərdən bilikli olduğu kimi bütün şeylərdən də qüdrətlidir

:Bəda məsələsində iki şübhə bəyan olunur

Birinci şübhə: Bu şübhə cəbr etiqadında olanlar tərəfindən

səh: ۱۳۴

.Ali- İmran surəsi, ۲۶ ayə . [۱]-۱

.Ənam surəsi, ۴- və ۴۱ ayə . [۲]-۲

.Bəharul Ənvar, c ۴, s ۱۰۷, h ۱۹ . [۳]-۳

olunur ki, deyirlər: Allahın elmi bir şeyə aid olduğu zaman, məlumu elmdən gözləməmək mümkün deyil. Buna görə əgər fikr

كل يوم هو في الشأن [\(١\)](#)

O hər gün işdədir” bu olarsa ki, onda hər gün və hər an onun elminin aid olduğu şeylər“ baş verir, bütün fellər ondandır və onun elmindən kənardı heç bir şey baş vermir və onun felindən kənardı heç bir şey mümkün deyil. Buna görə onun fellərinin elmi ilə həyata keçirdikləri vacib olacaq. Buna görə əgər bir iş ondan törənmirsə onda bu onun cahilliyinə dəlalət edəcək. Halbu ki, Allahın zatı bütün cahil və nöqsanlardan uzaqdır.

.Burada bu şübhə Allahın və hətta bəndələrinin məcburuyyətini bəyan edir

Əlbəttə bu şübhə vicdana müraciət etməklə rədd edilir. Çünkü hər kəs özünü aşkar və- aydın şəkildə öz işlərində muxtar görür və bu şübhələr həqiqətdə bədihiyyatda olan .şübhələrdir, elə bil ki, atəşin yandırıcı və ya istilik verici olmasında tərəddüd edir

Bu şübhəyə digər cavab odur ki: Birincisi, bu şübhəni fərz olaraq qəbul etsək, Bəda məsələsinin məhv və isbatını rədd etmir. Buna görə cəbrə və ixtiyarın yoxluğuna etiqad, məhv və isbat da İlahi fellərdəndir nəticədə əmr digər fellər kimi cəbr və ya .ixtiyarən baş verəcək

Başqa sözlə cəbriyyətə etiqad məhv və isbatı inkar edə bilməz, yalnız onu deyə bilər ki, .məhv və isbatın hər ikisi İlahi fellərdir ki, onların baş verməsi mütləqdir

İkincisi, Bu şübhəyə doğru cavab budur ki, məhv və isbat hər ikisi İlahi ixtiyarı fellərdir ki, digər fellər kimi həyata keçir və Allahın elmi onun ixtiyarı cəhəttən həyata keçməsi ilə zidd ola bilməz. Buna görə o onun məfhumu məlumda elmin təsirinin lüzumluğudur və bu qeyri mümkün və bəndələrinin felləri həmçinin Allah bəndələrindən hasil olan fellərə alimdir və belə elm bəndənin ixtiyarını inkar etmir.

:Burada böyük yazışı və filosof Tusi Xəyyama cavabında belə buyurur

Elm əzəli səbəb üsyan dedilər

Ağıllının yanında cəhl idi

.Ər-rəhman surəsi, ayə ۲۹ . [۱]-۱

Bu cavab ona işaret edir ki, elm muxtar şəxslərdən işin ixtiyarı şəkildə görülməsinə zərər yetirmir

İkinci şübhə: Peyğəmbər və Nəbilərin, xüsusilə Həzrət Rəsul Allah (s)-ın və Məsum İmamların gələcək qeybi işlərdən xəbərləri və onlarda Bədanın mümkünlüyü, necə təfsir və izah oluna bilər, yəni bütün bu hadisələrə baxmayaraq onlar verdikləri ?xəbərin Bəda olmasını mülahizə etmədən, qəti şəkildə bəyan etmişlər

Cavab: Bədanın bir hadisədə əmələ gəlməsi o demək deyildir ki, bütün hadisələrdə Bəda mövcudur. Buna görə o böyük şəxsiyyətlər ki, öz elmlərini İlahidən götürmişlər, bu onu göstərir ki, Bəda baş vermir və ya Bədanın baş verə bilməsi ilə ziddiyət təşkil .etmir

Əgər şübhə bəzi rəvayətlərə uyğun olaraq bəzi Peyğəmbər və Məsum İmamların xəbərlərinin baş verməməsini və onun səbəbinin Bəda olduğunu qeyd etsələr, bu onların peyğəmbərlilik və vilayət məqamını sual altına alır və onlar yalançılıqda müttəhəm olunur. Əlavə olaraq Nəbi və Vəli Bədanın baş verməsində almışdır ya da deyildir. Amma məlumdur ki, birinci şübhəsizdir. Baş verməyən hadisədən xəbər, xəbər verənin yalançılığına dəlalət edir. Bu da Peyğəmbərlərin məqamından uzaqdır

İkinci halda həmçinin Bədanın baş verməsi ehtimalı da həmçinin əgər xəbər doğru olsa belə Bəda mütləqdir, onda Nübuvvət və İmamət məqamı üçün bu o qədət də .doğru deyil

Cavab: Əvvəla, Mötəbər xəbərlərə əsasən Peyğəmbərlər və İmamlar tərəfindən gələcək qeybdən verilən xəbərlər Allah tərəfindən əta olunmuşdur və bunda Bədanın olması mümkün deyildir. Məsələn Əmmarın bir qrup zalimlər tərəfindən öldürülməsi, Əmirəl Möminin (ə)-in şəhadəti və İmam Hüseyn (ə)-in və s İmamların şəhadət və Fatimeye Zəhra (ə)-in ilk mənimlə görüşən şəxs olacağı və İslam dininin dünyaya yayılacağı və Həzrət Mehdi (ə)-in zühur edəcəyi xəbəri, Peyğəmbər (s) tərəfindən verilmişdir və bunda başqa Əmirəl Möminin (ə)-in əhl- sünnet kitablarında nəql olunduğu bir çox

qeyb xəbərləri mövcudur. Bu xəbərlər Bədanı qəbul edə bilməzlər. Əgər belə olsayıdı
.onlar bunu xəbər verməzdilər

Onların qeyb xəbərlərində Bədanın olması xəbəri çox nadirdir ya da sənədi zəifdir və
yaxud da onların dəlilləri kifayətli deyil. Əbu Həmzənin nəql etdiyi rəvayət kimi bunun
.sənədi çox zəf və dəlilləri kamil deyildir

Əgər bu barədə doğru rəvayətlər olsa belə həzrət Əmirəl Möminin Əli (ə)- dan Ömər
Bin Həməqin nəql etdiyinə görə buyurur: Həzrət Əmirəl Möminin qilinc zərbəsi ilə
yaralandığı vaxt onun hüzuruna getdim, Həzrət buyurdu: Ey! Ömər mən sizdən
.ayrılaceğam, yetmişinci ilə qədər bəlalar baş verəcək, bu cümləni üç dəvə təkrar etdi

Mən söylədim, Ya Əmirəl Möminin buyurduz ki, yetmişinci ilə qədər bəlalar olacaq,
?ondan sonra həll olacaq

.Buyurdu: Bəli, hər çətinlik və bəladan sonra rahatlıq və həll olur

Allah təala Rəd surəsinin ۲۹ ayəsində belə buyurur: “ Allah istədiyi şeyi məhv istədiyi
”(şeyi də sabit saxlayar və Kitabın əsl onun yanındadır. (lövhi- məhfuz

Bu rəvayət İmam Zaman (ə)- in zühur və qiyamında xəbər vermir. Bir İlahi sünnətdən
xəbər verir ki, İnşirah surəsində buyurulur: “Hər çətinlikdən sonra rahatlıq vardır.”
Həmçinin bu açılış həll olması o zaman baş verəcək ki, Bəda baş verməsin, əlavə
olaraq Həzrət Rəd surəsinin, ۲۹ ayəsini buyurmaqla

{يَمْحُوا اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ وَعِنْدَهُ أُمُّ الْكِتَابِ } (۱۱) (۲)

Allah istədiyi şeyi məhv edər istədiyi şeyi sabit edər və Kitabın əsl onun yanındadır.”“
həqiqəti çatdırmaq istəyir və bu əmr mütləq yəqin deyil. Qalmışdır ki, Bəda baş versin
.və bu şəraitin yaranmasına mane olsun

Daha çox məlumat üçün Ayətullah Safi Gülpayıqanının “ Sirril Bəda ” kitabına və bu
.mövzuda olan digər çoxlu sayda kitablara müraciət edə bilərsiz

.Həzrət Rəd surəsinin, ۴۹ ayə . [۱]-۱

Təfsiril Əyyaşı, Əbi Nəzr Mühəmməd Bin Məsud Bin Əyyaş, cild ۲, səh ۲۱۷, hədis . [۲] -۲

RİCƏTƏ ETİQADIN MƏHDƏVİYYƏTƏ İNAMLA ƏLAQƏSİ. ۲۰

:OTUZUNCU SUAL

Rəvayətlərə əsasən Axırıl Zamanda bir çox Məsum İmamlar və bəzi dünyadan köçənlər dünyaya qayıdacaqlar. Həzrət Mehdi (ə)- in qeybət və zühuruna etiqadın ricətə inamla həməhəngliyi varmı, başqa sözlə qeybət və zühura etiqadın əsası ricətə və qiyamətdən öncə baş verəcək hadisələrə şamil edilə bilərmi, ya ricət əqidəsi
?müstəqil və ayridır

:CAVAB

Mehdi zühuruna və Əhli- Beyt və Fatimə (ə)- in övladlarının xilaskar olması əqidəsi müsəlmanların ümumi və ictimai etiqadıdır və şıxış məxsus deyildir. Baxmayaraq ki, şia onun özünü onlara qohum kimi təqdim edir. Amma bu əqidənin əsası ümumi etiqatdır ki, keçmiş dinlərdə də həmçinin Tövrat və Zəburda buna işarə edilmişdir və on iki imamlı şia məzhəbinə görə onsuz bu hadisə kamil deyildir və əməllərin qəbulu onun qəbulu ilə mümkündür və əgər buna və Mehdi (ə)- in İmamətliyinə etiqadı olmadığı halda dünyasını dəyişərsə cahiliyyətdə ölmüş kim hesab olunur. Burada aydın olur ki, bu etiqad çox təsirə malikdir və böyük əhəmiyyət kəsb edir.[\(1\)](#)

səh:۱۴.

.Bəharul Ənvar, cild ۸, səh ۳۶۸, Əllamə Məclisinin bəyanlarından . [۱]-۱

Ricət məsələsinə etiqad Quran və hədislərlə əlaqədardır. Amma qeybət və Mehdəviyyətə etiqad onsuz da bəyan edilir. Buna görə Mehdəviyyət və qeyubət məsələsi müxtəlif kitablarda ricət məsələsindən ayrıcana da bəyan edilmişdir. Bununla bərabər qeyd etmək lazımdır ki, ricət və dünyadan köçənlərin geri qayıtməsi məsələsinin mahiyyətcə İslamıdır. Bu keçmiş zamanlarda hadisələrin baş verməsi müxtəlif Quran ayələri ilə isbat olunmuşdur. Belə olduğu halda Axirul Zamanda bu .hadisənin baş verməsi inkar oluna bilməz

لتسلکن سبل من کان قبلکم حذو النعل و القذه بالقذه حتى لو ان احدهم دخل حجر ضب لد خلتموه.[\(۱\)](#)

Əhli- sünnetdən nəql edilən bir məşhur rəvayətə əsasən keçmiş zamanlarda ölmüş insanların geri qayıtmış hadisəsi mövcudur və onlar onlar bu ümmət üçün bu .hadisənin baş verə biləcəyini qəbul etməlidirlər

Bu rəvayətə əsasən qeyri şəərin bu hadisənin baş verməsini inkar etməsi düzgün .deyildir

Sonda- keçmiş zamanlarda baş vermiş bu hadisənin timsalında bu ümmət üçün də :ricətin baş verəcəyinə dəlalət edən ayələrdən birini nümunə gətiririk

{وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مَّمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَّعُونَ} [\(۲\)](#)

Hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə- dəstə yiğdiğimiz o günü xatırlayın,“ .onları bir yerə cəmləyəcəyik ki, (məşhərdə) bir- birlərinə birləssinlər

Bu ayə o günə dəlalət edir ki, Quran ayələrini təkzib etmiş hər bir ümmətdən qruplar .məşhur olarlar ki, dəqiqən bu gün qiyamət günü deyidir

SON

səh:141

.Bəharul Ənvar, cild ۲۱, səh ۲۵۷ . [۱]-۱

.Nəml surəsi, ۸۳ ayə . [۲]-۲

AYƏTULLAHUL – ÜZMA LÜTFULLAH SAFİ GÜLPAYQANİNİN ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

ƏRƏB DİLİNDE

.İtrət və Quran .¹

(Əd-dür-rül mənzud fi əhkamel hudud. (üç cilddə .²

.Nətayec-ül-Əfkar fi nəcasət-ul-kuffar .³

.Əs-siyam və şəhru Rəməzan-ul-mubarək .⁴

.Məə- müəllem-ul-əxlaq fi səfəhat-ul- məkasib .⁵

.Muqtətiffat bəqiqiyət-us-sələf .⁶

.Surət-un-mucizətun min həyatəl mərcə- el kəbir- us seyyid Əlqolpayqani .⁷

.Həyate -Ayətullah, Ayətullah-il- Cəhromi .⁸

.Məə muqəddəs- il Ərdəbili fi məsael min- əl fiqh .⁹

Muqəddəs- ul Ərdəbili əzva- un əla həyatihı və şəxsiyyətihi .¹⁰

Səlatul cuməti fi şeybət- il höccəti .¹¹

FARS DİLİNDE

(Asiman sırları (Hədid surəsinin təfsiri .¹²

(İslamın əxlaq sistemi (Hücurat surəsinin təfsiri .¹³

(Quranda insan təcəllası (İnsan surəsinin təfsiri .¹⁴

Quranın nüfuz və təsirindən nümunələr .¹⁵

Quran vasitəsilə Quranı tanımaq .¹⁶

Quranda Allah bəndələrinin siması .¹⁷

Quranda bəyənilmiş xarakterlər .^{۱۸}

Quran və düşüncələrin hidayəti .^{۱۹}

Zalimlərin Quranla mübarizəsi .^{۲۰}

Quran cazibədarlığı .^{۲۱}

Nəhcülbəlağədə Quran siması .^{۲۲}

səh:۱۴۲

İslam dünyası və Təhrif məsələsi .¹

(Rəhmət qapısı (Peyğəmbərin şəbaniyyə xütbəsinin təhlili .²

(Pəhrizkarların siması (Müttəqin xütbəsinin izahı .³

Bəsrə valisinə Əli (ə) in tapşırığı .⁴

İdeal dövlətə doğru .⁵

Şəhadət yatağında həyat şüası .⁶

Qədir çeşməsindən bir damla .⁷

Məhdi (ə.c) in üləma və təqlid mərcələrinə inayətləri .⁸

Məhdi Məsihin müqtədasi .⁹

İmam Zamanın unudulmuş hüququ .¹⁰

Zəhra məhdisinin xatirəsi ilə .¹¹

Günəş səhifəsi .¹²

Şeyx Mofidin baxışı .¹³

Orucluq ayını .¹⁴

Ramazan xəbəri .¹⁵

Səhifeye Səccadiyyədə Ramazan siması .¹⁶

Qədr gecələrinin sırları .¹⁷

Şəhadətin qırmızı xətti .¹⁸

İnsani və köklü dəyərlər .¹⁹

Azan, asiman nəğməsi .²⁰

Zeynəbin xütbəsində Əli (ə) şücaətinin təkrarı .۲۲

Zeynəb Bəni haşimin ağıllısı .۲۳

Rəbəzə şəhidi, Əbuzər җəffəri .۲۴

Müqəddəs Ərdəbili .۲۵

(Təsisedici Ayətullah (Hacı seyx Əbdülkərim Hayırı .۲۶

Mərcələrin şeyxi Ayətullah – üzma Hayiridən xatirələr .۲۷

(Fəqihlik göyünün günəşi (Ayətullah Qolpayqani .۲۸

Cihad və ictihad yolunda Allaha doğru hicrət edən .۲۹

Pakların sülaləsi .۳۰

(Aşıqlərin zülməsi (İftitah duasının təfsiri .۳۱

Quran və rəvayətlərdə Övliyaullah .۳۲

.Quranda nümunəvi qız və oğlanlar

Allahın adı ilə

Rəhman və Rəhimli olan Allahın adı ilə. Və bütün həndlər aləmlərin rəbbi olan Allaha
.məxsusdur

.Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur
(Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə ۹
:Ön söz

İsfahan Qaimiyə kompüter araşdırma müəssisəsi ۱۹۸۶-cı ildən Mərhum Ayətullah
Seyyid Həsən Fəqih İmaminin nəzarəti altında, elmi mərkəzlərdə tanınan görkəmli
tələbələrin vasitəsi ilə məzhəb, mədəniyyət və elmi sahələrdə öz fəaliyyətinə
.başlamışdır

:Məramnamə

İsfahan Qaimiyə kompüter araşdırma müəssisəsi tədqiqatçıların dini biliklərə
rahət və tez bir zamanda yiyələnmələri üçün hər bir xidməti onların ixtiyarında qərar
vermişdir. Və bu sahədə təəssübkeşlikdən, ictimai, siyasi, fərdi cəryanlardan uzaq
duraraq yalnız və yalnız elmi sahədə ixləsla öz xidmətini həyata keçirməkdədir. Bu
səbəbdən adı çəkilən müəssisə layihəsini həyata keçirmiş. Və tədqiqat üçün nəzərdə
tutulmuş kitabları, məqalələri mütəxəssislər və müxtəlif təbəqələrdən olan insanlar
fürsət, bir neçə dillərdə və formalarda hazırlayaraq, heç bir məbləğ tələb etmədən sosial
.medyada istifadəçilərin ixtiyarında qoymuşdur

:Hədəflər

Quran və Əhli beyt mədəniyyətini və maarifini yaymaq.
İnsanları, xüsusən gəncləri tam dəqiq şəkildə dini məsələləri araşdırmağa.
sövqləndirmək

Telefon, tablet və kompüterlərdə olan faydasız, yararsız mövzuların yerini.
faydalı, mənəviyyatlı mövzularla doldurmaq
.Təhqiqatla məşğul olan tələbələrə xidmət etmək.
.Kitab və elmi əsərlər oxumaq mədəniyyətini yaymaq.

.Müəlliflərin öz elmi əsərlərini digital formada yaymaq üçün onlara şərait yaratmaq.
.İcraçılıq
.Qanunla icazəli olan lisenziyaya malik əsərlərin yayımı.

.Bu mərkəz kimi xidmət göstərən oxşar mərkəzlərlə əlaqə.✓

.(Paralel xidmətlərdən çəkinmək (başqalarının etdiklərini təkrarlamamaq.✗

.Yalnız və yalnız elmi məsələləri yaymaq.❖

.Nəşriyyatın mənbələrini qeyd etmək.¤

.Qeyd:Kitabda olanlara görə məsüliyyət o kitabı yazan müəllifin öhdəsindədir

:Müəssisənin fəaliyyəti

.Kitabların çapı və nəşri.↳

.Kitab oxumaq müsabiqələrinin təşkili.✓

.Məcazi sərgilərin istehsalı.✗

.Kompüter oyunlarının istehsalı.❖

Qaimiyyə internet saytının yaradılması:www.ghaemiyeh.com.¤

.Sərgi məhsullarının və moizələrin istehsalı.❖

.Şər'i,əxlaqi və etiqadi suallara cavab.✓

.Mühasibat,mətbuat yaratmaq və sms... sistemlərinin layihəsi.✗

.Təlim kurslarının həyata keçirilməsi.↳

Tərbiyəçi şəxslər hazırlamaq üçün təlim kurslarının təşkili.↳

Kompüterdə,tabletdə və telefonlarda icrası mümkün olan minlərlə programların.↳

dünyada məşhur olan səkkiz formada istehsalı

JAVA.↳

ANDROID.✓

EPUB.✗

CHM.❖

PDF.¤

HTML.❖

CHM.✓

GHB.✗

.v.Qaimiyyə kitab bazarı adına dörd market

ANDROID.↳

IOS.✗

WINDOWS PHONE.✗

WINDOWS.❖

deyilənlər müəssisənin veb saytında Fars,Ərəb,İngilis və Azərbaycan dillərində pulsuz

.istifadəyə verilmişdir

:Sonunda

Mərcəi təqlid müctəhidlərin dəftərxanalarından
(ofis),müəssisələrdən,nəşriyyatçılardan,müəlliflərdən və əməyi olan bütün
şəxsiyyətlərdən bizlərə hədəfə çatmaqdan ötrü yardım etdikləri üçün səmimi qəlbdən
.təşəkkür edirik

:Mərkəzin ünvani

İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd
Həsən Təvəkküli küçəsi-blok 129/24-birinci mərtəbə

veb sayt:www.ghbook.ir

mail:Info@ghbook.ir

mərkəzin ofis telefonu: +983124490125

Tehran ofisi: +982188318722

Biznes və alqı satışı: +98913200109

Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə:

+98913200109

İsfəhan Qaimiyyə kompüter
araşdırırmalar mərkəzi



Qaimiyyə

www



Başqa kitabxanaya sahiblənmək üçün
gördüyünüz sayt mərkəzinə müraciət
etməniz lazımdı:

www.Ghaemiyeh.com

www.Ghaemiyeh.net

www.Ghaemiyeh.org

www.Ghaemiyeh.ir

Və sifariş üçün bizimlə əlaqə saxlayın:

(0098) 0913 2000 109

